

# AZƏRBAYCAN DİLİ

8



**ÇAPOĞLU**  
Bakı-2010

**Yusif Seyidov  
Təhminə Əsədova**

**AZƏRBAYCAN  
DİLİ**

*Ümumtəhsil məktəblərinin  
8-ci sinifləri üçün dərslik*

*Azərbaycan Respublikası  
Təhsil Nazirliyinin  
31.07.2003-cü il tarixli 737  
nömrəli əmri ilə təsdiq edilmişdir.*

**ÇAŞIOĞLU  
2010**

*Elmi redaktorları: professor Nizami Cəfərov,  
professor Yusif Seyidov*

*Ixtisas redaktoru: dosent Faiq Şahbazlı*

*Rəyçilər: Professor Həbib Zərbəliyev  
Azərbaycan Dillər Universiteti*

**Nuriyyə Ağayeva**  
*Bakı şəhəri, 273 nömrəli orta  
məktəbin müəllimi*

**Seyidov Y.M., Əsədova T.A.** Azərbaycan dili. 8-ci siniflər üçün  
dərslik. Bakı: Çəşioğlu, 2010. – 144 səh.

**Şərti işarələr:**

**Cümle üzvlərinin işarələri:**

Mübtəda - \_\_\_\_\_  
Xəber - \_\_\_\_\_  
Tamamlıq - -----  
Təyin - ~~~~~  
Zərflik - \_\_\_\_\_

S 4306020200 - 543  
082 - 10

© “Azərbaycan Respublikası Təhsil Nazirliyi”, 2010  
© “Çəşioğlu” nəşriyyatı, 2010

*İndi Azərbaycan dilinin özünə məxsus inkişaf qanunları ilə cilalanmış kamil qrammatik quruluşu, zəngin söz fondu, geniş ifadə imkanları, müükəmməl əlifbası, yüksək səviyyəli yazı normaları vardır.*

**Heydər Əliyev**

*Bu dərsliyi orta məktəblər üçün  
“Azərbaycan dili” dərsliyinin sintaksis hissəsinin 50 ildən artıq müəllifləri olmuş akademik M.Ş.Şirəliyevin və professor M.H.Hüseynzadənin əziz xatirələrinə həsr edirik.*

## SİNTAKSIS

**Bilirsiniz ki, qrammatikanın iki şöbəsi var:** morfologiya və sintaksis. 6-7-ci siniflərdə morfologiyani keçibsiniz. İndi isə 8-9-cu siniflərdə sintaksisi keçəcəksiniz.

Sintaksisdə söz birləşmələrindən və cümlələrdən bəhs edilir. Bir neçə misalla tanış olun.

**Söz birləşmələrinə aid:** uca dağlar, gen dərələr, könül açan mənzərələr, ana məhəbbəti, ata qayğısı.

**Cümlələrə aid:** Sentyabr yay fəslinin son ayıdır. Qarşidan payız gəlir. Sentyabrin 20-də gecə ilə gündüz bərabər olur.

Morfologiya ilə sintaksis bir-biri ilə əlaqədardır. Söz birləşmələri və cümlələrin xüsusiyyətlərini öyrənmək üçün əvvəlcə nitq hissələrini öyrənmək lazımdır. Siz nitq hissələrini öyrənibsiniz. Ancaq sintaksisə aid mövzulara keçməzdən əvvəl, tapşırıq mətnləri əsasında nitq hissələrini yada salmaq və təkrar etmək lazımdır. Ona görə də 8-ci sinifdə Azərbaycan dili dərsi belə təkrarla başlanır.

## VI - VII siniflərdə keçilmişlərin təkrarı

**1.** Mətni köçürün, əsas nitq hissələrinə aid sözlərin altından bir, köməkçi nitq hissələrinə aid sözlərin altından iki xətt çəkin.

Əziz balalar! Gözəl və xoşbəxt vətənimizin şirin və dadlı neməti sizsiniz. Övladları xoşbəxt və çalışqan bir xalqın gələcəyi daima parlaq və böyük olar.

Öz cərgələrinizdən gələcək alimlər, şairlər, bəstəkarlar, rəssamlar, teatr və sənət xadimləri yetirin!

Qoy elm ilə hünər sizin zinətiniz olsun. Hünərsiz elmin səmərəsi olmadığı kimi, elmsız hünər də nəticə verməz. Təmiz ürək, dostluğa sədaqət, məslək eşqi uğrunda fədakarlıq, Vətənimizə məhəbbət, həm də sonsuz bir məhəbbət sizin ya-raşığınız olsun!

Ata-analarınıza və böyüklərə hörmət sizin vicdan borcunuздur!

Öz müəllimlərinizi də sevin. Müəllimlərinizin zəhmətinə qiymət verin, onların başını ucaldın...


Elm və mədəniyyət böyük zəhmət tələb edir. İndidən zəhmətə qatlaşmağa çalışın. Xoşbəxt olun, böyüyün, gələcək sizindir.

(S. Vurğun)

**2.** Mətndə olan lügəvi mənalı sözlərin hansı nitq hissələrinə aid olduğunu müəyyənləşdirin və onları aşağıdakı formada sütunlarda yazın.

Pəncərənin qabağında durub təzəcə cana gələn həyətə baxırdım. Təbiət aylırıldı - körpənin yuxudan ayılması kimi. Təbiət xumarlanırdı - beşikdə xumarlanan uşaq kimi. Təbiət gülürdü, ayağa qalxırdı, şənlənirdi - qayğısız körpələr kimi.

Elə bu zaman pəncərənin qabağında bir quş yerə sərildi. Qalxmaq istədi. Bacarmadı. Bir də güc verdi. Gec idi. Onun bir qanadı qırılmışdı. Gözlərimi yumdum. Qulağıma həzin bir səs gəldi. Sanki quşcuğaz öz hüznülü mahnisini oxuyurdu.



“Yenicə pərvazlanmağa başlamışdım. Namərdlər qanadı-  
mı qırıldılar, məni uçmaqdan məhrum etdilər. Mən uçmaq  
üçün yaranmışdım, zirvələrə qalxmaq üçün yaranmışdım,  
dəstəmiz uçdu, mən sürünenlər arasında qaldım...”.

Sonra bu səs bahar piçiltalarında əriyib getdi. Quşcuğaz  
hələ də yerində çırpinirdi.

(Cəfər Bağır)

İsim	Sifət	Say	Əvəzlik	Fel	Zərf

3. Lügəvi mənası olmayan sözləri seçin və onları nitq  
hissələri üzrə qruplaşdırıb aşağıdakı sütunlarda yazın.

Bəlkə, bu yerlərə bir də gəlmədim (Məmməd Araz). Ürək  
təmiz olmalıdır bulaqların suyu kimi (Səməd Vurğun). Lətifə  
özü də məsləhət bılır, deməli, hər şeyi əvvəldən götür-qoy  
edib (M.Hüseyn). Yadıma düşdü ki, Kamal ondan altı-yeddi  
yaş böyükdür (M.İbrahimov). Oxumağı sevir, oxuduqlarını  
anlayır, taleyimdən raziyam, çünki qızım da mən düşündü-  
yüm kimi düşünür (M.S.Ordubadi). Qorxma, mən pərvanə kimi  
dövrənə fırlanıb sənə gələn bələləri sinəm ilə qarşılaram  
(C.Cabbarlı). Di gəl durnalara bir şeir deyək (Səməd Vurğun).  
Bu adam nə elədiyini dərindən düşünüb mü? (H.Abbaszadə).  
Bəlkə, elə buna görə də ilk görüşdən o, xoşuma gəlmışdı. Axı  
mən Haqverdiyevi çox sevirdim (H.Abbaszadə).

Ah, təhsil illəri, təhsil illəri!

Yenə əzizsiniz öz canım kimi.

(İ.Səfərli)

Qoşma	Bağlayıcı	Ədat	Modal sözlər	Nida

4. Sürü, ilxi, naxır sözlərinin mənalarını izah edin.

5. Sürü, ilxi, naxır sözlərinə cəm şəkilçiləri əlavə edin və  
onların hər iki formasını cümlələrdə işlədin.

6. Dəniz, göl, çay, dağ, dərə, bağ, yol sözlərinə cəm şəkil-  
çiləri əlavə edin və onların tək və cəmlərini qarşı-qarşıya yazın.

**Nümunə:** ağac – ağaclar.

7. Nizami, Nəsimi, Xətayi, Füzuli, Vaqif xüsusi isimlərinə cəm şəkilçiləri əlavə edin və cəm formalarının mənalarını izah edin.

8. İsimləri seçin, hansı halda olduqlarını müəyyən edin və sütunlarda yazın.

Qatar bəndini qırmış kəhər at kimi dərələrdən keçir, meşələrə cumur, dağları aşır, yaşılıqları ötür, qışqıraraq, tüstüleyərək sözüb gedir.

Mən vaxtilə seyrinə həsrət çəkdiyim bu gözəl yerlərdən doya bilmirəm. Böyükən şəhərlər, şənlənən kəndlər, dumduru bulaqlar, sakit çaylar, sərin kölgəliklər, təpəsində uca evlər tikilmiş dağlar göz önündən keçir. Nəzərlərim uzaq, göy dağları nişan alır, təyyarə axtaran projektorlar kimi üfüqlərdə dolanır.

(Mir Cəlal)

Adlıq hal	Yiyəlik hal	Yönlük hal	Təsirlik hal	Yerlik hal	Çıxışlıq hal

9. Vətən, xalq, ölkə, azadlıq sözlərini yazılı şəkildə həlləndirin.

10. Məktəbin müdürü. Məktəb müdürü. Pəncərənin şüşəsi. Pəncərə şüşəsi birləşmələrindəki məktəb və pəncərə sözlərinin şəkilçili və şəkilçisiz formalarının hansı halda olduğunu qeyd edin.

11. Dostum kitabı oxudu. Dostum kitab oxudu. Dostum məktubu yazdı. Dostum məktub yazdı. Bu cümlələrdəki kitab və məktub sözlərinin şəkilçili və şəkilçisiz formalarının ismin hansı halında olduğunu göstərin.

12. Mənsubiyyət şəkilçisi qəbul etmiş sözlərin hansı şəxslərə (tək və cəm) aid olduğunu müəyyənləşdirin və sütunlarda yazın.

Deyin, gülün, övladlarım, heç qismayın səsinizi (S. Vurğun). Kəndimizin gecəsi döndü nurlu sabaha (M. Rahim). Mənim həkimliyim yüksək bir arzu ilə bağlanmışdım. Bütün təh-

silim boyunca insanın psixologiyasını, mənəvi aləmini də öyrənməyə çalışmışam (Mir Cəlal). Bizim təyyarəmizin pərvanələri təzəcə sakit olmuşdu (R.Rza). Bu sətirlər bizim yeni dün-yamızı, yaşayıb yaradan insanların əbədi, mənəvi baharını tərənnüm edir (R.Rza). Qataramız Culfadan keçib, Ordubada yaxınlaşmışdı (R.Rza). Bizim ulu babamız bu kənddə xırda feodallardan biri olmuşdur (R.Rza). Arzum, diləyim Xəzər, canım, ürəyim Xəzər (S.Rüstəm).

Vətən daşı olmayandan  
Olmaz ölkə vətəndaşı.

(M.Araz)

Görən gözümü, ürək sözümü,  
Mənim özümü  
Nəğməli dillərdə axtararsınız.

(S.Rüstəm)

Birinci şəxs		İkinci şəxs		Üçüncü şəxs	
tək	cəm	tək	cəm	tək	cəm

**13.** Kitab, dəftər, yol, ütü sözlərinə mənsubiyyət şəkilçiləri artırmaqla şəxsə və kəmiyyətə görə dəyişin.

**14.** Mənim dəftərim, sənin dəftərin birləşmələrindəki sözlərə artırılmış eyni formalı şəkilçilərin (ım-im, ın-in) bir-birindən fərqi nədir?

**15.** İsimləri köçürün, qarşısında antonimlərini yazın. Dağ, gecə, axşam, yer, təpə.

**16.** Yaxşı, pis, gözəl, təmiz sıfətlərindən isim düzəldin.

**17.** Bilmək, görmək, getmək, yürümək fellərindən isim düzəldin.

**18.** Azərbaycan dilində mürəkkəb isim olan xüsusi şəxs adları deyin.

**19.** Köçürün, sıfətləri seçib ayrıca yazın.

Pəncərədən daha zəngin və şəkilli atlas pərdələr asılmışdır. Köhnədən yalnız bircə pəncərə yanındakı ağ rəngli piano-no, pianinonun üstündəki balaca ramka və ramkanın içindəki

fotoşəkillər qalmışdır (M.İbrahimov).

Verimli torpağı, geniş çölləri,  
Çalışqan ərləri, igid əlləri,  
Böyük gəmiləri, dəmir yolları,  
Keçidləri, rizləri var ölkəmin.

(C.Cabbarlı)

**20.** Ağıl, cəsarət, fikir, daş isimlərindən şəkilçilər vəsi-təsi ilə sıfət düzəldin.

**21.** Açı, sök, gül, qaç fellərindən şəkilçilər artırmaqla sı-fət düzəldin.

**22.** Qara, ağ, göy, baxan, göz, saqqal, qaş, incə, bel söz-lərini iki-iiki birləşdirib mürəkkəb sıfətlər düzəldin.

**23.** Qırmızı, sarı, ağ, qara, boz, göy sıfətlərini sıfətin azaltma və çoxaltma dərəcələrində işlədin və aşağıdakı for-mada cədvəldə yazın.

Adı dərəcə	Azaltma dərəcəsi	Çoxaltma dərəcəsi

**24.** Sifətləri köçürün, qarşısında antonimlərini yazın: geniş, bərk, şirin, qorxaq, güləyən, dərin, uca.

**Nümunə:** yaxşı-pis.

**25.** Sifətlərin və sayıların isimlərlə əlaqələnməsinə diqqət edin. Maraqlı kitab - beş kitab; uca bina - iki bina; yaxşı yoldaş - bir yoldaş.

**26.** Saylarla isimlərin və sayilarla sayıların birləşməsinə fikir verin.

Beş ağaç - beş yüz, üç dost - üç min.

**27.** Birdən ona qədər olan müəyyən miqdardı saylarının hər birini həm rəqəmlə, həm də hərflərlə qarşı-qarşıya yazın.

**Nümunə:** 1 - bir.

**28.** Birdən ona qədər olan miqdardı və sıra sayılarını isim-lərlə işlədin.

**Nümunə:** iki adam, ikinci adam.

**29.** Sayları məna növlərinə görə qruplaşdırıb sütunlarda yazın.

Müəyyən miqdar sayıları	Qeyri-müəyyən miqdar sayıları	Sıra sayıları
		Cox, beş, üçüncü, altıncı, on, xeyli, yüz, min, az, doqquzuncu, altmış, yetmiş, əllinci, beşinci.

Cox, beş, üçüncü, altıncı, on, xeyli, yüz, min, az, doqquzuncu, altmış, yetmiş, əllinci, beşinci.

**30.** Köçürün, əvəzlikləri seçin, mənə növlərini göstərin.

Biz köçürük bu dünyadan, onlar qalır yadigar (S.Vurğun). Bir mən idim, bir sən idin, bir də al boyan (C.Cabbarlı). Kim isə bu pianoda “Çahargah” çalır (M.İbrahimov). Hami onun qolundan tutaraq qaldırır (M.İbrahimov). Biz həmişə bir evin uşaqları kimi böyümüşük. Bütün bunlar sizə başqa cür təsir bağışlayıb, məni bağışlayın, mən gərək özümü bu cür aparmayaydım (M.İbrahimov). Kim bilir, kim bilir, neçədir dünyyanın yaşı!? (S.Vurğun).

Mənə ulduz boyda işıq ver, desəm,

Sən məndən günəşli asiman istə. (N.Xəzri)

Səma nəhəng, büllur bir eynək,

Biz onu görmürük, o bizi görür. (N.Xəzri)

**31.** Əvəzliklərin növlərini yadınıza salın və onları aşağıdakı forma üzrə qruplaşdırıb yazın.

Şəxs əvəzlikləri	İşarə əvəzlikləri	Sual əvəzlikləri	Qeyri-müəyyənlilik bildirən əvəzliklər	Təyini əvəzliklər

**32.** Başqa sözlərlə əlaqələndirmək vasitəsi ilə fəlin inkar formasını ona oxşar sözlərdən fərqləndirin: gəlmə - gəlmə, qazma - qazma, vurma - vurma, süzmə - süzmə, dolma - dolma.

**33.** Təsirli və təsirsiz felləri fərqləndirin və aşağıdakı qayda üzrə yazın:

təsirli fellər:

təsirsiz fellər:

Bilmək, gülmək, qaçmaq, görmək, yatmaq, baxmaq, yazmaq, yanmaq, yandırmaq, gəlmək, yetirmək, qarşılamaq, baş-

lamaq, ağlamaq, qurmaq, uçurmaq, tikmək, üşümək, donmaq, solmaq, ağartmaq, ağartmaq, qaraltmaq, qaraltmaq, qaralamaq.

**34.** Fellərin hansı qrammatik növdə olduğunu müəyyən edin və cümlələrdən çıxarıb növlər üzrə yazın.

Məktub yazılıdı. Dostum mənə məktub yazmışdı. Bir-birimizlə daima yazışırıq. Boksular görüşdülər, vuruşdular, döyüsdülər, yenə görüşdülər. Ana oğlundan aldığı məktubu oxutdurdu və ona cavab məktubu göndərtirdi. Onlar yuyundular, darandılar, geyindilər və teatra getdilər.

**35.** Yazmaq, oxumaq, bilmək, görmək fellərini şəxs və kəmiyyətə görə dəyişin və sütunlarda yazın.

Birinci şəxs		Ikinci şəxs		Üçüncü şəxs	
tək	cəm	tək	cəm	tək	cəm

**36.** Danışmaq, sevinmək, gülmək, öyrətmək fellərini üçüncü şəxsin təkində zamanlar üzrə dəyişin və göstərilən qaydada yazın:

İndiki zaman:

Keçmiş zaman:

a) şühudi keçmiş:

b) nəqli keçmiş:

Gələcək zaman:

a) qəti gələcək zaman:

b) qeyri-qəti gələcək zaman:

**37.** Baxmaq, başlamaq, danışmaq fellərini fəlin şəkilləri üzrə dəyişin və onları cümlələrdə xəbər kimi işlədin.

**38.** Köçürün, təsriflənməyən fel formalarını seçib qruplaşdırın.

Məsdər:

Feli sıfət:

Feli bağlama:

Nə əkmək istəsən, qoyma vaxtı keçsin. Əkin-biçin vaxtı çatdıqda torpağı unutma, gələn ilin səpini haqqında bu il tədbir gör. Kəndçilikdən xeyir görmək istəyirsənsə, abadlıq işləri

ilə məşğul ol (“Qabusnamə”). Dövlət Konservatoriyasını qurta-ran Arzu qaynar bir yaradıcılıq aləminə düşmüşdü. Arzu yorulmaq bilmədən gecə də, gündüz də çalışırdı (S.Rəhimov).

**39.** -an, -ən; -miş, -miş, -muş, -müş; -acaq, -əcək şəkilçi-lərini əlavə etməklə feli sıfətlər düzəldin və onları isimlərin əvvəlində yazın.

**40.** Tire ilə ayrılan sözlərin fərqlərini göstərin.

Gülən - gülməyən, sınan - sıniq, ağlayan - ağlağan, oxun-muş əsər - əsər oxunmuşdur, gələcək gün - gün gələcəkdir.

**41.** -ib: -ib, -ub, -üb şəkilçilərini həm zaman, həm də fe-li bağlama şəkilçiləri kimi işlədin.

**42.** Köçürün, zərflərin məna növlərini müəyyənləşdirin.

Zəhra ağlamadı, qışqırmadı, geri də çəkilmədi (M.İbrahi-mov). Həsən gözləyirdi ki, indicə Zəhra qapını açıb içəri girə-cək (M.İbrahimov). Firuzə onu anlayıb təkid etmədi, başqa yollar axtarmağa başladı, əvvəlcə istədi Həsənə kağız yapsın, sonra bu fikirdən vaz keçdi (M.İbrahimov).

Noldu, ehtiyatsız yenə dolandın,  
Bulaqda kuzəni sindirdin dünən.  
Sonra baxıb ona hayıfsılandın,  
Bir ağrı hiss etdim ürəyində mən.

(N.Xəzri)

**43.** Tez, uzaq, yuxarı, irəli, əvvəl zərflərinin antonimlə-rini müəyyən edib, onlarla qarşı-qarşıya yazın.

**44.** Cümlələri əsas nitq hissələrinə görə morfoloji cəhət-dən təhlil edin. Sonra sözləri cümlədə işləndiyi formasını sax-lamaqla aşağıdakı ardıcılıqla yazın.

İsim:

Sifət:

Say:

Əvəzlik:

Fel:

Zərf:

**Sara:** Bəhram, görürsənmi, mənim çiçəklərim nə qədər gözəldir! Vallah, bu çiçəkləri özümdən çox isteyirəm. Özüm

Əkmışəm, özüm bəsləmişəm... Sənin belə çicəklərin varmı?..  
(C.Cabbarlı)

**Bəhrəm:** Allah sizdən razı olsun, əmigəlini!

**Gülnisə:** Mən səni əvvəldən özümə oğulluğa götürmüşəm və ümidvaram ki, sən də mənə oğul olmağa razı olub sözümüz-dən çıxmazsan! (C.Cabbarlı)

Ayazlı, şaxtalı bir qış axşamı  
Yeddi yoldaş olub, yola düzəldik. (S.Vurğun)

**45.** İlə sözünü cümlədə həm bağlayıcı, həm də qoşma kimi işlədin.

**46.** Ki sözünü cümlədə həm bağlayıcı, həm də ədat kimi işlədin.

**47.** Cümlələri morfoloji cəhətdən (nitq hissələri üzrə) təhlil edin.

**Buzlaq.** Təsəvvür edin ki, biz səninlə buzlağa gedib çıxmışıq. Yay olsa da, buru soyuqdur, sərt külək əsir, çovğun qalxır... Sərt boranlar illərlə qarı sovurub, bir neçə metr qalınlığında qar yığınları yaradır... Beləliklə, ildən-ilə qar üstüstə yiğilaraq, qalınlığı yüz metrlərə çatır.

Qarın üst təbəqələri altdakı təbəqələri sıxıb presləyir. Sıx, şəffaf buza çevirir. Təzyiq nəticəsində buzun alt və orta təbəqələri dağın döşü ilə aşağı sürüşür. Buzlaq çay kimi axır, lakin ağır-ağır axır.

**48.** Nitq hissələrinin adlarını sıra ilə deyin və yazın.

**49.** Sinifdə ifadəli oxuyun.

## Məmmədağa Şirəliyev

Akademik Məmmədağa Şirəliyev (1906 - 1991). XX əsr görkəmli Azərbaycan dilçilərinin ikinci nəslinə mənsub olan alimlər arasında Məmmədağa Şirəliyev, Əbdüləzəl Dəmirçizadə, Muxtar Hüseynzadə daha çox fərqlənmişdilər. Onlar dilçiliyimizin bir sıra sahələri ilə məşğul olmuşlar. Lakin hər birinin konkret tədqiqat sahələri olmuşdur.



M.Şirəliyev daha çox dialektologiya, Ə.Dəmirçizadə daha çox dil tarixi, M.Hüseynzadə daha çox müasir Azərbaycan dilinin tədqiqatçısı kimi tanınmışdır. Onlar üçü də orta və ali məktəb dərsliklərinin müəllifləri olmuş, üçü də ali məktəblərdə kafedra müdürü işləmiş və dərs demişlər.

Akademik M.Şirəliyev türkologiyada ən nüfuzlu və ən məşhur dialektoloq hesab olunurdu. Azərbaycanda dialektoloji tədqiqatların rəhbəri və bilavasitə iştirakçısı olmaqla dialektoloji materialların toplanmasında, təsnifində, öyrənilməsində çox iş görmüşdür. Azərbaycan Dövlət Universitetində kafedra müdürü, elmi işlər üzrə prorektor, Dilçilik İnstitutunun direktoru və s. vəzifələlərdə tədqiqat və təhsil işlərinə rəhbərlik etmişdir.

## SÖZ BİRLƏŞMƏLƏRİ

Söz birləşməsi iki və daha artıq müstəqil sözün məna və qrammatik cəhətdən birləşməsindən əmələ gəlir.

**Məsələn:** *böyük şəhər, dağ havası, şəhərin sərin mehi, kitabı oxumaq, dərsə gedən uşaq, torpağa bağlılıq* və s.

Sözlərin məna və qrammatik əlaqəsindən mürəkkəb söz də (günəbaxan), cümlə də (təbiət gözəldir) əmələ gələ bilər.

**50.** Mətni köçürüün, söz birləşmələrinin altından xətt çəkin.

Sentyabr ayında havalar isti keçir. O, yayın son ayı hesab olunur. Qarşidan payızın nəfəsi gəlir. Məktəblərdə dərs-lər bu ayda başlanır. Məktəbə gedən uşaqların arasında birinci sınıfə gedənlər də var. Məktəbə getmək, şagird olmaq, dərs oxumaq onların ilk arzusudur. Respublikamızın bu körpə və təndaşları böyüyəcək, azad vətənimizdə daha gözəl həyat qu-rucuları olacaqlar.

**51.** Araz, göl, pambıq, ədəbiyyat, yiğim, çay, kitab, göy, yazmaq, məktub sözlərini iki-iki birləşdirib söz birləşmələri düzəldin.

**52.** Kənd, payız, tələbəlik, ana, qızılıgül sözlərini birinci (tabe) tərəf kimi işlətməklə söz birləşmələri düzəldin.

**53.** Doğmalıq, təravət, ellər, həyat, bağlılıq sözlərini ikinci (əsas) tərəf kimi işlətməklə söz birləşmələri düzəldin.

**54.** Gələn, gəlmək, gələndə, görüləcək, görülmək, görü-ləndə sözlərinin hər birinə ayrılıqda birinci tərəf artırmaqla söz birləşmələri düzəldin və onların ikisini cümlədə işlədin.

**Nümunə:** Məktəbdən gələndə. Məktəbdən gələndə dostumu gördüm.

**55.** Oxuyun, söz birləşmələrinin tərəflərinin ifadə vasitələrini deyin.

Səyahətə getmək, anam üçün hədiyyə, yaxşı oxumaq, sə-fərdən qayıdan, kömək etmək, səmimi olmaq, dağ havası, xi-las edilmək, şeirin misrası, torpağın ətri, Şuşanın yolları, Araz çayı.

## Söz birləşmələrinin quruluşu

Quruluşuna görə söz birləşmələri iki cür olur: **sadə söz birləşmələri, mürəkkəb söz birləşmələri.**

Sadə söz birləşmələri iki müstəqil sözdən ibarət olur: *bahar fəсли, doğma torpaq, şeiri əzbərləmək, millət fədaisi.*

Mürəkkəb söz birləşmələri üç və daha artıq müstəqil sözdən ibarət olur: *qoşa qala qapıları, əzəmətli Şuşa qalası, Üzeyir bəyin "Koroğlu" operası, Nizami poemalarının yeni nəşri, vətənin azadlığı uğrunda vuruşanlar.*

**56.** Sadə və mürəkkəb birləşmələrin hər birinə aid beş misal yazın.

**57.** Şeiri köçürün, sadə söz birləşmələrinin altından bir, mürəkkəb söz birləşmələrinin altından iki xətt çəkin:

Axşamüstü. Bulaq başı. Mis səhəng.

Üç gəlinin bir ağızdan gülməyi.

Kəhər atın qanlı Kürü keçərək

Baş sallayıb ağır-ağır gəlməyi.

(S.Vurğun)

Söz birləşməsi iki sözdən ibarətdirsə, onların hər biri müstəqil mənalı söz olmalıdır. Əgər onlardan biri köməkçi nitq hissəsinə aid sözdürsə, belələri söz birləşməsi hesab olunmur. **Məsələn**, evə sarı, sənin üçün, mənə görə, dostum ilə, lap yaxşı, ən sakit, dünəndən bəri. Bunlar söz birləşmələri deyil.

Əgər söz birləşməsində iki müstəqil mənalı söz varsa, əlavə olaraq orada köməkçi söz işlənə bilər. **Məsələn**, oxumaq üçün kitab, evə sarı getmək, onların ən yaxşısı.

Ancaq belə birləşmələr də sadə söz birləşmələri hesab edilir. *Çünki, üçün, sarı, ən* köməkçi nitq hissələrinə məxsus sözlərdir.

**58.** Aşağıdakı söz birləşmələrinə mürəkkəb söz birləşmələri demək olarmı?

Buz kimi soyuq, şəhərə sarı yol, telefon ilə danışmaq, məktəb üçün bina, dağlar qədər vüqarlı, ən uca dağ, lap qiyəmətli daş.

## Söz birləşməsi və söz

Söz birləşmələri də sözlər kimi ad bildirir. **Məsələn:** dağ, dəniz, küçə, muzey sözləri əşyaların adlarını bildirir. Qafqaz dağları, Xəzər dənizi, Nizami muzeyi, İstiqlaliyyət küçəsi birləşmələri də əşyaların adlarını bildirir. Bu cəhət-dən sözlərlə söz birləşmələri arasında yaxınlıq var. Bununla belə, söz birləşməsi həm formasına, həm də mənasına görə sözdən fərqlənir.

a) Söz səslərdən, söz birləşməsi isə sözlərdən əmələ gəlir. **Məsələn**, Azərbaycan, respublika, ana, dil, vətən, torpaq sözlərini əlaqələndirib söz birləşmələri düzəldirik: Azərbaycan Respublikası, ana dili, vətən torpağı.

b) Söz ümumən ad bildirir, söz birləşməsi daxilində sözlərin mənası bir qədər konkretləşir, ona görə də söz birləşməsi sözə nisbətən konkret ad bildirir. **Məsələn:** şüşə əşyanının ümumi adıdır, pəncərə şüşəsi isə şüşənin bir növünün adıdır. Yaxud ağac sözünün mənası çox genişdir, alma ağacı birləşməsində isə məna, nisbətən, konkretləşib.

**59.** Poeziya, küçə, xiyaban, prospekt, poema sözlərini müvafiq sözlərlə əlaqələndirib söz birləşmələri düzəldin.

**60.** Gəncə şəhəri, Kür çayı, Qız Qalası, dərs oxumaq, çox çalışan söz birləşmələrini cümlələrdə işlədin.

Söz birləşmələri ilə mürəkkəb sözlər bir-birinə daha çox oxşayır.

**61.** Eyni sözlərdən düzəlmış söz birləşmələri ilə mürəkkəb sözləri seçib qruplaşdırın.

1. **Günəbaxan** xeyirli bitkilərdəndir. 2. Bir yerdə dayanıb **günə baxan** uşaqlar nə isə öyrənmək istəyirdilər. 3. Bakıda cürbəcür saxsı qablar, gözəl **boşqablar** istehsal olunur. 4. Stolun üstü **boş qablarla** dolu idi. 5. Evlərə **isti su** verilir. 6. **İstisu** Azərbaycanın gözəl mədən sularındandır. 7. **Ağ daşdan** tikilmiş binalar göz oxşayır. 8. **Ağdaş** bağlı-bağatlı şəhərdir.

## Söz birləşməsi və cümlə

Söz birləşməsi ilə cümlə arasında həm oxşar, həm də fərqli cəhətlər var.

### Oxşar cəhətləri:

- a) Həm söz birləşməsi, həm də cümlə sözlərin birləşməsindən əmələ gəlir;
- b) həm söz birləşməsində, həm də cümlədə sözlərin sırası eyni olur;
- c) həm söz birləşməsində, həm də cümlədə sözlərin məna və qrammatik əlaqələri, əsasən, eyni olur.

### Müqayisə edin:

Baharın gəlişi - Bahar gəlir. Sən oxuyanda - Sən oxudun. Şagirdlər gedəndə - Şagirdlər getdilər.

### Fərqli cəhətləri:

a) Söz birləşməsi bitmiş fikir ifadə etmir, cümlə isə bitmiş fikir ifadə edir. Məsələn, gözəl vətən, nəğməli ellər, türk xalqları söz birləşmələri ad bildirir, heç bir bitmiş fikir ifadə etmir; Cox keçmişəm bu dağlardan. (S. Vurğun). Dağlarının başı qardır. (S. Vurğun) cümlələrdir və onlar bitmiş fikir ifadə edir;

b) cümlədə intonasiya bitkinliyi var, söz birləşməsində isə belə bitkinlik yoxdur;

c) söz birləşməsi bir sözdən ibarət ola bilməz. Cümlə isə bir sözdən ibarət ola bilər. Məsələn: Şəhərdir. Soyuqdur. İsləyirlər. Söz birləşməsi isə ən azı iki müstəqil sözdən ibarət olur.

**62.** Aşağıdakı nümunələr vasitəsiylə söz birləşmələrini ilə cümlələrin oxşar və fərqli cəhətlərini izah edin.

Maraqlı kitab - Kitab maraqlıdır. Məktubu yazmaq - Məktubu yazdı. Gecənin qaranlığı - Gecə qaranlıqdır. Sən oxuyanda - Sən oxuyursan.

**63.** Verilmiş sözlərdən istifadə edərək, əvvəl söz birləşmələri, sonra isə cümlələr düzəldin:

*Sürü, dağ, qayıtmaq; gözəl, hava; istilər, düşmək; sakit, gecə.*

### Söz birləşmələrində əsas və asılı tərəflər

Söz birləşməsini əmələ gətirən sözlərdən biri əsas, digəri ondan asılı olur. Asılı söz əsas sözə tabe olur və onu müxtəlif cəhətlərdən izah edir. **Məsələn:** *əlvən çiçəklər, uca dağ, sərin yaylaqlar, vətəni qorumaq, dinə inanan birləşmələrində çiçəklər, dağ, yaylaqlar, qorumaq, inanan sözləri əsas tərəflərdir, əlvən, uca, sərin, vətəni, dinə sözləri isə onlara tabe*

olan, onlardan asılı olan sözlərdir ki, onlar asılı tərəf adlanır.

**64.** Cümlələri köçürün, qara hərflərlə yazılmış söz birləşmələrində əsas tərəfin altında bir, asılı tərəfin altında iki xətt çəkin.

**Aşıq Şəmşir, Dəli dağdan keçəndə kəklikli daşlardan xəbər al məni** (S.Vurğun). **Abad kənd** tüstüsündən bəlli olar. **Qurddan qorxan** qoyun saxlamaz (Atalar sözləri). **Baharı salamlayan azad ellər** bizimdir. **Bu dağlar, ulu dağlar, Çəsməli, sulu dağlar...** (Bayatı).

**65.** Söz birləşmələrinin tərəfləri müxtəlif nitq hissələri ilə ifadə oluna bilər. Aşağıdakı birləşmələri dəftərinizə köçürüb, tərəflərinin hansı nitq hissələri ilə ifadə olunduğunu göstərin.

Yaşıl çəmən, sıx meşə, dəmir qapı, həyat eşqi, onun hünnəri, səkkizinci sinif, həmin hadisə, uşaqların biri, dağlara qalxmaq, yavaş-yavaş irəliləmək, yaz gəlinçə, döyüşən qəhrəmanlar.

**Nümunə:** yaşıl çəmən - sıfət, isim.

### Söz birləşmələrinin növləri

Əsas tərəfinin ifadə vasitəsinə görə söz birləşmələrinin iki növü var: ismi birləşmələr, feli birləşmələr. Azərbaycan dilində söz birləşməsinin əsas sözü birləşmənin ikinci tərəfində olur, asılı söz isə birinci tərəfdə işlənir. Ona görə də, asan olsun deyə, **asılı söz, əsas söz** əvəzinə çox vaxt birinci tərəf, ikinci tərəf ifadələrindən istifadə edilir.

### İsmi birləşmələr

İkinci tərəfi adlarla (əsasən isimlə, sıfətlə, sayla, zərflə, eləcə də substantivləşmiş başqa sözlərlə) ifadə olunan birləşmələrə ismi birləşmələr deyilir. **Məsələn:** *oxumaq həvəsi, Xan sarayı, zəngin torpaqlar, bülbülün səsi, dağlardan uca, əsgərlərin beşi, müğənninin oxumağı, səsdən tez, quşların oxumağı*.

## Təyini söz birləşmələri

Azərbaycan dilində ismi birləşmələrin növləri çoxdur. **Məsələn:** *aydan arı, sudan duru, əli silahlı, qızıldan kəmər, qaşları çatma, qapısı bağlı* və s. İsmi birləşmələrdən üçü da-ha çox işlənir. Belələrinin birinci tərəfləri ikinci tərəflərini izah (təyin) etdiyindən həmin birləşmələrə bir yerdə təyini söz birləşmələri deyilir. Formasına və məna xüsusiyyətləri-nə görə təvini söz birləşmələri üç növə ayrılır:

1. Birinci növ təyini söz birləşmələri.
  2. İkinci növ təyini söz birləşmələri.
  3. Üçüncü növ təyini söz birləşmələri.

**Birinci növ təyini söz birləşmələri.** Bu birləşmələrin əmələ gəlməsində heç bir formal əlamət iştirak etmir. **Məsələn:** doğma vətən, azad Azərbaycan, demokratik hərəkat, dəmir iradə.

Bu birləşmələrin ikinci tərəfi - əsas sözü, adətən, isimlə, birinci tərəfi - asılı sözü müxtəlif nitq hissələri ilə - isimlə, sıfətlə, sayla, əvəzliklə, feli sıfətlə ifadə olunur.

**Məsələn:** *taxta qapı* (isim, isim), *şirin meyvə* (sifət, isim), *iyirminci əsr* (say, isim), *bu ölkə* (əvəzlik, isim), *oya-nan xalq* (feli sifət, isim).

**66.** Şeiri köçürün, birinci növ təyini söz birləşmələrini mətndən çıxarıb ayrı-ayrılıqda yazın.

Sıra dağlar, gen dərələr,  
Ürək açan mənzərələr,  
Ceyran qaçar, cüyür mələr.  
Nə çoxdur oylağın sənin,  
Aranın, yaylağın sənin...  
  
Ey azad gün, azad insan,  
Doyunca iç bu bahardan.  
Bizim xallı xalçalardan  
Sər çinarlar kölgəsinə,  
Alqış günəş ölkəsinə!  
**Nümunə:** xallı xalca.

**67.** *Qədim, yeni, hündür, birinci, həmin, gümüş, oxunan* sözlərinə uyğun tərəflər tapıb, onlardan birinci növ təyini söz

birləşmələri düzəldin.

**68.** Birinci növ təyini söz birləşməsi formasında olan on xüsusi ad yazın.

**Nümunə:** Goy göl, İçəri şəhər, Mirzə Fətəli.

Birinci növ təyini söz birləşmələrinin tərəfləri arasında bir sıra məna əlaqələri olur. Ümumi əlaqə təyinlə təyin olunanın əlaqəsidir. Bu da konkret olaraq, bir neçə məna əlaqəsində özünü göstərir. Bunlar, əsasən, aşağıdakılardır.

Birinci tərəf ikinci tərəfin maddi əsasını göstərir: *dəmir qapı, qızıl üzük, daş hasar*.

Birinci tərəf ikinci tərəfin zahiri əlamətini göstərir: *qırmızı alma, yaşıl yarpaq, hündür ağaclar, uca dağlar, böyük şəhər*.

Birinci tərəf ikinci tərəfin keyfiyyətini bildirir: *yaxşı adam, şirin meyvə, mənalı söz, mehriban insan, əlaçı tələbə, sərin hava*.

Birinci tərəf ikinci tərəfin kəmiyyətini bildirir: *beş kitab, çoxlu adam, səkkizinci sinif, on min*.

**69.** Şeiri köçürün, birinci növ təyini söz birləşmələrinin birinci tərəflərinin ifadə vasitələrini göstərin.

Siz ey çəmənlərdə gülən çıçəklər!

Bu sakit ahəngi pozan küləklər!

Ey təmiz duyğular, təmiz ürəklər!

Salam gələcəyin böyük adına!

(S.Vurğun)

Qızıl şairlərin qızıl bir dastan,

Qızıl sətirlərə yazar, a dağlar!

(S.Rüstəm)

Nədir o mənalı dərin baxışlar?

Nədir gözlərindən yağan yağışlar?

Nədir qəlbindəki payızlar, qışlar!

Yetim tək boynunu burma, Təbrizim!

Məlul, məlul baxıb durma, Təbrizim!

(S.Rüstəm)

**İkinci növ təyini söz birləşmələri.** Bu birləşmələr mən-subiyyət şəkilçilərinin köməyi ilə əmələ gəlir. Birləşmənin

yaranması üçün birinci tərəfdə şəkilçi olmur, ikinci tərəfi isə 3-cü şəxsin mənsubiyyət şəkilçisini (-i, -i, -u, -ü) qəbul edir. **Məsələn:** Odlar yurdu, islam dini, bahar fəsli, Xəzər dənizi, azadlıq mübarizəsi.

**70.** Mətni köçürün, ikinci növ təyini söz birləşmələrinin altında xətt çəkin.

Araz çayı böyük Culfa düzünü iki hissəyə ayırrır (M.S.Ordubadi). Hər saxsı parçası, hər məzar daşı Nəsildən nəsilə bir yadigarıdır. (S.Vurğun). Dan yeri yavaş-yavaş qızarır. Qatımız Araz boyu uzanıb gedən yolla yoxuşa qalxır, get-gedə sürətini azaldır... hərdən fit səsi dağlara əks-səda salır. Araz dərəsi böyük bir torpağın sinəsində açılmış xəncər yarasıdır (R.Rza).

İkinci növ təyini söz birləşmələrinin bir neçə başqa xüsusiyyəti də var:

a) Bu birləşmələrin tərəfləri, əsasən, isimlərlə ifadə olunur. **Məsələn:** *dağ havası, bulaq suyu, əsgər anası, ata qayğısı*. Başqa nitq hissələrinə aid sözlər bu birləşmələrin tərəfləri kimi işləndikdə substantivləşir. **Məsələn:** *gözəllər gözəli, "beş" arzusu, işləmək həvəsi, oxumaq arzusu*.

b) Bu birləşmələrin tərəfləri arasına başqa sözlər artırmaq olmur. **Məsələn:** “*vətən torpağı*” birləşməsində “*vətən*” və “*torpaq*” sözlərinin arasına hər hansı bir söz əlavə etmək mümkün deyil.

c) Bu birləşmələrin tərəfləri eyni zamanda cəmlənə bilmir; tərəflər ayrı-ayrılıqda cəmlənir. **Məsələn:**

İkinci tərəflərin cəmlənməsinə aid: *Qafqaz dağları, türk dilləri, hava yolları*.

Birinci tərəflərin cəmlənməsinə aid: *dağlar maralı, sular sonası, ellər gözəli*.

**Qeyd:** İstisna hallarda hər iki təref cəmlənir. **Məsələn:** həmkarlar ittifaqları, atalar sözləri, elmlər doktorları.

**71.** Verilmiş birləşmələri cümlədə işlədin.

Qala qapıları, “Koroğlu” operası, Bakı Universiteti, “İsgəndərnamə” poeması, durna qatarı, yol boyu, Sabir bağı, ana heykəli.

**72.** İkinci növ təyini söz birləşməsi formasında olan on xüsusi ad yazın.

**Nümunə:** Xan əndi, Şuşa qalası, Qız qalası.

**73.** Mətnindəki ikinci növ təyini söz birləşmələrini seçib, dəftərinizə yazın, mənasını izah edin.

Atatürk Qazi Mustafa Kamal Türkiyə Cümhuriyyətinin və Türkiyə Respublikasının ilk prezidenti olmuşdur. Ona Atatürk adı Türkiyədə familiya qəbulu ilə əlaqədar 1934-cü ildə Türkiyə Böyük Millətlər Məclisi tərəfindən verilmişdir. Birinci Dünya müharibəsində göstərdiyi sərkərdəlik məharətinə görə 1916-cı ildə ona general rütbəsi və paşa titulu verilmişdir. Müdaxiləçilər üzərində qələbəni təmin etdiyinə, Türkiyənin ərazi bütövlüyünü təmin etdiyinə görə ona marşal rütbəsi və qazi fəxri adı verilmişdir.

Yenə gördüm səni, Dilcan dərəsi,  
Yadıma çox köhnə zamanlar gəlir.  
Ömür dedikləri bir karvan yolu,  
Nə canlar gedərək, nə canlar gəlir. (S.Vurğun)

**Üçüncü növ təyini söz birləşmələri.** Bu birləşmələr ismin yiyəlik halının və mənsubiyyət şəkilçilərinin köməyi ilə əmələ gəlir. Birləşmənin birinci tərəfi ismin yiyəlik hal şəkilçisi ilə, ikinci tərəfi isə mənsubiyyət şəkilçisi ilə işlənir.

**Məsələn:** Xaqqanının əsərləri, xalqın iradəsi, sənin həyatın, İblisin monoloqu, sizin arzunuz, Füzulinin qəzəlləri.

**74.** Mətni köçürün, III növ təyini söz birləşmələrinin altından xətt çəkin.

Təbiətin möcüzələri çoxdur. Ancaq insanın əli ilə yaranan möcüzələr də var. Qədim Misir ehramları, Asma Babil bağları, Eyfel qülləsi, Qız qalası və sairə.

Bizim ölkəmizdən çox-çox uzaqlarda əfsanələr diyarı olan Hindistanın Aqra şəhərindən bir qədər aralıda Tac mahal deyilən bir möcüzəli türbə də var. XVII əsrə tikilmişdir.

Hindistanın böyük hökmdarı Cahan Şah bu abidəni sevimli arvadı Mümtaz Mahal Banu Bəyimin qəbri üstündə tikdirmişdi. Sonradan Cahan Şahın özü də həmin türbədə dəfn edilmişdir.

Abidənin hündürlüyü 74 metrdir. Abidə ağ mərmərdən tikilmişdir. Ona mirvaridən, sədəfdən, kəhrəbadan, zümrüd-dən ... bəzək vurulmuşdur.

**75.** Verilmiş sözləri uyğun gələn qaydada əlaqələndirib üçüncü növ təyini söz birləşmələri düzəldin.

Günəş, qış, Nəsimi, Əcəmi, şəhər, həyat (birinci tərəf); küçələr, soyuq, dərslər, şüa, şərlər, sənət (ikinci tərəf).

İkinci növ təyini söz birləşmələrində olduğu kimi, üçüncü növ təyini söz birləşmələrinin də tərəfləri, əsasən, isimlərlə ifadə olunur. **Məsələn:** *vətənin sərvəti, sözün qüdrəti, insanın arzusu*. Başqa nitq hissələrinə aid sözlər bu birləşmələrin tərəfləri kimi işləndikdə isimləşir (substantivləşir). **Məsələn:** *oxumağın mənası, yolun uzunu, deyilənlərin çoxu*. Misallarda məsdər (oxumaq), sifət (uzun), feli sifət (deyilən) və say (çox) substantivləşərək üçüncü növ təyini söz birləşməsinin bu və ya digər tərəfi kimi işlənmişdir.

Əvəzliklərin bir qismi, xüsusən şəxs əvəzlikləri belə birləşmələrin birinci tərəfi kimi işlənir. **Məsələn:** *mənim həyatım, sənin həyatın*.

**76.** Üçüncü növ təyini söz birləşməsinin tərəflərindən birinin və ya hər ikisinin isim olmayan nitq hissələri ilə ifadə olunmasına aid misallar yazın və onları cümlələrdə işlədin.

**Nümunə:** Yaxşıların yaxşısı, beşin yarısı.

Üçüncü növ təyini söz birləşmələrinin özünəməxsus xüsusiyyətləri onları ikinci növ təyini söz birləşmələrindən fərqləndirir.

a) Bu birləşmələrin hər iki tərəfi şəkilçi ilə formalaşır, ikinci növün isə yalnız ikinci tərəfi şəkilçili olur.

### Müqayisə et:

Ay işığı - ayın işığı, dağ havası - dağın havası, Bakı metrosu - Bakının metrosu.

b) Bu birləşmələrin ikinci tərəfi hər üç şəxsin mənsubiyət şəkilcisi qəbul edə bilir; ikinci növ təyini söz birləşməsinin ikinci tərəfi isə yalnız üçüncü şəxsin mənsubiyət şəkilcisi qəbul edə bilir. Müqayisə et: (üçüncü növdə) - mə-

nim kitabı, sənin kitabı, onun kitabı, bizim kitabı, sizin kitabı, onların kitabı... İkinci növdə: ədəbiyyat kitabı, yazı stolu, həyat dərsi.

c) Üçüncü növ təyini söz birləşmələrinin tərəfləri arasına istənilən qədər söz artırmaq olar. Məsələn: Nəsiminin şeirləri - Nəsiminin fəlsəfi şeirləri; Nizaminin poemaları - Nizaminin dünya şöhrətli poemaları. İkinci növdə isə bu mümkün deyil.

ç) Üçüncü növ təyini söz birləşmələrinin tərəfləri həm ayrı-ayrılıqda, həm də hər ikisi eyni zamanda cəmlənə bilir. Məsələn:

**Birinci tərəfin cəmlənməsi:** tarixlərin yadigarı, insanların taleyi, xalqların azadlığı.

**İkinci tərəfin cəmlənməsi:** şairin şeirləri, Vurğunun poemaları, sənin dostların, Bülbülün mahnıları.

**Hər iki tərəfin cəmlənməsi:** natiqlərin çıxışları, şagirdlərin kitabı, çayların suları.

İkinci növ təyini söz birləşməsinin hər iki tərəfi, bir qayda olaraq eyni zamanda cəmlənmir. Bir-iki istisnadən başqa. Məsələn: Həmkarlar İttifaqları.

**77.** Mən, sən, o, biz, siz, onlar əvəzliklərini üçüncü növ təyini söz birləşmələrinin birinci tərəfi kimi işlədin və ikinci tərəfdəki mənsubiyyət şəkilçilərinin növünü göstərin.

**78.** Şəhər, kənd, yol, dağ, bağ sözlərini üçüncü növ təyini söz birləşmələrinin ikinci tərəfi kimi işlədin.

**79.** Şəhərin küçəsi birləşməsinin əvvəlcə birinci tərəfini, sonra ikinci tərəfini, daha sonra hər iki tərəfini cəmdə işlədin.

**80.** Xalq sözünü şəxs əvəzlikləri ilə işlədib üçüncü növ təyini söz birləşmələri düzəldin.

**Nümunə:** mənim xalqım.

**81.** Mətni köçürün, təyini söz birləşmələrini növlərə ayırib, başlangıç formada ayrı-ayrı sütunlarda yazın.

1. Bundan sonra çıxıb eyvana, Yoluma göz dikmə axşam çağları (R.Rza). Bir yorğun pəri var, bir az uyuşun, Uyuşun dağlarının maralı Göt göl (Ə.Cavad). El malına göz dikmə,

özün qazan, özün ye. Böyük hikmətlər qısa sözlərlə deyilər. (Atalar sözləri) Aşiq yaradıcılığı bütün Azərbaycan ədəbiyatına və Azərbaycan musiqisinə böyük təsir göstərmişdir. (Bülbül)

2. Şərqdə uzun müddət ancaq birsəsli oxuma inkişaf etmiş və klassik muğamlar ifa olunmuşdur. Bütün Yaxın Şərq aləmində ilk opera 1908-ci ildə Bakıda səslənmişdir. Bu, Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" operası olmuşdur. (Bülbül) Füzuli lirikası xalq arasında özünə möhkəm yer tutmuşdur, onun qəzəlləri dünyanın bir çox dillərində səslənir. (Bülbül)

#### Nümunə:

Birinci növ	İkinci növ	Üçüncü növ
möhkəm yer	Füzuli lirikası	onun qəzəlləri

#### Təyini söz birləşmələrinin cümlədə rolü

Birinci növ təyini söz birləşmələrinin tərəflərinin hər biri ayrı-ayrılıqda cümlə üzvü olur: birinci tərəf təyin rolunda, ikinci tərəf isə cümlənin müxtəlif üzvləri rolunda çıxış edir.

#### Məsələn:

Şeirim qanad çalır *yeni dünyada*. (S.Vurğun) Bükmüşdü boynunu *saralmış sünbül*. (S.Vurğun) Çaldı qaval, *uzaq kənddə* ellər oynadı. (C.Cabbarlı) *Həzin nəgmə* deyir indi bağça, bağ. (N.Xəzri) Boyandı qızılı bağdan *axan su*, *Bəyaz buludlar* da gümüşü oldu (N.Xəzri). Məndə sığar *iki cahan*, mən *bu cahana sığmazam* (Nəsimi).

Tərkibindəki sözlərin mənası ayrılmaga imkan vermədikdə birinci növ təyini söz birləşmələri bütövlükdə cümlənin bir üzvü olur.

#### Məsələn:

*Bu gün təyyarə meydanında iki saat gözləməli olduq. Vətən torpağına gəldi yeni il.* (N.Xəzri). *Həmin anda hər şey dəyişdi. Bəlkə, bu yerlərə bir də gəlmədim, duman, salamat qal, dağ, salamat qal.* (M.Araz).

82. Mətni köçürün. Qara hərflərlə verilmiş birinci növ təyini söz birləşmələrindən cümlə təhlilində tərəflərinə ayrıla

bilənləri bir cərgədə, ayrıla bilməyənləri başqa cərgədə yazın.

Şairin bu yerə düşdü güzəri. (S.Vurğun). **Orta əsrlərdə Şərqiñ ən böyük memarı Əcəmi Naxçıvani** olmuşdur. Onun adı Azərbaycan mədəniyyətinin yüksəlişi dövründə yaşayıb-yaradan **dahi sənətkarlarla** bir sıradə hörmətlə çəkilir. **Əlli il, əlli il...** Düz yarım əsr, həqiqətdə **bir an** kimidir. (N.Xəzri)

Coşan qəlbin hər kinini, hər nifrətini  
Gen dərələr, uca dağlar duya bilərmi?  
Əli qanlı bir dünyanın cinayətini  
Yağan yağış, axan sular yuya bilərmi?

(N.Xəzri)

**İkinci və üçüncü növ təyini söz birləşmələri tərəflərinə ayrılmadan bütövlükə cümlənin bir üzvü kimi çıxış edir.**

#### Məsələn:

**İkinci növə aid:** *Dahi Azərbaycan alimi və dövlət xadimi Nəsirəddin Tusi XIII əsrə yaşımışdır. Söz dünyası... sehrkar bir aləmdir.* (M.Ibrahimov) *Şəfəqlər səpilər dağlar dösünə.* (N.Xəzri) *Təkərlər üstündə səfərdəyəm mən.* (B.Vahabzadə)

**Üçüncü növə aid:** *Əvvəli, axırı görünməyən çölün düzündə qar dizdən yuxarı idi. Ayın işığındə, o şaxtada, o qarın içində ayağı qara çəkməli bir böyük qoşun gedirdi.* (Ə.Əbülhəsən) *"Səbuhî" - M.F.Axundzadənin təxəllüsüdür.*

**83.** Mətni oxuyun, ikinci və üçüncü növ təyini söz birləşmələrinin cümlədəki rolunu müəllimin köməyi ilə izah edin.

Azərbaycan qədimlərdən bütün Şərqiñ aləmində, sonra da bütün dünyada tanınmış alimlər yetirmişdir. Bunlardan biri XI əsrə yaşımış Xətib Təbrizidir. Şərqiñ alimləri onu "Ədəbiyat və qrammatika" elmində rəhbər adlandırmışlar. O, Ərəb dilinin "anası" hesab olunmuşdur. Xətib Təbrizi "Quranın izahı", "Sənətkarlığın sırları" və digər tədqiqat əsərlərini yazmışdır. Xətib Təbrizinin əlyazmaları dünya kitabxanalarının inciləri kimi qorunub saxlanır. Onun əsərləri Misirdə, Hindistanda, Avropada dəfələrlə nəşr edilmişdir.

**84.** Aşağıdakı ikinci növ təyini söz birləşmələrini cümlədə işlədin.

Xan sarayı, Dərbənd şəhəri, Azadlıq meydanı, Dirçəliş günü, Şəhidlər xiyabanı, Şuşa qalası, Göyçə gölü, Sirlər xəzinəsi.

85. Aşağıdakı üçüncü növ təyini söz birləşmələrini cümlədə işlədin.

Vətənin azadlığı, Kürün suları, Xaqanının poeziyası, Üzeyirin operaları, dağların zirvələri, “Bakının dastanı” (S.Vurğun), “Şuşanın yolları” (N.Xəzri).

Üçüncü növ təyini söz birləşməsinin birinci tərəfi I və II şəxs əvəzliklərinin cəmi ilə ifadə olunanda bəzən ikinci tərəflərdə bunlara uyğun mənsubiyyət şəkilçiləri işlədilmir. **Məsələn:** *bizim qızlar, sizin ellər*. Belə birləşmələri tərəflərinə ayırib, birinci tərəfi təyin, ikinci tərəfi isə müvafiq cümlə üzvü kimi təhlil etmək lazımdır. **Məsələn:** “*Bəlkə, indi siz bizim kəndə gedəsiniz?*” cümləsində *bizim sözü təyin, kəndə* sözü isə zərflikdir.

### Qeyri-təyini ismi birləşmələr.

Azərbaycan dilində ismi birləşmələrin növləri çoxdur. Bunların “təyini söz birləşmələri” adlanan üç növü ilə tanış oldunuz. Onlar ismi birləşmələrin ən çox işlənən növləridir. İsmi birləşmələrin, nisbətən, az işlənən növləri də var. Belə birləşmələr qeyri-təyini ismi birləşmələr adlanır. Onların nümunələri ilə tanış olun:

- a) Kosmosa yol, dosta sədaqət, insana hörmət.
- b) Əlində məktub, döşündə orden, dodağında təbəssüm.
- c) Dağlardan uca, gümüşdən qaşıq, maraldan gözəl.
- ç) Əsgərlərdən biri, başdan ayağa, səhərdən axşama.
- d) Durna gözlü, gözləri dolğun, fikri aydın.

Bu birləşmələr sintaktik təhlildə bir üzv kimi götürülür. **Məsələn,** Ay girdi buluda üzündə kədər (N.Xəzri) cümləsi belə təhlil edilir.

Ay - mübtəda,  
girdi - xəbər,  
buluda - zərflik,  
üzündə kədər - zərflik.

86. Aşağıdakı cümlələri köçürün, qeyri-təyini ismi birləşmələrin altından xətt çəkin.

Aşıq gördüğünü dastan eyləyər,  
Gəzər əlində saz, kövən eyləyər. (M.Rahim)

Gözlərdə intiqam, qılınclarda qan,  
Buludlar kışnədi, göylər ağladı. (S.Vurğun)

Qulu da Həsən kişinin yanında özünü aydan arı, sudan  
duru göstərməyə səy edirdi. (M.İbrahimov)

### Feli birləşmələr

İkinci tərəfi felin təsriflənməyən formaları (məsdər, fe-  
li sıfat və feli bağlama) ilə ifadə olunan söz birləşmələrinə  
feli birləşmələr deyilir. **Məsələn:**

Məsdərlə: *vətəni sevmək, məktəbə getmək, yaxşı oxumaq.*



Feli sıfatlə: *vətəni sevən, məktəbə gedən, yaxşı oxuyan.*

Feli bağlama ilə: *vətəni sevəndə, məktəbə gedəndə, yax-  
şı oxuyanda.*

**Geyd.** Feli birləşmələrin ikinci tərəflərinin bu fel forma-  
lарından hansı ilə ifadə olunmasının fərqi yoxdur. Əgər feli  
birləşməyə misal söyləmək lazımlı gələrsə, fərq qoymadan bun-  
ların hər birinə aid misal demək olar.

**87.** İkinci tərəfləri məsdərlə, feli sıfatlə və feli bağlama  
ilə ifadə olunan feli birləşmələrin hərəsinə aid üç misal yazın.

**88.** Müəllimin rövşəni ilə belə bir suala cavab verin: nə  
üçün feli birləşmələrin ikinci tərəfləri təsriflənən fel forma-  
ları ilə ifadə olunmur. Məsələn: felin əmr, xəbər, vacib və s.  
Şəkilləri ilə ifadə olunmur? Cavab tapandan sonra aşağıdakı  
nümunələri müqayisə edin.



**89.** Mətni köçürün, feli birləşmələrin ikinci tərəflərinin  
ifadə vasitələrini göstərin.

**Vətəni sevməyən** insan olmaz. (A.Səhhət) **Ey günəş!** Ey bulud! Ey əski dostlar! **Adınız gələndə** titrəyir dilim. (S.Vurğun) **Günəşlə tutuşan, ayla yarışan,** Gah məndən inciyən, gah da barışan... (S.Vurğun) Könlümü ardınca çəkib aparır, **Yüksəyə qalxdıqca** sinəm qabarır. (S.Vurğun) Ana oğlunu oyatmamaq üçün yana çəkildi, başını qaldırıb köksünü ötürdü. (M.İbrahimov) **Dənizdə işləmək** quruda işləməkdən maraqlıdır. (M.İbrahimov) **Muğandan qayıdır** iş otağında Muğanı yazanda tələsmədin sən. (N.Xəzri) **Hər gün çiçəklənən** ana diyarda Bizim arzumuz da gül açacaqdır. (N.Xəzri) **Ana ürəyindən qopan** laylalar Həyatın ən şirin təranəsidir. (N.Xəzri)

**90.** Eyni sözlərdən əmələ gəlmış ismi birləşmələrlə feli birləşmələri müqayisə edin.

Oxumaq həvəsi - həvəslə oxumaq, dostların gəlişi - dostlar gələndə, axan sular - sular axanda, açılan çiçəklər - çiçəklər açıldıqca.

**91.** Oxuyun.



### **Muxtar Hüseyn oğlu Hüseynzadə**

Muxtar Hüseyn oğlu Hüseynzadə (1900 - 1985) Azərbaycan dilçilik elminin yaradıcılarındanandır.

M.Hüseynzadə Bakı Dövlət Universitetini bitirmiş, həmin universitetdə professor, kafedra müdürü, dekan vəzifələrində işləmişdir.

Söz birləşmələrinin tədqiqi sahəsində onun xüsusi əməyi vardır. Görkəmlı alimin "Müasir Azərbaycan dili (morphology)" dərsliyi ali məktəb tələbələrinin stolüstü kitabıdır. Onun akademik M.Şirəliyevlə birgə yazdığı "Azərbaycan dili" dərsliyi 50 ildən artıq bir müdətədə orta məktəblərin müəllim və şagirdlərinə xidmət etmişdir.

**92.** İsmi və feli birləşmələri seçib, ayrı-ayrı sütunlarda yazın.

Bahar gələndə, havalar isinəndə, çəmənlər yaşıllaşanda, ağaclar çiçəkləyəndə insanların ruhu təzələnir. Quşların nəğməsi, çal-çağır səsləri ətrafa yayılır. Yaz yağışları başlayır.

Böyük çaylar daşır, kiçik arxalar su ilə dolur. Bayram günləri yaxınlaşır. İnsanlar bayramı qarşılamaq üçün təmizlik işləri aparırlar.

İsmi birləşmələr	Feli birləşmələr

### Sintaktik əlaqələr

Söz birləşmələrini və cümlələri əmələ gətirən sözlər arasında həm məna əlaqəleri, həm də sintaktik əlaqələr olur.

**Məsələn:** *dahi şair* birləşməsindəki *dahi* sözü mənaca *şair* sözünə aid olub onu təyin edir. *Şeir yazmaq* birləşməsində *şeir* sözü mənaca *yazmaq* hərəkətinin obyektini bildirir, sintaktik cəhətdən də ona tabe olur.

Sözlər məna və sintaktik cəhətdən əlaqələnməsə, nə söz birləşməsi, nə də cümlə əmələ gələr. **Məsələn**, *məktəb, getmək* sözləri heç bir cəhətdən əlaqəli deyil. *Məktəb* sözünə yönük hal şəkilçisi əlavə edib *getmək* sözü ilə əlaqələndirsək, *məktəbə getmək* birləşməsi alınacaqdır; *getmək* məsdərini felin hər hansı bir təsriflənən forması ilə əvəz etsək, cümlə əmələ gələcəkdir. *Məktəbə getdi*.

**93.** Cümlələrdə bir-biri ilə əlaqədar olan sözləri ayırib yanaşı yazın.

Dahi Nizami 1141-ci ildə Gəncədə doğulmuşdur. O, beş məşhur poeması ilə dünyada tanınmışdır. Bu poemalar birlikdə "Xəmsə" adlanır. Şair çoxlu lirik şeirlər də yazmışdır. Qəzəllərinə yazılmış romanslar ən gözəl mahnılar kimi dinləyiciləri heyran edir.

**Nümunə:** qəzəllərinə yazılmış,  
yazılmış romanslar,  
romanslar heyran edir.

### Sintaktik əlaqələrin növləri

Sintaktik əlaqələrin iki növü var: **tabesizlik əlaqəsi**, **tabəlilik əlaqəsi**.

**Tabesizlik əlaqəsi.** Bu əlaqə eyni hüquqlu sözlər arasında olur. Tabesizlik əlaqəsində olan sözlərdən biri o birinə təbe olmur, biri o birini aydınlaşdırır; hər ikisi eyni qrammatik formada olur. **Məsələn:**

Zövqlər, duyğular dəyişir hər an, Gəldikcə, getdikcə nəsillər bir-bir. (B.Vahabzadə) Acılı, şirinli günlər görmüşük. (B.Vahabzadə) Bızdə şeir də var, sənət də vardır. Şairə, sənətə hörmət də vardır. (S.Vurğun) Azaddır ellərin çiçəkli yazı, Bu yaz danışdırır Kürü, Arazi. (S.Vurğun) Dərələr, təpələr qalır arxada, haraya tələsir, haraya bülbüll? (N.Xəzri)

Burada *zövqlər* sözü ilə *duyğular* sözü, *gəldikcə* sözü ilə *getdikcə* sözü, *acılı* sözü ilə *şirinli* sözü, *şairə* sözü ilə *sənətə* sözü, Kürü sözü ilə Arazi sözü, dərələr sözü ilə təpələr sözü arasında tabesizlik əlaqəsi var.

Tabesizlik əlaqəsində olan sözlər ya intonasiya vasitəsi ilə, ya da tabesizlik bağlayıcıları ilə əlaqələnir. **Məsələn:**

**İntonasiya ilə:** Var olsun şeirimiz, şairlərimiz, Hər gülə, çiçəyə təzə ad verir. (S.Vurğun) Sixlaşib bir yerə baş-başa vurur, Düşəndə çovguna, borana ceyran. (S.Vurğun)

**Bağlayıcı ilə:** Qızlar ilə oğlanlar yanaşı oturmüşdular. (M.Hüseyn)

**94.** Cümələləri köçürün, tabesizlik əlaqəsində olan sözləri seçib yanaşı yazın.

Bizi sevindirsin eşqin, əməlin, Vəfada, dözümdə Banuçıçək ol. (B.Vahabzadə) Arzunu, istəyi dəyişir zaman. (B.Vahabzadə) Məhəl qoymaz nə yağışa, nə küləyə təyyarələr. (B.Vahabzadə) Çalış, Nəbi, gecə-gündüz yarat sən, Bəd sözləri öz sinəndən yar, at sən. (N.Xəzri)

**95.** Tabesizlik əlaqəsində olan bədii əsər adları da var. Məsələn: "Leyli və Məcnun", "Hərb və sülh".

Bildiyiniz belə əsər adlarından bir neçəsini dəftərinizə yazın.

**Tabelilik əlaqəsi.** Bu əlaqədə olan sözlərdən biri o birisine tabe olur. **Məsələn:** Sənətkarı xalq yaşadır. (R.Rza) Vurğun qarlı dağları, əngillilikləri sevirdi. (R.Rza) - cümələlərində sözlər arasında tabelilik əlaqələri belədir:

1) sənətkarı → yaşadır

xalq	←	yaşadır
2) Vurğun	←	sevirdi
dağları	→	sevirdi
qarlı	→	dağları
əngillilikləri	→	sevirdi

**Qeyd.** Tabelilik əlaqəsi tabe sözdən tabeedici (əsas) sözə doğru yönəlmış oxla göstərilir.

**96.** Söz birləşmələrində hansı sözün hansına tabe olduğunu ox işarəsi ilə göstərin.

Nəgməli ellər, sonalı göllər, qatar-qatar durnalar, insana hörmət, dəstə-dəstə gələnlər, durub baxmaq, tez-tez danışmaq, yollara baxmaq, dostdan ayrılmamaq.

**97.** Sözlərin əlaqəsinə görə aşağıdakı cümlənin sxemini düzəldin.

Lirik qəzəllər yazan dahi Füzuli gözəl poemaları ilə də dünyada şöhrətlənmişdir.

**Tabelilik əlaqəsinin növləri.** Tabelilik əlaqəsinin üç növü var:

1. Uzlaşma əlaqəsi.
2. İdarə əlaqəsi.
3. Yanaşma əlaqəsi.

**Uzlaşma əlaqəsi.** Tabe sözün şəxs və kəmiyyətə görə əsas sözlə uyğunlaşmasına uzlaşma əlaqəsi deyilir. **Məsələn:** *Mən şagirdəm, mən oxuyuram, mənim müəllimim* ifadələrində əsas söz birinci şəxs təkdə (mən) olduğuna görə asılı sözlər birinci şəxsin təkinə aid şəkilçilər qəbul edərək şəxsə və kəmiyyətə görə onunla uzaşmışdır. Əsas tərəfi şəxs və kəmiyyətə dəyişsək, tabe sözlər də onlara uyğun olaraq dəyişəkdir. **Məsələn:**

*Biz şagirdik, biz oxuyuruq, bizim müəllimimiz.  
Sən şagirdsən, sən oxuyursan, sənin müəllimin.  
Siz şagirdsiniz, siz oxuyursunuz, sizin müəlliminiz.  
O şagirddir, o oxuyur, onun müəllimi.  
Onlar şagirddirlər, onlar oxuyurlar, onların müəllimi.*

Uzlaşma əlaqəsi həm mübtəda ilə xəbər arasında, həm də ikinci və üçüncü növ təyini söz birləşmələrinin tərəfləri arasında olur.

Mübtəda ilə xəbər arasında. Burada xəbər mübtədadan asılı olub onunla uzlaşır. **Məsələn:** Biz nöqtə qoymuşuq acıya, dərdə. (M.Araz) Dağlar qoyunu çiçək-çiçək, Mən gedirəm, getmir ürək. (M.Araz) Sən qaynayıb-qarışmışan cahan boyda bir vətənə. (X.Rza Ulutürk) Mən sizdən çox razıyam, çünkü siz mənim azad olmağıma çox çalışıbsınız. (C.Cabbarlı)

Mübtəda ilə xəbər arasında şəxsə görə uzlaşma heç vaxt pozulmur. Kəmiyyətə görə uzlaşma isə birinci və ikinci şəxslərin tək və cəmində həmişə olduğu halda, üçüncü şəxsin cəmində gah olur, gah da pozulur. **Məsələn:** Uşaqlar oxuyurlar cümləsində mübtəda da, xəbər də cəmdədir; *Uşaqlar oxuyur* cümləsində isə mübtəda cəmdə olsa da, xəbər təkdədir. Deməli, burada kəmiyyətə görə uzlaşma pozulmuşdur.

**İkinci və üçüncü növ təyini söz birləşmələrinin tərəfləri arasında.** Bu birləşmələrdə ikinci tərəflər birinci tərəflərlə uzlaşır.

İkinci növ təyini söz birləşməsinin birinci tərəfi şəxs əvəzlikləri ilə ifadə oluna bilmədiyinə görə, uzlaşma yalnız üçüncü şəxsə görə olur: *Qız qalası, Xəzər dənizi.*

Üçüncü növ təyini söz birləşməsində isə uzlaşma hər üç şəxsə görə olur:

I şəxs təkə görə: *mənim dostum*

I şəxsə cəmə görə: *bizim dostumuz*

II şəxsə təkə görə: *sənin dostun*

II şəxs cəmə görə: *sizin dostunuz*

III şəxs təkə görə: *onun dostu*

III şəxs cəmdə kəmiyyətə görə uzlaşma olmur.

**Məsələn:** onların dostu

**98.** Mətni köçürün, uzlaşma əlaqəsində olan sözləri seçib yanaşı yazın.

Sən bizim ellərin ruhuna bir bax. (S.Vurğun) Küylüdür, haraylıdır Bakının küçələri. (R.Rza) İzlərəm göydəki yıldızları mən. (H.Cavid) Dirlər səni azadə könüllər. (H.Cavid) Payız günü idi. Balaca şəhərin küçələrini duman bürümüşdü. Xırda-

ca evlər dumdan kimi görünürdü. (Y.V.Çəmənzəminli) Mən Arazda şaxələnən çinardım. (M.Araz) Vətən qarşısında cavab-dehik biz. (N.Xəzri). Təkərlər üstündə səfərdəyəm mən, Bir anın içində yüz yerdəyəm mən. (B.Vahabzadə)

**99.** *Sən yollar boyunca səfərdəsən* (B.Vahabzadə) - cümləsinin mübtədə və xəbərini üç şəxsin tək və cəminə görə dəyişin.

**İdarə əlaqəsi.** Əsas sözün tələbi ilə tabe sözün ismin adlıq halından çıxıb başqa hala düşməsinə idarə əlaqəsi deyilir. Məsələn: Leylək qışa qalmadı, Köçdü isti ellərə (R.Rza). İstərəm, şeirimi dinləsin aləm (R.Rza). Gözümdən getməyir əziz məktəbim. (N.Xəzri). Ordubadinin əsərləri maraqla oxunur.

Bu cümlələrdə aşağıdakı sözlər arasında idarə əlaqəsi var:

qışa	→	qalmadı,
ellərə	→	köçdü,
şeirimi	→	dinləsin,
gözümdən	→	getməyir,
səhifələrdə	→	döyüncəkdir.
Ordubadinin	→	əsərləri

**100.** Köçürün, idarə əlaqəsində olan sözləri cümlələrdən çıxarıb yanaşı yazın.

Balaca otaqda kiçik bir məclis qurulmuşdu. (M.İbrahimov) İllər keçdi. Etibar böyüdü. Boy atdı. Bağçaya, məktəbə getdi. Dilarə ali məktəbi bitirdi. Müəllimliyə başladı. Bu gün Dilarə dərsdən tez gəlmışdı. Etibar da məktəbdən gəlmış, oynamaga getmişdi. (M.İbrahimov)

Bir qayaya söykənmişəm,  
deyirəm kaş:  
Bax beləcə daşa dönəm  
yavaş-yavaş. (M.Araz)

İdarə əlaqəsində asılı söz isim və ya substantivləşmiş başqa nitq hissələrindən olur. Əsas söz isə çox vaxt fel olur, lakin başqa nitq hissələri də əsas söz kimi çıxış edə bilir.

**Məsələn:** yuxudan oyanmaq, əsgərlərdən biri, dağlar-dan ağır, oxumağa həvəs, dağlara yol, böyüyə hörmət, ondan bilikli, gedəni qaytarmaq və s.

**101.** Yuxarıdakı misallarda əsas və asılı sözlərin hansı nitq hissələrinə aid olduğunu göstərin.

**102.** Verilmiş misallarda əsas (idarə edən) tərəflərin hansı nitq hissələrindən ibarət olduğunu göstərin.

*İşdən qayıdırıam, bağda çalışırıq, xəstəxanada növbətçi-yəm, səfərə çıxmaq, gözlərini çəkməyən (körpə), hər şeydən danışanda, yoldan telegram, dağlara yürüş, gecikdiyimə baxma-yaraq, xalqın qəzəbi.*

**Yanaşma əlaqəsi.** Uzlaşma və idarə əlaqələrinin qrammatik göstəriciləri var. Uzlaşma əlaqəsinin göstəriciləri şəxs sonluqları və mənsubiyət şəkilçiləridir; idarə əlaqəsinin göstəriciləri isə hal şəkilçiləridir.

Yanaşma əlaqəsinin belə göstəriciləri yoxdur. Yəni bu əlaqədə tabeliyi göstərən heç bir qrammatik (sözdəyişdirici) şəkilcidən istifadə olunmur.

**Tabe sözün heç bir qrammatik şəkilçi qəbul etmədən əsas sözə tabe olmasına yanaşma əlaqəsi deyilir.** *Məsələn*, azad insan birləşməsində azad sözü heç bir sözdəyişdirici şəkilçinin köməyi olmadan insan sözünə tabe olub onu təyin edir. Yəni burada birinci sözün (azad) həqiqətən tabe söz - yanaşan tərəf olduğunu göstərən heç bir formal göstərici yoxdur. *Göy çəmən, uca dağ, beş əsgər, mühəndis Kərim, həmin yer, yüksələn bayraq, tez-tez danışmaq, durub baxmaq* birləşmələrində də sözlər arasında yanaşma əlaqəsi var.

**103.** Şeirləri ifadəli oxuyun, yanaşma əlaqəsində olan sözləri göstərin.

Hər bulaq, hər gülüş, hər yaşıl yarpaq,  
Bu sünbü'l, bu əkin, bu daş, bu torpaq,  
Bu çovğun, bu külək, bu söhbət, bu saz,  
Ətirlər içində gəl deyən bu yaz,  
Bağrından su sızan dəlikli daşlar,  
Göydə qanad çalan havalı quşlar,  
Çayların üstündə süzən sonalar,  
Qəlbi dağlar kimi böyük analar  
Mənim qismətimə düşmüş əzəldən,  
Tarixlər zövq alır yaradan əldən.

(S.Vurğun)

**104.** Aşağıda verilmiş söz birləşmələrində yanaşan tərəflərin hansı nitq hissələrindən ibarət olduğunu göstərin.

*Ağır dərd, duzlu danışq, milli qəhrəmanlarımız, axırınçı səra, beşinci dəstə, cəld keçmək, axşam qayıdanda, yaxınlaşib baxmaq, döyüşən əsgərlər.*

**105.** Eyni sözlərdən düzəlmış birləşmə və cümlələrdəki sözlərin əlaqələrini müəyyənləşdirin.

Uca dağlar - dağlar ucalır - dağlardan uca.

Qışın soyuğu - soyuq qış - qış soyuqdur.

**106.** Müxtəlif sözlərdən ibarət söz birləşmələri və cümlələrdə sintaktik əlaqələri müəyyənləşdirin.

Sonalı göllər, Xan Araz, sən oxuduğun, nədən başlanır Vətən, Muğana su gəlir, Milə su gəlir. (S.Vurğun) Böyük yanmışdır əzəldən insan. (S.Vurğun) Əldən-ələ keçir vəfəsiz həyat, Biz gəldi-gedərik, sən yaşa, dünya. (S.Vurğun)

**107.** Sintaktik əlaqələrə uyğun olaraq, cümlənin sxemini düzəldin.

Mən indi məktəbi, dostlarımı və yoldaşlarımı tez-tez yada salıram. Bizdən uzaqlaşan illər şirin xatirələrə çevrilir. Söz, dil ən qüdrətli silahdan da kəsərli olur.

Nümunə, 1) Qayadöşlü qəhrəmanlar qayalıqda yox olublar. (M.Araz)



Sintaktik əlaqələr söz birləşmələrinin, cümlələrin formallaşmasında, sözlərin və cümlələrin bir-biri ilə əlaqələnməsində mühüm rol oynayır.

Uzlaşma əlaqəsi haqqında məlumatınız var. Onu da bilirsiniz ki, uzlaşma əlaqəsində xəbər mübtəda ilə, ikinci və üçüncü növ təyini söz birləşmələrinin ikinci tərəfləri birinci tərəfləri ilə uzlaşır. Əlavə olaraq bunları da bilməlisiniz.

a) *Mən oxuduğum, sən yazdığını, biz gördükümüz, siz hazırladığınız* tipli feli birləşmələrin tərəfləri arasında da uzlaşma əlaqəsi var. Bu birləşmələrdə də ikinci tərəflər birinci tərəflərlə uzlaşır.

b) Uzlaşma əlaqəsinin qrammatik göstəriciləri var. Bunnar xəbərlik şəkilçiləri, şəxs sonluqları və mənsubiyyət şəkilçiləri, qismən də cəm şəkilçiləridir. Bu şəkilçilər uzlaşma əlaqəsinin şəxsə və kəmiyyətə görə formalaşmasını təmin edir.

**108.** Altıncı və yeddinci siniflərdə həmin şəkilçiləri öyrənibsiniz. Onları yadınıza salın və şəxslər üzrə yazın.

**109.** Şəxs sonluqların sözlərə artırmaqla həmin sözlərin uzlaşmasını göstərin.

**Nümunə:** bilir+əm - mən bilirom.

**110.** Mənsubiyyət şəkilçilərini müvafiq sözlərə əlavə etməklə həmin sözlərin uzlaşmasını göstərin.

**Nümunə:** həyatım - mənim həyatım.

İdarə əlaqəsinin iki forması var.

Fellərlə idarə.

Adlarla idarə.

Fellərlə idarə, idarə əlaqəsinin əsas formasıdır. Feldə idarə etmək qabiliyyəti güclüdür. Fel ismin dörd halını idarə edə bilir.

Yönlük halın idarə olunması: tamaşa baxmaq, idmana getmək.

Təsirlik halın idarə olunması: məktubu yazmaq, romanı oxumaq.

Yerlik halın idarə olunması: şəhərdə yaşamaq, məktəbdə öyrənmək.

Çıxışlıq halın idarə olunması: dağdan aşmaq, sudan içmək.

Adlarla idarə niisbətən zəifdir. Adlara aid olan sözlər fəldən fərqli olaraq, birbaşa idarə edə bilmir. **Məsələn**, *görmək* feli ismin təsirlik halını tələb edir: kimi görmək, nəyi görmək. Ancaq hava (isim), yaxşı (sifət), çox (say), uzaq (zərf) sözləri öz-özlüklərində ismin heç bir halını tələb etmir. Ancaq belə sözlər nitqdə idarəedici sözlər kimi işlənə bilir. Sonra, əvvəl zərfləri isə birbaşa idarə edə bilir.

**Məsələn:** evin → havası, insanların → yaxşısı, şagirdlərin → çoxu, yoldan → uzaq, dərsdən → sonra, səndən → əvvəl.

**111.** Müəllimin köməyi ilə müəyyənləşdirin: ismin hansı halı idarə olunmur?

**112.** Müəllimin köməyi ilə müəyyən edin: fel ismin idarə olunan hansı halını birbaşa idarə edə bilmir?

**113.** Müəllimin köməyi ilə müəyyən edin: adlara aid sözlər ismin idarə olunan hansı halını idarə edə bilmir.

**Yanaşma əlaqəsinin istifadə olunduğu əsas yerlər.**

Təyinlə təyin olunan arasında: *uzaq yollar, gözəl günlər, azad vətən, müstəqil xalq*.

Tərzi - hərəkət zərflikləri ilə onların aid olduqları cümlə üzvləri arasında. *Birdən qapı açıldı*. Uşaqlar tələsik sinfə doldular. Bir şagird ucadan şeir oxumağa başladı. Eşitmışəm uzaqlardan sakit axan Arazları. (S.Vurğun)

Kəmiyyət zərflikləri ilə onların aid olduqları cümlə üzvləri arasında: *Çox keçmişəm bu dağlardan*. (S.Vurğun)

Zaman zərflikləri ilə onların aid olduğu cümlə üzvləri arasında: *Mənim də ürəyim hələ cavandır*. (S.Vurğun) Yox, xala! İndi bahardır. (S.Vurğun)

**114.** Oxuyun, yanaşma əlaqəsində olan sözləri cümlələrdən çıxarıb qarşı-qarşıya yazın.

Gəl, gəl, gözəl sabah! Gözəl günəş, gəl!

Sağımda, solumda qoşa dayanın.

Böyük bir aləmdir hər kiçik əməl...

Mənim bu eşqimlə qoşa da yanın,

Sağımda, solumda qoşa dayanın! (S.Vurğun)

**115. Oxuyun.**

### Nəsimi Tusi

On üçüncü əsrдə yaşayıb yaratmış Nəsimi Tusi ensiklopedik alim, filosof, ictimai-siyasi və dövlət xadimi kimi tanınmış və tarixdə şərəfli yer tutmuşdur. Nəsimi Tusinin dünya elmi və mədəniyyəti tarixində mühüm xidmətlərindən biri 1259-cu ildə Marağa Rəsədxanasını təşkil etməsidir. Alimin elmin müxtəlif sahələrinə aid kəşfləri və əsərləri dünya elminin inkişafına böyük təsir göstərmişdir.



## CÜMLƏ

## Cümle haqqında ümumi məlumat

**Bitmiş fikir ifadə edən bir sözə və ya bir neçə sözün birləşməsinə cümle deyilir.**

Bir sözdən ibarət olan cümlələr: *Səhərdir. Oxuyurlar. Yazırıq. Yaxşıdır. Şagirddir.*

İki sözdən ibarət cümlələr: *İndi səhərdir. Hava soyuqdur. Onlar oxuyurlar. Biz yazırıq. Hava yaxşıdır. Yaz gözəldir. Dostum şagirddir.*

Üç və daha artıq sözdən ibarət cümlələr: *Təbiəti qorumaq lazımdır. Əgər təbiəti qorumasaq, yer üzündə həyat getgedə ağırlaşar.*

**116. Şeirləri ifadəli oxuyun.**

Dağlar marala qaldı,  
Otu sarala qaldı.  
Soyuq bulaq, göy çəmən  
O da marala qaldı. (Bayatı)

Bahar nə xoş gəlir, ruha dad verir,  
Şeirə, sənətə qol-qanad verir.  
Var olsun şeirimiz, şairlərimiz,  
Hər gülə, çiçəyə təzə ad verir. (S.Vurğun)

Cümlədə fikir bitkinliyi şərti mənada işlənir. Hər cümle bu və ya digər bir konkret fikri ifadə edir. Ona görə də danışıqda, yazıda cümlələr toplusundan istifadə edilir.

Cümle nitqin əsas vahididir. İnsanlar fikirlərini cümlələr vasitəsi ilə ifadə edirlər, cümlələr vasitəsi ilə danışırlar, bir-biri ilə cümlələrin köməyi ilə ünsiyyət saxlayırlar. Bədii və elmi əsərlərdə, mətbuatda, radio və televiziya verilişlərində deyilənlərin hamısı cümlələrlə ifadə olunur.

**117.** C.Cabbarlinin “Sevil” pyesindən bir kiçik mükaliməni ifadəli oxuyun və cümlələrə diqqət edin.

Gülüş. Nə edirsən, Gündüz?

Gündüz. Bax, biz dünən məktəbdə uşaqlar ilə dünya səyahətinə çıxmışdıq. Hər bir hədəfimiz bir dilək adası idi. Bax, Avropanın sahilinə kimi gəlmışəm. İndi əsil hədəfə qısa bir yol axtarıram.

Gülüş. Dünən getdiyiniz yollar yaramazmı, Gündüz?

Gündüz. O yollar? Yox! Ancaq mən tapmışam, sən mənə göstərməlisən, yoxsa mən geridə qalaram.

Gülüş. Yox, gülüüm, mən bildiyim yollar köhnədir, onları özgələri də bilə bilərlər. Sən, geridə qalmamaq üçün çalış, yeni bir yol tap.

Gündüz. Gecə səhərə kimi düşünəcəyəm, nə olursa-olsun, yeni bir yol tapacağam.

Gülüş. Düşün, Gündüz, artıq düşünmək və yeni yollar tapmaq sənin borcundur.

**118.** Bir sözdən ibarət beş cümlə yazın.

**119.** İki sözdən ibarət beş cümlə yazın.

**120.** Üç və daha çox sözdən ibarət beş cümlə yazın.

**121.** “Müstəqil Azərbaycan Respublikası” mövzusunda kiçik bir mətn tərtib edin.

### Cümlənin əsas xüsusiyyətləri.

Cümlənin bir-biri ilə əlaqədar olan iki cəhəti var: 1) məna cəhəti, 2) qrammatik cəhəti.

Məna cəhəti cümlənin bitmiş fikir ifadə etməsidir. Cümlə yeganə nitq vahididir ki, fikir ifadə edir. Hər hansı söz və ifadə bitmiş fikir ifadə etmirsə, ona cümlə demək olmaz. Qrammatik cəhətləri aşağıdakılardır.

- Qrammatik cəhətdən formalaşmış xəbərə malik olmaq.
- Cümlə intonasiyasının olması.
- Modallığın olması.

Xəbər cümlənin formalaşmasında əsas rol oynayır. Cümlə bir sözdən ibarətdir, o söz xəbər kimi formalaşmış olur. **Məsələn:** *axşam, gecə, yaxşı, bahar, isti, mühəndis, əlaçı, çox* sözlərdir. Onlar cümlə kimi formalaşmamışdır, ona

görə də bitmiş fikir ifadə etmir. Şəkilçilər əlavə etməklə onları xəbər kimi formalaşdırısaq, onlar cümləyə çevriləcək və bitmiş fikir ifadə edəcəkdir. **Məsələn:**

Axşam - Axşamdır.

Gecə - Gecədir.

Yaxşı - Yaxşıdır. Yaxşıyam. Yaxşısan....

Bahar - Bahardır.

İsti - İstidir.

Mühəndis - Mühəndisdir. Mühəndisəm. Mühəndissəm...

Əlaçι - Əlaçidir. Əlaçiyam. Əlaçisan...

Cox - coxdur.

Cümlə iki və daha artıq sözdən ibarətdirsə, onlardan biri xəbər kimi formalaşmış olmalıdır. **Məsələn**, bir neçə sözü əlaqələndirib yanaşı yazaq: *dostum bu gün səhər məktəbin yanındakı mağazadan maraqlı bir kitab*. Burada cümlə yoxdur. Ancaq sözlər elə əlaqələnib və elə düzülübdür ki, xəbər əlavə etməklə onları cümləyə çevirmək mümkündür.

**Məsələn, belə:** Dostum bu gün səhər məktəbin yanında mağazadan maraqlı bir kitab aldı.

**122.** Nöqtələrin yerinə müvafiq şəkilçilər əlavə etməklə cümlələri tamamlayın.

Yeddi yoldaş olub yola düzəl.... (S.Vurğun). Ayrılıq dedi-  
yin duzlu bir su... (R.Rza). Deyildiyinə görə, mən 1910-cu il-  
də mayın 10-da anadan ol... (R.Rza). Mən Cəfər Cabbarlı ilə  
tanış old... (R.Rza). Sən tələbə... Onlar dost... Siz bu şəhərdə  
yaşayır... .

İntonasiya da cümlənin əsas əlamətlərindəndir. Buna bitkinlik intonasiyası deyilir. Cümləyə məxsus intonasiya şifahi nitqdə özünü göstərir. Bu intonasiya cümlənin əvvəlindən sonuna qədər davam edir və cümlənin qurtarmasını göstərir. Mətndən asılı olaraq, intonasiyanın davamlığı müxtəlif ola bilər.

Əgər mətn bir cümlədən ibarətdirsə, cümlənin bitməsi ilə intonasiya da başa çatır. **Məsələn:** Eyfel qülləsi dünyada metal konstruksiyalardan tikilmiş ən uca qüllələrindəndir.

Hər bir cümlə bitmiş fikir ifadə etməklə yanaşı, müəy-yən münasibət də bildirir. Bu münasibət modallığın ifadəsi-

dir. Məsələn: *Ata olan yerdə oğul danışmaz.* (S.Vurğun) *Al, qızım, bu gülü əlində saxla.* (S.Vurğun) Bu vətən ki, Zərdüşt-lərin yurdudur, Hər igidi bir yenilməz ordudur. (S.Vurğun)

**123.** Mətni ifadəli oxuyun, cümlələrin deyilişinə fikir verin.

**Maral.** Maral çöl heyvanlarının ən gözəllərindəndir. Ona görə insanlara da Maral adı verirlər. Ata, ana öz uşaqlarını maralıṁ deyə əzizləyirlər. Maralların növləri çoxdur. Onların ən maraqlısı Şimal marallarıdır. Onlar soyuğa dözümlü olurlar. Dırnaqları enli olduğuna görə, qarda, hətta bataqlıqda batırlar. Sərbəst hərəkət edə bilirlər. Şimal marallarının tüklərinin içi boş olur, bu onların suda üzmələrinə kömək edir. Başqa heyvanların tüklərinin dibi qalın olur, ucu nəzik. Marallarda isə bunun əksinə olur. Onların tüklərinin uc tərəfi daha qalın olur. Şiddətli soyuq küləklərdə tüklər bir-birinə söykənərək maralları soyuqdan qoruyur.

### Cümlənin məqsəd və intonasiyaya görə növləri

Hər bir cümlə müəyyən məqsədlə deyilir. **Məsələn:** Mə-həmməd Füzuli Şərqiñ ən böyük şairlərindəndir. Füzuli nə-cənci əsrədə yaşamışdır?

Bu cümlələrdən birində müəyyən bir məlumat verilir. O biri cümlə isə məlumat almaq məqsədi ilə işlədir.

Bu cəhətdən cümlələr dörd növ olur:

Nəqli cümlələr.

Sual cümlələri.

Əmr cümlələri.

Nida cümlələri.

Bu cümlə növlərindən hər birinin ifadə tərzi, yəni intonasiyası olur. İntonasiya şifahi nitqdə cümlələri fərqləndirən vasitələrdəndir. Eyni quruluşda olan, eyni sözlərdən əmələ gələn cümləni intonasiyanın köməyi ilə həm nəqli, həm də sual cümləsi kimi işlətmək olar. **Məsələn,** Humay anasının son beşiyidir (S.Vurğun). Bu nəqli cümlədir. Onu sual intonasiyası ilə desək, sual cümləsi olacaqdır.

**124.** Mətni ifadəli oxuyun, cümlələrin hansı məqsədlərlə deyildiyinə və intonasiyalarına fikir verin.

Göydə neçə ulduz var? Qaranlıq gecədə adı gözlə baxsan, altı minə qədər ulduz görərsən. Bəs teleskopla baxanda? Alimlər ulduz kataloqu siyahısına milyona qədər ulduz daxil etmişlər. Elə ulduzlar var ki, işişi neçə əsrən sonra yerə gəlib çatır. Bəs ulduz nədir? O, işiq və istilik verən səma cismidir.

Sən bizim ellərin ruhuna bir bax! (S.Vurğun) Oxu tar! Oxu tar! Səni kim unudar! (M.Müşfiq) Yollar ayrıcında, a dilbər sona, Durub gözləmə hər axşam çağrı. (R.Rza)

Cümləyə məxsus bitkinlik intonasiyası cümlələrin hamısına aid olur və cümləni başqa dil-nitq vahidlərindən fərqləndirir. Cümlənin növlərinə aid intonasiya isə cümlələrin özlərini bir-birindən fərqləndirir. Hər iki halda cümlənin mənası və məqsədi ilə intonasiyası bir-birini tamamlayır.

### Nəqli cümlə

Bu cümlələr bir hadisə, əşya, əlamət və s. haqqında məlumat vermək məqsədi ilə işlədir. Nəqli cümlələr adı intonasiya ilə tələffüz edilir. **Məsələn:** *Dünyada əlli milyon azərbaycanlı var.* Onlardan yeddi milyondan çoxu Azərbaycan Respublikasında yaşayır. Cənubi Azərbaycandakı azərbaycanlıların sayı otuz milyondan çoxdur.

Nəqli cümlələr başqa cümlə növlərinə nisbətən daha çox işlənir. Cünki insanlar öz fikirlərini, əsasən, nəqli cümlələr vasitəsilə ifadə edirlər. Əgər biz hər hansı bir məqalədə və ya hekayədə olan cümlələri saysaq, görərik ki, onların əksəriyyəti nəqli cümlələrdir.

**125.** Nəqli cümləyə aid 5 misal yazın.

**126.** Hər hansı bədii əsərin bir səhifəsini oxuyub nəqli cümlələrin işlənmə tezliyini müəyyən edin (başqa cümlələrlə müqayisədə).

Nəqli cümlələrin xəbərlərinin ifadə vasitələri çoxdur. Onlar əsas nitq hissələrinin hamısı ilə ifadə oluna bilir.

Fellə: Bir gün göyərçinlərim qanadlanıb **uçdular** (M.Müşfiq).

İsimlə: Qayaları baş-başadır, Güneyləri tamaşadır (S.Vurğun).

Sifətlə: Sən bizə *doğma*, *əzizsən*, söylə doğrudanmı *ədalətsizsən*. (N.Xəzri).

Sayla: Baş Qafqaz suayrıçı silsiləsində Tinov-Rosso dağı ilə Baba dağı arasındaki zirvələrin hündürlüyü 3000 m-dən çoxdur.

Əvəzliklə: Yenə də hər zaman ürəyimdəki sənsən. (N.Xəzri)

Zərflə: Tələsmə, hələ tezdir.

Nəqli cümlələrdə sözlərin qrammatik sırası daha çox gözlənir. Azərbaycan dili cümlələrində sözlərin qanuna uyğun sırasından danışanda, əsasən, nəqli cümlələr nəzərdə tutulur.

**127.** Mətni ifadəli oxuyun, nəqli cümlələrin söz sırasına diqqət edin.

Araz çayı Türkiyə ərazisindəki Bingöl dağ silsiləsindən başlayır və Sabirabad şəhəri yaxınlığında Kürlə qovuşur. Arazın uzunluğu 1072 km-dir. Araz yaz aylarında daşır. Araz çayında suyun ən yüksək səviyyəsi may ayının axırlarında, ən aşağı səviyyəsi isə avqust ayında olur. Arazboyu düzənliklərin, Mil və Muğan düzlərinin su ilə təmin olunmasında Araz çayı böyük rol oynayır.

### Sual cümləsi

Sual məqsədi ilə işlədilən cümləyə sual cümləsi deyilir. Sual cümləsinin işlədilməsində məqsəd ya yeni məlumat almaq, ya da hər hansı məlumatı dəqiqləşdirməkdir. Məsələn: Azərbaycan dili hansı dil ailəsinə daxildir? *M.Füzuli “Leyli və Məcnun” poemasını hansı dildə yazmışdır?* *“Koroğlu” operası kimin əsəridir?* *Azərbaycan Respublikasının dövlət bayrağı neçə rəngdədir?*

Sual cümlələrinin üç növü var:

1. Sual əvəzliklərinin köməyi ilə yaranan sual cümlələri. Məsələn: *Azərbaycan Demokratik Cümhuriyyəti neçənci ildə yaranmışdır?* *Onun birinci paytaxtı hansı şəhər olmuşdur?* *Azərbaycan Cümhuriyyəti Parlamentinin sədri kim idi?*

Sual ədatlarının köməyi ilə yaranan sual cümlələri:

*Ayrılarımı könül candan, Azərbaycan, Azərbaycan?  
(S.Vurğun) Qarşımda sənmisən, xəyalınmır, Sevdalı könlü-  
mün soltanı dostum? (R.Rza)*

3. Yalnız sual intonasiyası vasitəsilə əmələ gələn sual cümlələri. Belə cümlələrin əmələ gəlməsində sual əvəzlikləri və sual ədatları iştirak etmir. Bu cümlələr zahirən nəqli və ya əmr cümlələrindən fərqlənmir, lakin sual məqsədi ilə işləndiyinə görə sual intonasiyası ilə tələffüz olunur. Məsələn: - Sən onu tanıyırsan? O sizin qonşunuzdur? Ali məktəbdə oxuyur?

**128.** Sual cümlələrinin hər növünə aid beş misal yazın.

**129.** Mətni köçürün. Sual cümlələrinin altından xətt çəkin və növlərini göstərin.

- Qızım, yenə Məryəmi niyə küsdürüb yola salıbsan? - Oyuncaqlarına toxunurdu. - Oyuncaq oynatmaq üçündür. Bəs toxunmasın, necə oynasın? Sən özün oynadırsan, yoldaşını niyə qoymursan? - Öz oyuncaqlarımızdır. - Adam yoldaşına elə deməz, qızım. - Elə demədim. - Bəs necə dedin? - Dedim, əl dəymə. - Daha nə dedin? - Heç zad. Dedim, sindirarsan. - Daha? - Heç nə. - Demisən, fikirləş, gör nə demisən. - Bir də dedim, atam alıb.

Şəfiqə xanım Ziyafətin əlini ovcuna alıb çənəsini yuxarı qaldırdı, gözünün içində baxdı. Əlini dizinə vurdu: - Qızım, adam yetim qızın yanında elə danışmaz. Sən bilirsənmi, Məryəmin atası yoxdur? - Bilirəm, onun atası ölüb. - Bəs adam atasız qızın yanında ata ilə öyünərmi? Sinəsinə döyüb ata, ata deyərmi? (Mir Cəlal)

Sual cümlələrinin növləri ilə əlaqədar olaraq onlara müxtəlif formalarda cavab vermək olar.

1. Ədatla və ya intonasiya ilə əmələ gələn sual cümlələrinə üç formada cavab verilə bilər.

a) Həmin cümləni bir qədər dəyişdirib nəqli cümlə formasına salaraq təkrar etmək yolu ilə. **Məsələn:**

Sual: - Dərslərini oxudunmu?

Cavab: - Dərslərimi oxudum.

Sual: - Dərslərini oxudun?

Cavab: - Dərslərimi oxudum.

b) Cümənin bir hissəsini, məntiqi vurğu düşən hissəsi - ni bir qədər başqa qrammatik formada təkrarlamaq yolu ilə.

**Məsələ:**

Sual: - Sən bu gün kinoya gedəcəksənmi?

Cavab: - Gedəcəyəm.

Sual: - Sən bu gün kinoya gedəcəksən?

Cavab: - Gedəcəyəm.

c) **Bəli, yox, xeyr** təsdiq və inkar bildirən sözlər vasitəsi ilə. Əgər deyilənə müsbət cavab verilərsə, *bəli* sözündən, mənfi cavab verilərsə *yox*, *xeyr* sözlərindən istifadə edilir.

Sual: - Sən ali məktəbə daxil olmaq istəyirsənmi?

Cavab: - Bəli.

Sual: - Sən ali məktəbə daxil olmaq istəyirsən?

Cavab: - Bəli.

Sual: - Sən ali məktəbə daxil olmaq istəyirsənmi?

Cavab: - Yox (xeyr).

Sual: - Sən ali məktəbə daxil olmaq istəyirsən?

Cavab: - Yox (xeyr).

Sual əvəzlikləri ilə əmələ gələn sual cümlələrinə bu qaydada cavab vermək olmaz. Belə sual cümlələrinə cavab üçün əvəzliyin əvəzinə onun tələb etdiyi sözü işlətmək lazımdır.

**Məsələ:** Nizami harada anadan olmuşdur? - cümləsinə ya qısa şəkildə - Gəncədə - cavabını vermək, ya Gəncədə sözünü harada sözünün yerində işlətməklə bütöv cümləni cavab kimi təkrar etmək lazımdır: Nizami Gəncədə anadan olmuşdur.

Sual cümlələri dialoqlarda (mükalimələrdə) daha çox işlənir.

**130.** Mətnləri oxuyun, sual cümlələrinin növlərini qeyd edin.

Yadımıza Goy göl düşdü. Bəhram məndən soruşdu:

- Görəsen, indi Goy göl necədir?

- Yəqin ki, başdan-başa qalın qardır.

- Goy gölün qışını görmək maraqlı olmazdımı?

- Goy gölün buz bağlayan üzündə gəzinmək, əylənmək, xizəkdə sürüşmək əfsanə-nağıl olardı. (S.Rəhimov)

- Yenə də arıcılıqla məşğulsan?

- Bəli.

- İldə neçə ton bal götürürsən?

- İki-üç ton olur...
- Bu qədər bal nəyin hesabınadır?
- Bağlarımızın, rəngarəng gül-çiçəyin hesabına.
- Bəlkə, bu artım gül-çiçəyin yox, arılarını yemlədiyiniz şəkərin hesabınadır?
- Əsla! Sən nə danışırsan?! Yox, yox, məsəl var: “Arı haram götürməz!”. (S.Rəhimov)

**Bədii sual cümlələri.** Bunlara ritorik sual cümlələri deyilir. Adı sual cümlələrindən fərqli olaraq, bədii sual cümlələri cavab almaq məqsədi daşıdır. Onlar nəqli cümlələr kimi, məlumat vermək üçün işlədir. Ancaq nəqli cümlələrdən fərqli olaraq, bu cümlələrdə məlumat birbaşa deyil, bir qədər dolayısı ilə, obrazlı qaydada ifadə olunur. Bədii sual cümlələri formaca adı sual cümlələrindən fərqlənmir, intonasiyası, ifadə tərzi bir qədər fərqlənir. Məsələn, S.Vurğun bir şeirində deyir: Kim bilir, kim bilir, neçədir tarixin yaşı?! Mənəsi odur ki, heç kəs tarixin yaşını bilmir. Yaxud şair buruqlar səltənətinə müraciətlə yazar: *Ah, nə deyim, nə ad verim bu aləmdə mən sana?* Başqa bir misal: *Nə gözəldir yol boyunca söyüdlər?!* (S.Rüstəm)

**131.** Məhəmməd Füzulinin əvvəldən axıra kimi bədii sual cümlələri əsasında qurulmuş bir şeirini ifadəli oxuyun.

### Əmr cümlələri

Əmr cümlələri əmr, istək, arzu, xahiş, öyünd, məsləhət və s. kimi mənalar ifadə edir. Əmr cümləsinin xəbəri felin əmr şəkli ilə ifadə olunur. Bu, əmr cümləsi üçün qrammatik göstərici hesab olunur. **Məsələn:** *Tez olun, tutun Eldarı!* (S.Vurğun) *Gün o gün olsun ki, qurtarsın dava.* (S.Rüstəm) *İzin ver, qolumu salım boynuna.* (S.Rüstəm) *Şair, heç aldanma dünya varına, İnanma dünyanın etibarına, Savab gör, hər zaman yaxşılıq eylə.* (S.Vurğun)

**132.** Şeiri oxuyun, əmr cümlələrini müəyyənləşdirin, onların xəbərlərinin felin əmr şəklinin hansı şəxsində olduğunu deyin.

Gəl, ört pəncərəni, qalaq üz-üzə,  
Bir sən ol, bir də mən, bir də gözlərin.

Vüsal qərq olurkən hicran-dənizə  
Ağ bir yelkən olsun o son sözlərin.

Bir sən ol, bir də mən, bir də dərdimiz,  
Ağlayaq doyunca, gülək doyunca.  
Baş-başa qaldıqca bu möhnətdə biz  
Döysün qapıları külək doyunca.

Döysün qoy, açmayaq, yorulsun külək,  
Qəmli hicran qalsın qapıda dustaq.  
Bir an vüsalınla çırpınsın ürək,  
Sonra... sonra yenə biz ayrılmayaq. (R.Rza)

### 133. Hər şəxsin təkinə və cəminə aid əmr cümlələri yazın.

Əmr cümlələrinin xəbərləri felin əmr şəkli ilə ifadə olunduğuna görə, felin əmr şəkli ilə əmr cümlələri arasında həm məna cəhətdən, həm də qrammatik cəhətdən əlaqə var. Felin əmr şəklinin mənaları əmr cümlələrində dəqiqləşir. Məsələn, felin əmr şəklində olan *gəl* feli “Yaxası ordenli igid yar gəlsin” (S.Rüstəm) cümləsində arzu, istək bildirir. “Sərvət görmək istəyən Azərbaycana gəlsin” (S.Rüstəm) cümləsində çağırış, dəvət bildirir.

### 134. Şeirlərdə işlənmiş əmr cümlələrinin xəbərlərinin hansı şəxslərə aid olduğunu göstərin.

### 135. Müəllimin köməyi ilə bir əmr forması (sənəd) düzəldin.

### 136. Bir ərizə yazın və görün orada əmr cümləsinin işlənməsi vacibdirmi?

## Nida cümləsi

Yüksək hiss-həyəcanla tələffüz edilən cümlələrə nida cümləsi deyilir. Məsələn:

*Mən də o günləri yaşasaydım, ah! (S.Vurğun) Nələr gördün, aman, Vaqif?! Nə qansızmış zaman, Vaqif?! (S.Vurğun) Sən insan oğlunun taleyinə bax! (S.Vurğun) Of, nə iş tuturam?! Yatmışammı mən?! Gör bir nələr çıxdı mənim dilimdən! (S.Vurğun)*

Nida cümlələrinin xüsusi forması yoxdur. Nəqli, sual və əmr cümlələri həyəcanlı intonasiya ilə deyiləndə nida cümləsinə çevrilir. Nida cümlələri, əsasən, iki yolla əmələ gəlir:

a) Yalnız intonasiya vasitəsilə əmələ gələnlər: *Yol ver mənə, gül dərmışəm, sevdiyimçin aparım!* (C.Cabbarlı) *Yetər artıq, ayaqlarda süründüklə Qalx, qalx, qalx, düşkün dünya!* (C.Cabbarlı) *Qoy gülləri ya qan sulasın, yaxud ədalət! Qoy ya bəşəriyyət yaşasın, yaxud əsarət!* (C.Cabbarlı) *Xuraman, Xuraman! Gör nəyin xəyalindasan!* (S.Vurğun)

b) Nidaların köməyi ilə: *Of... partla ürəyim!* Yazılıq Xuraman! (S.Vurğun)

**137.** Şeirdəki cümlələrə diqqət edin.

Aman, kahin baba, ceyran qaçıր ki!  
Biy...biy... ağaclar da çiçək açır ki!  
Ah... dünya nə qədər gözəlləşdi, bax!  
Elə bil qəlbimə günəş doğacaq! (S.Vurğun)

**138.** Nida cümlələri, adətən, bədii əsərlərin dilində, xüsusən dram əsərlərində, şeirdə çox işlənir. Əzbər bildiyiniz şeirlərdən bəzilərini yadınıza salın. Görün hansında nida cümlələri var?

**139.** Kiçik bir müsahibə mətni düzəldin və orada nida cümlələrindən istifadə edin.

**140.** Mətnləri oxuyun, cümlələri məqsəd və intonasiyaya görə qruplaşdırın.

“Quran” islamin müqəddəs kitabıdır. Bir dəfə yüksələn bayraq bir daha enməz! (M.Ə.Rəsulzadə). Biz ayrılan zaman demişdin ki sən: Bir də bu yerlərə gələcəkmişən? (S.Vurğun) Sən bizim ellərin ruhuna bir bax, Ondan inciməmiş bir əziz qonaq (S.Vurğun) Qara torpaq! Qara torpaq! Sənin dərdin nə böyükmüşt! (S.Vurğun)

- Sement verin!
- Beton tökün!
- Qaçırmayın Kürü gözdən.

Bir an belə, buraxmayın cilovunu əlinizdən!

Etibarsız dostlar kimi oynamasıń bizimlə Kür. Görürsənmi? O bulanır. O hirslənir. O öyünür.

Qayaları sökün! Sökün!

Sement verin! Beton tökün!...

Bu səs mənim Sarvanımın, Sarvanımın səsidi, Bax!

O, nəfəsi səndən aldı, ana torpaq, ana torpaq!

(S.Vurğun)

## Cümlənin tərkibi

Dildə nə qədər söz varsa, hamısından nitqdə istifadə olunur. Dilin heç bir sözü cümlədən kənardə qala bilməz. Cümlədə olan sözlər rollarına görə üç qrupa bölünür.

1. Cümlə üzvləri.

2. Qrammatik cəhətdən cümlə üzvləri ilə əlaqədar olmayan sözlər.

3. Köməkçi vasitələr (köməkçi sözlər).

Üçüncü qrupa aid sözlər qoşmalar, bağlayıcılar, ədatlar vənidalarıdır. Bunların bir qismi (bağlayıcılar, nidalar, bəzi ədatlar) sintaksisdə sintaktik kateqoriya kimi qeydə alınmır, sintaktik təhlil zamanı üstündən keçilir; bir qismi (qoşmalar, ədatların bəziləri) birinci və ikinci qruplardakı sözlərlə birləşmiş halda çıxış edir.

Bu bölgülər üzrə bir neçə cümləni nəzərdən keçirək.

1. *Bəlkə, hər şeyi unudacaqsan yuxudan oyanmış bir uşaq kimi.* (R.Rza)

Bu cümlədə *bəlkə* sözü ikinci qrupa aiddir. *Kimi* qoşması birinci qrupdakı sözlərdən birinə qoşularaq (uşaq kimi) onunla birlikdə bir cümlə üzvü kimi çıxış edir, cümlədəki başqa sözlər isə cümlə üzvlərinə aiddir.

2. *Əgər sən bu kitabxananı gəzmək istəsən, bil ki, bundan ötrü bir neçə saat vaxt itirəcəksən.*

Cümlədəki *sən*, *bu*, *kitabxana*, *gəzmək istəsən*, *bil*, *bir neçə saat vaxt*, *itirəcəksən* sözləri cümlə üzvlərinə aiddir, ötrü qoşması bundan sözünə qoşularaq onunla birlikdə cümlə üzvü olur, *əgər*, *ki*, sözləri isə qeydə alınmır.

**141.** Cümlələrdəki sözləri (təklikdə, ya birləşmə formasında) üç qrupa bölüb, sütunlarda yazın.

Bəlkə, qayıtdı. Oxudu ki, öyrənsin. Dərsləri öyrəndin-

mi? Sən də mi tələbəsən. Məncə, məsələ həll olunubdur. Bəs deyirdin, gələcəksən. Di danış, gül. Sənin üçün kitab aldım. Dünya dolur və boşalır. Uşaqlar, məktəbə, müəllimlərə qayğı göstərin.

Cümə üzvləri	Qrammatik cəhətdən cümə üzvləri ilə əlaqədar olmayan sözlər	Qeydə alınmayan, yeni sintaktik təhlil-dən kənarda qalan sözlər

## CÜMLƏ ÜZVLƏRİ

Məna və qrammatik cəhətdən bir-biri ilə əlaqədar olan, müəyyən suallara cavab verən sözlərə cümə üzvləri deyilir.

**Məsələn:** *Onlar işıqlı otaqda dərs oxuyurdular.* Bu cümlədə beş cümə üzvü var. Onların bir-biri ilə əlaqəsi belədir:

onlar - oxuyurlar,

dərs - oxuyurlar,

otaqda - oxuyurlar,

işıqlı - otaqda.

**Cümlənin beş üzvü var:**

Mübtəda

Xəbər

Tamamlıq

Təyin

Zərflik

Cümlənin formalaşmasında, tamamlanmasında cümə üzvlərinin rolları bir-birindən fərqlənir. Cümə mübtəda və xəbər əsasında formalaşır; tamamlıq, təyin, zərflik isə cümlənin genişlənməsinə, tamamlanmasına kömək edir. Bu cəhətdən cümə üzvləri iki qrupa ayrılır:

**Baş üzvlər:** mübtəda, xəbər.

**İkinci dərəcəli üzvlər:** tamamlıq, təyin, zərflik.

**142.** Cümlələrdə bir-biri ilə əlaqədar olan üzvləri cümlələrdən çıxarın və qarşı-qarşıya yazın.

Mahnı sadə və populyar musiqi formasıdır. Baharda səhər tezdən pəncərələri aç. Otaq quşlarının nəgmələri ilə dolacaqdır. Bu nəgmələr səhər mehinə qarışır və insana zövq verir. Səhər yuxusundan oyadır məni Sinəmə sığmayan böyük duyğular (S.Vurğun).

**Nümunə:** məni - oyadır

### Cümlənin baş üzvləri

Mübtəda və xəbər cümlənin baş üzvləridir. Cümlə bu üzvlər əsasında əmələ gəlir. Məsələn:

Payız gedir. Qış gəlir. Havalar soyuyur. Qar yağır. Çaylar donur. Gün gödəlir. Gecə uzanır. İnsanlar üşüyür.

Burada səkkiz cümlə var. Hamısı mübtəda və xəbər əsasında formalaşmışdır.

Ola bilər ki, cümlədə mübtəda iştirak etməsin. Məsələn: Yazırıq. Oxuyurlar. Bilirsiniz. Şagirdsən.

Yenə nəzərdə tutulur ki, xəbərin bildirdiyi hərəkət, hökm nəyəsə - şəxsə, əşyaya aiddir.

Elə cümlələr də olur ki, onlarda iş görən və hökmün aid olduğu şəxs, əşya təsəvvür edilmir. Məsələn: Soyuqdur. İstidir. Sabah toydur. Qişa az qalır.

Bu cümlələr xəbərlər əsasında formalaşan mübtədasız cümlələrdir. Bunlarda mübtəda və xəbər əlaqələri görünmür. Hökmün, hərəkətin aid olduğu anlayış gizli qalır. Ancaq belə hallar cümlənin formalaşmasında mübtəda və xəbərin əlaqəsini inkar etmir.

**143.** Mətni köçürün. Mübtəda və xəbərləri cümlələrdən çıxarıb qarşı-qarşıya yazın.

Müasir fonetik əlifbalar öz əsaslarını Finikiya əlifbasından almışdır. Finikiyalılardan əlifba yunanlara keçmişdir. Sonralar bu əlifbanı bir çox başqa xalqlar da qəbul etmişdir. Romalılar hərflərə müasir görkəm vermişlər. Hazırda dünyada istifadə edilən əlifbalar bu cür yaranıb.

**Nümunə:**

Əlifbalar - yaranıb.

Mübtəda iş görəni, hərəkətin, əlamətin... istinad olunduğu canlı və cansız varlıqları, hadisələri, mücərrəd anlayışları bildirir.

a) Canlı varlıqları bildirənlər: Bir zaman *adamlar* bişmiş yumurtanın sarısını örtən ağ maddəni zülal hesab edirdilər. Sonra *alımlar* başa düşdülər ki, zülal çoxdur, bütün canlılar zülaldan yaranmışlar.

b) Cansız əşyaları bildirənlər: *İllüstrasiyalar* uzaq keçmişlərdə, kitab çapından xeyli əvvəl, kitablar əl ilə yazılan zaman meydana gəlmışdır. Yemişan meşələrdə bitən kiçik ağacdır.

c) Hadisələri bildirənlər: *Zəlzələ* bir neçə saniyənin içində böyük şəhərləri viran qoyur. 1908-ci ildə *zəlzələ* İtaliyanın gözəl Messina şəhərini dağıtmışdı. 1966-ci ildə Daşkənddə güclü *zəlzələ* bir neçə ay davam etdi.

ç) Mücərrəd anlayışları bildirənlər: Zövq insana məxsus incə duyğudur. Yaxşılıq heç vaxt itmir. Pislik insana pislik gətirir.

Mübtəda ismin adlıq halında olur, kim? nə? hara? suallarına cavab verir. **Məsələn:**

a) Kim sualına cavab verənlər: Nizami Gəncəvi beş böyük poeması ilə dünyada şöhrət qazanmışdır.

b) Nə sualına cavab verənlər: Meşədə elektrik maşınları cingildəyir. Qocaman küknar ağacları yerə sərilir. Traktor tırları çaya sürüyür.

c) Hara sualına cavab verənlər: Bütün dünya dilə gəlir bir rübəbin simləri tək. (S.Vurğun) Muğan Muğan olsa, biri üç eylər! Muğan tufan olsa, üçü heç eylər. (S.Vurğun)

### Mübtədanın ifadə vasitələri:

#### 1. İsimlə:

Gəl qələm götürüb, qoşa saz tutaq,  
*Süsənlər, sünbüllər, güllər* bizdədir.

Gecələr qoynuna ay qonaq gələn,  
Sonası çığrısan *göllər* bizdədir.

(S.Vurğun)

**2. Əvəzliklə:** *Sən dedin ki, müqəddəsdir azad könül, azad vətən* (S.Vurğun). *Mən qədir bilənəm əzəldən bəri* (S.Vurğun). *Siz məni saldınız bu hala, gözlər.* (S.Vurğun)

**3. Sifətlə:** *Gözəllər al geyib keçdi  
Ağacların arasıyla...* (S.Vurğun)

**4. Sayla:** *Beş yüksək qiymətdir. Beşincilər yarışda qalib gəldilər.*

**5. Məsdərlə:** *Gizlənmək çirkinliyə görə deyil, mən şeir oxuduğum zaman ancaq öz təbimdən məsləhət alıram* (M.S.Ordubadi). *Oxumaq, öyrətmək* hər birimizin işidir.

**6. Feli sifətlə:** *Yaradan, yaşadan öz elimizdədir* (S.Vurğun). *Oxuyan bülbüldür, dinləyən qazdır* (S.Vurğun).

**7. Söz birləşmələri ilə:**

*Baxdıqca insanın gözü qaralır,  
Şair olmayan da xəyala dalır.* (S.Vurğun)

*Nemətsə də gözəl şeir,  
Şair olan qəm də yeyir.* (S.Vurğun)


**Qeyd:** Sifətlər, saylar, feli sifətlər, həmin sözləri əvəz edən əvəzliklər (bu, hansı, necə, neçə...) mübtəda olanda isim yerində işlənir - substantivləşir.

144. Mübtədası insana aid olan beş cümle yazın.
145. Mübtədası başqa canlılara aid olan beş cümle yazın.
146. Mübtədası cansız əşyalara aid olan beş cümle yazın.
147. Mübtədası mücərrəd anlayışlara aid olan beş cümle yazın.

148. Mətni ifadəli oxuyun. Mübtədalara diqqət edin.

### Əcəmi Naxçıvanı

Dünya memarlıq sənətinin dahi nümayəndələrindən olan Əcəmi on ikinci əsrde yaşamışdır. Naxçıvan memarlıq məktəbinin əsasını qoymuş, orta əsr Azərbaycan memarlığına yeni istiqamət vermiş, Şərqi memarlığına güclü təsir göstərmişdir. Şərqi böyük döha-



ləri ona “Şeyxül-mühəndis” (mühəndislərin başçısı) fəxri adını vermişlər.

## Xəbər

Xəbər cümlənin əmələ gəlməsində xüsusi rol oynayan cümlə üzvüdür. Ona görə də cümlənin əsas əlamətlərindən biri xəbərə malik olmaqdır. Əgər xəbər yoxdursa, cümlə də yoxdur.

**Məsələn:** Bu uşaqlar şəhərdəki on nömrəli orta məktəbdə oxuyurlar.

Bu cümlədə yeddi cümlə üzvü var: uşaqlar mübtəda, *oxuyurlar* xəbərdir. Qalanları ikinci dərəcəli üzvlərdir. Cümlədən xəbəri ixtisar etsək, söz düzümü qalacaq, ancaq cümlə cümləliyini itirəcəkdir. Yəni belə olacaqdır: *Bu uşaqlar şəhərdəki on nömrəli orta məktəbdə*. Görürsünüz ki, buna cümlə demək olmaz. Ancaq təkcə xəbər cümlə ola bilər: *oxuyurlar*.

Xəbər mübtədaya aid hərəkət və əlamət bildirir.

**Məsələn:** *İnsanlar* uçmaq barədə neçə yüz min il əvvəller *düşünürdülər*. *Xalça-təyyarə*, uçan *sandıq* və s. haqqında nağıllar bu düşüncələrdən *yaranmışdır*.

Xəbər həm məna cəhətdən, həm də qrammatik cəhətdən mübtədaya tabe olur, ondan asılı olur.

Xəbərin mənaca mübtədaya tabe olması mübtədaya aid hərəkət və hal bildirməsidir.

Xəbərin qrammatik cəhətdən mübtədaya tabe olması qrammatik cəhətdən onunla uyğunlaşmasıdır. Yəni mübtəda hansı şəxs də və kəmiyyətdə olsa, xəbər də ona uyğun formallara düşür. Məsələn, mübtəda mən şəxs əvəzliyi ilə ifadə olunsa, xəbər də ona uyğun olacaqdır: **Mən yazıram**. Mübtəda *biz* şəxs əvəzliyi ilə ifadə olunsa, xəbər ona uyğun olacaqdır: **Biz yazırıq**.

**149.** Köçürün. Mübtədalarla xəbərləri cümlələrdəki digər sözlərdən ayırib qarşı-qarşıya yazın.

Küçədə bərk saxta var. Sən atılıb-düşürsən, əllərini bir-birinə vurursan. Bədənin qızışır, çünki maddələr mübadiləsi sürətlənir. Mən bu düşüncəylə gəzirdim bağlı (S.Vurğun). Sən dolasdın bu yerləri addım-addım, qarış-qarış (S.Vurğun).

Mars planetinin bəxti gətirib. Yazıçı-fantastlar onun haqqında çox yazmışlar. Moskvanın küçə adlarının bir çoxu türk mənşəlidir. Siz bunları kitablardan öyrənə bilərsiniz.

Xəbərlə mübtəda arasında uzlaşma əlaqəsi olur. Xəbər şəxs və kəmiyyətə görə mübtəda ilə uzlaşır. Mübtədanın şəxs və kəmiyyəti xəbərdə öz əksini tapır. Mübtəda neçənci şəxs-dədirlər, xəbər də həmin şəxsi bildirir; mübtəda təkdədir, xəbər təkdə olur, mübtəda cəmdədir, xəbər də cəmdə olur. Misallara diqqət edin.

**Birinci şəxs tək:** *Mən həyati sevirəm.*

**İkinci şəxs tək:** *Sən həyati sevirsən.*

**Üçüncü şəxs tək:** *O, həyati sevir.*

**Birinci şəxs cəm:** *Biz həyati sevirik.*

**İkinci şəxs cəm:** *Siz həyati sevirsiniz.*

**Üçüncü şəxs cəm:** *Onlar həyati sevirlər.*

Mübtəda üçüncü şəxsin cəmində olanda xəbər bəzən kəmiyyətə görə onunla uzlaşmır. Yəni mübtəda cəmdə olsa da, xəbər bəzən təkdə olur. Məsələn:

Mübtəda üçüncü şəxsin cəmindədir, xəbər də cəmdədir: Onlar əl verib tanış olurlar (M.İbrahimov). Qadınlar bulaqdan su aparırlar (M.İbrahimov).

Mübtəda üçüncü şəxsin cəmindədir, xəbər isə təkdədir: Bəs bu *qızlar nə oldu?* (M.İbrahimov). Abbas, bütün *adamlar* bu barədə *danişir* (M.İbrahimov). Yenə də yamyaşıl *geyinir dağlar* (S.Vurğun).

**150.** Köçürün. Xəbərlərin birinci və ikinci şəxslərin tək və cəmində mübtədalarla uzlaşmasını qeyd edin.

Sən ellər eşqilə yaşayıb yarat (S.Vurğun). Qoy bir el məsəli düzəldim mən də (S.Vurğun). Sən də öz eşqinin dastanını yaz (S.Vurğun). Mən arzular dünyasında yollar gedirəm (S.Vurğun). Siz işıqlı, yaraşıqlı binalarda yarandınız (S.Vurğun).

Dəstə-dəstə biz də gərək

Sünbül yiğib, meyvə dərək. (S.Vurğun).

**151.** Köçürün. Üçüncü şəxsin cəmində xəbərin kəmiyyətə görə mübtəda ilə uzlaşib-uzlaşmamasına fikir verin.

Göydən yer üzünə nurlar tökülür,  
Zəmilər, tarlalar üzümə gülür. (S.Vurğun).

Şirin bir xatirə tək qalacaqdır dünyada  
Sevərək yaşayanlar, sevilərək ölenlər. (S.Vurğun).

Hindistana dəniz yolu 1498-ci ildə Afrikanın dolanıb keçən portuqaliyalılar tərəfindən kəşf edilmişdir. Ancaq onlar heç kəsi bu yoldan keçməyə qoymurdular. Bu işin öhdəsindən portuqaliyalı Magellan gəldi. Magellan bilirdi ki, Atlantik okeandan Böyük okeana yol var. Öz vətənidə isə ona qulaq asmaq istəmirdilər. Ona görə də o, İspaniyaya müraciət etdi. İspanlar Hindistan arzusu ilə nəzərlərini Şərqə dikmişdilər. İspan uralı ekspedisiya üçün pul ayırdı. Ekspedisiya üzvləri dəniz yolu ilə səfərə çıxdılar.

Siz xəbərin şəxs və kəmiyyətə görə mübtəda ilə uzlaşmasını öyrənibsiniz. Ona da diqqət edibsiniz ki, birinci və ikinci şəxslərin tək və cəmində, üçüncü şəxsin təkində şəxs və kəmiyyətə görə uzlaşma həmişə olduğu halda, üçüncü şəxsin cəmində kəmiyyətə görə uzlaşma bəzən olur, bəzən yox. Ancaq hansı hallarda belə olduğunu bilmirsiniz. Burada onu öyrənəcəksiniz.

Üçüncü şəxsin cəmində xəbərin mübtəda ilə uzlaşib-uzlaşmamasında mübtədanın hansı sözlərlə ifadəsinin fərqi var. Bu belədir.

a) Mübtəda insanlara aid sözlərlə ifadə olunanda xəbər çox vaxt onunla kəmiyyətə görə uzlaşır. **Məsələn:**

Başqa həkimlər isə dinmədilər. İsapəyin təklifi üzrə mötəbər həkimlər bir də toplanmaq üçün dağlışdır. Onlar yəqin etmişdilər ki, yaşamağın zövqü yaratmaqla, vətən torpağına, xalqa, cəmiyyətə xidmət etməklə kamala çatmaqdadır (S.Rəhimov).

Ancaq uzlaşmadığı hallar da olur. Məsələn: Qapı aramlı taqqıldadı; xisənlaşan qonaqlar təntidi (S.Rəhimov). Çobanlar yolda ocaq qalamışdı (S.Rəhimov). Burada elə igidlər yatır ki, adlarını çəkən belə yoxdur (M.S.Ordubadi).

Mübtəda başqa canlılara aid sözlərlə ifadə olunanda, xə-

bər, adətən, təkdə olur və kəmiyyətə görə onunla uzlaşdırır. **Məsələn:** Onun nəriltisinə bütün heyvanlar qaçıb mağarasına girdi, bütün quşlar yuvalarında gizləndi (M.İbrahimov).

Ancaq uzlaşan hallara da rast gəlmək olur. **Məsələn:** Siyənək balıqları yaşlarından və ilin fəsillərindən asılı olaraq yerlərini dəyişirlər. Onlar cavanlıqlarını Barens dənizinin səthində keçirirlər. Quşlar budaqdan-budağa sıçrayıb civil-dəşirdilər (M.İbrahimov). Yalquzaq canavarlar birləşib atlara *təpiləndə* atlar quyruq-quruq verir, qabaq ayaqları və ağızları ilə yalquzaqları *qovurdular* (S.Rəhimov).

Mübtəda cansız əşyalara aid sözlərlə ifadə olunanda xəbər kəmiyyətə görə onunla uzlaşdırır. **Məsələn:** Yenə də kağızlar dilə gəlib şıq-şıqla səslənir (S.Rəhimov). Günlər, həftələr, aylar bir-bir gəlib keçdi (S.Rəhimov). Buradan artıq uzaqlar, göz işlədikcə uzanan üfüqlər görünürdü (S.Rəhman).

Çox təsadüfi hallarda uzlaşmaya da təsadüf etmək olur. **Məsələn:** Projektorlar buxtada nə isə *axtarırdılar* (Ə.Məmmədxanlı). Bir də başlarına təzəcə soyuqlar qonmuş, qarğalar, sağsağanlar doluşmuş ağacların budaqları arabir tərpəşirdilər (Ə.Əylisli).

**Qeyd.** 1950-1970-ci illərə qədər Azərbaycan ədəbi dilində möhkəm gözlənən bu qaydalarda indi bir qədər sərbəstlik əmələ gəlmışdır.

## Feli və ismi xəbərlər

İfadə vasitələrinə görə xəbərlər iki cür olur: ismi xəbərlər, feli xəbərlər.

İsim, sifət, say, əvəzlik, məsdər, feli sifət və zərfli ifadə olunan xəbərlərə ismi xəbərlər deyilir.

Felin təsriflənən formaları ilə ifadə olunan xəbərlərə feli xəbərlər deyilir.

### İsmi xəbərlərin ifadə vasitələri

1) **İsimlə ifadə olunanlar:** O, təbii olduğu qədər səmimi, səmimi olduğu qədər doğru bir insandır (Mir Cəlal). Mən yoldaşam uçan quşlara (S.Vurğun).

**2) Sifətlə ifadə olunanlar:** Dərd-qəm adamın ürəyini çüründür, yaşamaq isə çox şirindir (M.İ.İbarimov).

Min dəfə zirvəyə baxmaq yerinə,

Bircə yol zirvədən baxmaq *yaxşıdır*. (N.Xəzri)

**3) Sayla ifadə olunanlar:** Bəli, uzaqdadır, həsrəti *çoxdur* (S.Vurğun). Yığıncaqda adam *az idi*. Onun qiyməti *beşdir*.

**4) Əvəzliklə ifadə olunanlar:** Bu mavi, bu bəzəksiz göy bizimdir, sevgilim! (R.Rza). Sizədir sözüm mənim, eloğlu, doğma qardaş! (R.Rza).

**5) Məsdərlə ifadə olunanlar:** Məqsədimiz oxumaqdır. Uşaqlar gəzməkdəirlər.

**6) Feli sifətlə ifadə olunanlar:** Güldəstə Bədəlovla yaxşı işləyəndir (Ə.Vəliyev). Sən də cəbhələrdə sayıq duransan (R.Rza).

**7) Zərfə ifadə olunanlar:** Mənim əsil toyum indidir (Mir Cəlal).

### Feli xəbərlərin ifadə vasitələri

Feli xəbərlər felin əmr, xəbər, lazım, vacib, arzu və şərt şəkilləri ilə ifadə olunur.

#### Misallar.

##### 1) Felin xəbər şəkli ilə ifadə olunanlar:

Böyüdüük səninlə bir cəbhələrdə,

Döşümüz yaradan nişanlar aldı...

*Unutduq qorxunu, atdıq təlaşı*, (R.Rza)

##### 2) Felin əmr şəkli ilə ifadə olunanlar:

Anam ellər!

Təzə ildir, al-xara *geyin!* (R.Rza)

Dedim, *gedək*, biz də bir yerdə şəklimizi *çəkdirək*, divara *vuraq* (C.Cabbarlı).

##### 3) Felin şərt şəkli ilə ifadə olunanlar:

Əlini uzatdı,

Dedi: dərmanları *atsan*,

Bir həftəyə sağalarsan!

*Atmasan*, yeddi günə. (R.Rza)

**4) Felin vacib şəkli ilə ifadə olunanlar:**

**Həyat.** Nə cür olursa, o tutulmalı və məhkəmə qarşısında oturmalıdır (M.İbrahimov). Rəncəberin ürəyində iliq bir maraq oyandı: mən öyrənməli, bilməliyəm. Bu sözlə tanış olmalıyam! (Mir Cəlal).

**5) Felin lazımlı şəkli ilə ifadə olunanlar:** Qiyas bu gün çixası idi (Mir Cəlal). Onlar sabah gələsidirlər.

**6) Felin arzu şəkli ilə ifadə olunanlar:** Həmişə sən gələsən! (İ.Əfəndiyev).

Arzum budur: *ölməyəydim,*

*Yaşayaydım* ölkəmlə bir.

Bütün ərzi sən *gəzəydim,*

*Yazaydım* hər gün şeir. (S.Rüstəm)

**152.** Xəbərləri felin ayrı-ayrı şəkilləri ilə (xəbər, əmr, şərt, vacib, lazımlı, arzu) ifadə olunan cümlələr yazın.

**Xəbərlərin söz birləşmələri ilə, söz birləşməsi əmələ gətirməyən iki və daha artıq sözlə ifadə olunması.**

Cümlələrin xəbərləri ayrı-ayrı sözlərlə ifadə olunduğu kimi, müstəqil mənası olan bir neçə sözlə də ifadə olunur. Bu qayda həm ismi xəbərlərə, həm də feli xəbərlərə aiddir.

**Məsələn:**

a) **İsmi xəbərlərə aid:** Azərbaycan *bizim vətənimizdir.* Azərbaycan *dahilər yurdudur.* Daşı, torpağı *var-dövlət mənbəyidir.*

O kitabda hər misra,

Hər söz *ürək qanımdır.*

(B.Azəroğlu)

**b) feli xəbərlərə aid:**

*Bir zərrə olsaydım* həyatda əgər,

Deyərdim, qarışım ana torpağa.

*Bir damla olsaydım,* qovuşub çaya

Axardım tarlaya, bostana, bağa. (B.Azəroğlu)

**153.** Xəbəri ikinci növ təyini söz birləşməsi ilə ifadə olan üç cümlə yazın.

**154.** Xəbəri üçüncü növ təyini söz birləşməsi ilə ifadə olan üç cümlə yazın.

155. Qol çəkmək, qulaq asmaq, başa düşmək ifadələrini cümlələrdə xəbər kimi işlədin.

### Cümlənin ikinci dərəcəli üzvləri

Öyrəndiniz ki, cümlə baş üzvlər əsasında əmələ gəlir. İkinci dərəcəli üzvlər cümlənin baş üzvlərinə aid olub, onları aydınlaşdırır. Bu üzvlərin rolları müxtəlifdir.

**Məsələn**, bu cəhətdən “*Vurğunu da salar yada düz ilqarlı bizim dağlar*” cümləsində cümlə üzvlərinin münasibətlərinə diqqət edin.



Bu cümlədə düz ilqarlı və bizim sözləri dağlar mübtədəsini təyin edir, Vurğunu sözü isə yada salar xəbərinin obyektiini bildirir.

Başqa bir misal. *Aslan tələsik içəri gəlir* (M.İbrahimov).



Bu cümlədə *tələsik* sözü *gəlir* xəbərinin ifadə etdiyi hərəkətin tərzini, *içəri* sözü isə həmin hərəkətin yerini bildirir.

İkinci dərəcəli üzvlərin bir-birindən fərqli rolü nəzərə alınır və onlar ayrı-ayrı adlarla qeyd edilir.

İkinci dərəcəli üzvlərin üç növü var.

- 1) Tamamlıq
- 2) Təyin
- 3) Zərflik

### Tamamlıq

Tamamlıq obyekt bildirən ikinci dərəcəli cümlə üzvüdür. **Məsələn**:

Tükəz xala çıxıb oxuya-oxuya, oxşaya-oxşaya inəyi sağ-

mağa başladı. Tükəz xala tez çırağı yandırdı. Allah səndən razı olsun, allah siz kimi başbilənləri müsəlmanın üstündən əskik eləməsin (S.Rəhimov).

Bu cümlələrdəki *inayı*, *çırığı*, *səndən*, *başbilənləri* söz-ləri tamamlıqdır. Onlar cümlələrin xəbərlərinin ifadə etdiyi hərəkətin obyektiini bildirir.

**156.** Köçürün. Tamamlıqları tapın və onların ismin hansı hallarında olduğunu göstərin.

Dağlar marala qaldı (bayatıdan). Bu arada qatar-qatar durnalar keçir, onların qaqqıltısı hər iki şairi cəlb edir. Tükəzban iki dənə saz gətirir. Vidadi sazin birini Vaqifə verir. Sazları çalırlar (S.Vurğun). Qönçə də üz-gözdən və boy-buxundan bacılarına oxşayır. Lakin geyimdə, hərəkət və rəftarında onlardan çox seçilir (M.İbrahimov). Metallar istiliyi yaxşı keçirir. Bir tərəfi yanmış ağacı əldə tutmaq olar, lakin ucu közərmiş dəmir çubuğu əlində saxlaya bilməzsən, əlini yandırar. Metallar elektrik cərəyanını da yaxşı keçirir. Buna görə də məftilləri metaldan düzəldirlər.

**Nümunə:** Marala - yönük halda.

## Vasitəsiz və vasitəli tamamlıqlar

**Tamamlığın iki növü var:**

- a) Vasitəsiz tamamlıq
- b) Vasitəli tamamlıq

Tamamlığın bu növləri formasına, ifadə vasitələri və qrammatik mənalarına görə bir-birindən fərqlənir. Onların nitqdə rolu və cümlədə mövqeyi də fərqlidir. **Məsələ:**

*Mən kitabı oxuyuram.* Mən kitabı baxıram cümlələrində kitabı və kitabı tamamlıqlardır. Onlar eyni sözlə, yəni ikisi də *kitab* sözü ilə ifadə olunmuşdur. Lakin onların qrammatik formaları başqadır. Birinci cümlədə tamamlıq ismin təsirlik halındadır (kitabı), ikinci cümlədə tamamlıq ismin yönük halındadır (kitaba).

*Mən kitabı oxuyuram* cümləsindəki *kitabı* sözü vasitəsiz tamamlıqdır, *Mən kitabı baxıram* cümləsindəki *kitaba* sözü vasitəli tamamlıqdır.

## Vasitəsiz tamamlıq

Vasitəsiz tamamlıq ismin təsirlik halında olur, üzərində hərəkət icra olunan obyekti bildirir.

Vasitəsiz tamamlıq kimi? nəyi? nə? suallarına cavab olur.

Misallara baxaq.

*Ana oğlunu məktəbə gətirdi. Oğlunu - kimi?*

*Dostu kitabı ona bağışladı. Kitabı - nəyi?*

*Şagirdlər birlikdə dərs öyrənirlər. Dərs - nə?*

Bu misallarda olan tamamlıqların sualları müxtəlif olsa da, onların hamısı ismin təsirlik halındadır və vasitəsiz obyekti bildirir; hamısı da vasitəsiz tamamlıq adlanır.

Bəzən eyni bir vasitəsiz tamamlıq həm **nəyi?**, həm də **haranı?** suallarına cavab olur. Məsələn:

*Cahan xanım təsərrüfatı, bağ-bağatı, nökər və qaravaşları əvvəlki kimi idarə edirdi* (M.İbrahimov) cümləsindəki vasitəsiz tamamlıqların üçü (təsərrüfatı, nökər və qaravaşları) **nəyi?** və **kimi?** suallarına, biri isə (bağ-bağatı) həm **nəyi?**, həm də **haranı?** sualına cavab verir. Ancaq burada **nəyi?** suali əsasdır, çünki bağ-bağatı vasitəsiz tamamlıqdır.

**157.** Cümlədə **kimi?** sualına cavab verən tamamlığa aid beş misal yazın.

**158.** Cümlədə **nəyi?** sualına cavab verən tamamlığa aid beş misal yazın.

**159.** Cümlədə **nə?** sualına cavab verən tamamlığa aid beş misal yazın.

## Müəyyən və qeyri-müəyyən vasitəsiz tamamlıqlar

İsmen təsirlik halının müəyyən və qeyri-müəyyən növləri olduğu kimi, ismen təsirlik halındaki sözlərlə ifadə olunan vasitəsiz tamamlıqların da müəyyən və qeyri-müəyyən növləri olur.

Müəyyən vasitəsiz tamamlıqlar ismen müəyyən təsirlik halında olan sözlərlə ifadə olunur.

Qeyri-müəyyən vasitəsiz tamamlıqlar ismen qeyri-müəyyən təsirlik halında olan sözlərlə ifadə olunur.

Cədvələ diqqət edin.

Müəyyən vasitəsiz tamamlıqlar	Qeyri-müəyyən vasitəsiz tamamlıqlar
Mən <i>məktubu</i> yazdım. Sən <i>hekayəni</i> oxudun. Dostum <i>məsələni</i> həll etdi.	Mən <i>məktub</i> yazdım. Sən <i>hekayə</i> oxudun. Dostum <i>məsələ</i> həll etdi.

**160.** Cümlədə müəyyən vasitəsiz tamamlığa aid on nümunə yazın.

**161.** Cümlədə qeyri-müəyyən vasitəsiz tamamlığa aid beş misal yazın.

**162.** Göstərilən əsər adlarını cümlədə müəyyən vasitəsiz tamamlıq kimi işlədin: “*İsgəndərnəmə*”, “*Ölülər*”, “*Həyat*”, “*Xəyyam*”, “*Vaqif*”.

**163.** Göstərilən bədii surət adlarını cümlədə müəyyən vasitəsiz tamamlıq kimi işlədin: *Xosrov*, *Məcnun*, *İsgəndər*, *Hümey*, *Aygün*.

**164.** Qələm, dəftər, əsər, poema, şeir sözlərini cümlədə həm müəyyən, həm də qeyri-müəyyən vasitəsiz tamamlıqlar kimi işlədin.

### Vasitəli tamamlıq

Siz öyrəndiniz ki, vasitəsiz tamamlıqlar ismin təsirlik halında olur. Özünüz nəticə çıxara bilərsiniz ki, ismin təsirlik halında olmayan tamamlıqlar vasitəli tamamlıqlardır. Deməli, əgər tamamlıq ismin təsirlik halındadırsa, vasitəsiz tamamlıqdır, təsirlik halda deyilsə, vasitəli tamamlıqdır.

**Məsələ:** *İnsan uçuracaq daş zindanları*. Bu cümlədə *zindanları* sözü tamamlıqdır. Bu tamamlıq ismin təsirlik halindadir, tərəddüd etmədən deyirik, o, vasitəsiz tamamlıqdır.

Başqa bir misal: Müşfiqəm, sözümdə tapılmaz yalan (M.Müşfiq). Bu cümlədə *sözümdə* sözü təsirlik halda deyil, nəticə çıxarıraq ki, vasitəsiz tamamlıq deyil, vasitəli tamamlıqdır.

Deməli: vasitəsiz tamamlıqla vasitəli tamamlığı fərqliəndirmək üçün ismin təsirlik halı meyar kimi götürülür.

**165.** Köçürün. Vasitəsiz tamamlıqların altından bir, vasitəli tamamlıqların altından iki xətt çəkin.

Yazıcı əlinə qələm alır ki, öz oxucusuna müəyyən bir söz desin, yeni bir fikir söyləsin. Əgər onda yeni bir söz yoxdursa, yazmasa, yaxşıdır. Çünkü oxucu hər hansı bir əsərdən yeni bir şey öyrənmək istəyir. Bir sırada məsələlərə cavab axtarır... Ədəbiyyat, bu mənada, ümumi işimizə kömək etməlidir (İ.Şıxlı)

Mən yerə-göyə sığışmirdim. Sevincimin həddi-hüdudu yox idi. Səməd Vurğunu və Mehdi Hüseyni bu cür yaxından görür, özümü xoşbəxt hiss edirdim. Bu görüşü bütün təfərrüati ilə yoldaşlarımı dönə-dönə danışır, onların hər sözünü izah etməyə çalışırdım (İ.Şıxlı).

### Vasitəli tamamlıqların ifadə formaları və sualları.

Vasitəli tamamlıqlar ismin yönük, yerlik və çıxışlıq hələnda olan sözlərlə ifadə olunur və həmin hallara uyğun suallara cavab verir.

Sualları bunlardır:	kimə?	nəyə?
	kimdə?	nədə?
	kimdən?	nədən?

Misallar:

a) Yazıcı öz qəhrəmanını oxucuya sevdirməlidir (İ.Şıxlı).

Oxucuya - kimə?

b) Məndə sıgar iki cahan, mən bu cahana sığmazam (Nəsimi). Məndə - kimdə?

c) Onları maraqlandıran ədəbi məsələlərdən söhbət açdıq. (İ.Şıxlı). Məsələlərdən - nədən?

Vasitəli tamamlıqlar qoşma ilə işlənən adlıq və yiyəlik halılla da ifadə olunur. **Məsələn:** Uşaqlar üçün oyuncaq yeri düzəldidi. Mən səninlə dostam. Qələmlə yazdım. Belə tamamlıqlara kim üçün? Kimin üçün?, kimlə?, nə ilə? suallarını vermək olur.

**166.** Yönülkən halda olan vasitəli tamamlığa aid beş misal yazın.

**167.** Yerlikən halda olan vasitəli tamamlığa aid beş misal yazın.

**168.** Çıxışlıq halda olan vasitəli tamamlığa aid beş misal yazın.

**169.** Adlıq və yiyəlik halda qoşma ilə işlənən vasitəli tamamlığa aid beş misal yazın.

## Təyin

Təyin cümlədə isimlə və ya isimləşmiş sözlərlə ifadə olunan cümlə üzvlərinə aid olub onları təyin edir. **Məsələn:**

- Mikayıl Müşfiqin coşğun təbi, səlis dili, *gözəl* üslubu var. *Əla* şair olacaq.

Bu mətnində beş təyin var: *Coşgun*, *səlis*, *gözəl*, *əla*. Onlar cümlələrdəki *təb*, *dil*, *üslub*, *şair* sözlərinə aid olub onları təyin edir:

- Coşğun təb.
- Səlis dil.
- Gözəl üslub.
- Əla şair.

Təyinlər **necə?**, **nə cür?**, **hansi?**, **nə qədər?**, **neçənci?**, **neçə?** suallarına cavab olur. Məsələn:

Sadə adam - necə adam? Nə cür adam?

Təvazökar adam - necə adam? Nə cür adam?

Sakit təbiətli - necə təbiətli? Nə cür təbiətli?

Yaxşı adamları (sevirlər – hansi adamları?) sualına cavab verir.

Səkkiz qələm - neçə qələm?

Səkkizinci sinif - neçənci sinif?

Suallar bəzən bir-birini əvəz edə bilərlər. Məsələn, Yarışda səkkizinci sinif qalib gəldi cümləsindəki səkkizinci təyininə neçənci? sualı ilə yanaşı, hansi? sualını da vermək olar.

Təyin cümlənin hər bir üzvünə aid ola bilər. **Məsələn:**

a) **Mübtədaya aid təyin:** Gözəl quşlar ordan gəlib keçərlər (M.Şəhriyar).

b) **Təyin cümlənin xəbərinə aiddir:** Ax, Sevil, sən yazıq adamsan (C.Cabbarlı).

c) **Təyin tamamlığa aiddir:** Axşam oldu, bu uşağı tut, mən gedim, bir vedrə su gətirim (C.Cabbarlı).

c) **Təyin cümlənin zərfliyinə aiddir:** Əsirləri qaranlıq zirzəmidə, xüsusi qarovul altında saxlamışdılar (M.İbrahimov).

d) **Təyin təyinə də aid ola bilər:** Bu dəryadakı fırtına yatmaq bilmirdi. (M.İbrahimov).

## Təyinlərin ifadə vasitələri

Təyinlər isimlə, sifətlə, sayla, əvəzliklə, feli sifətlə, söz birləşmələri ilə ifadə olunur.

a) **İsimlə ifadə olunanlar:** Daş hasarlar, torpaq damlar sökülür, şəhərə bir açıqlıq gəlir.

Qızıl şairlərin qızıl bir dastan,

Qızıl yarpaqlara yazar, a dağlar! (S.Rüstəm)

b) **Sifətlə ifadə olunanlar:** Nə ola, yüz ildən sonra insan bir anlığa qayıdır hündür bir dağdan Azərbaycana tamaşa edə (K.Məmmədov).

c) **Sayla ifadə olunanlar:** Sərvər durub çörək dalınca getdi; iki lavaş gətirdi, bir baş pendir gətirdi (Ə.Əylisli).

ç) **Əvəzliliklə ifadə olunanlar:** Bu əhvalatı Buzbulaqda hamı bilirdi (Ə.Əylisli).

d) **Feli sifətlə ifadə olunanlar:** Pörtən, qızaran Zərəfşan xanım dilləndi. (S.Rəhimov).

e) **Söz birləşməsi ilə ifadə olunanlar:** Şair dəyişildi. Odlu sifəti daha yaraşıqlı göründü, sevinclə dolu uşaq görkəmi aldı (K.Məmmədov).

Çox keçmişəm bu dağlardan,

Durna gözlü bulaqlardan. (S.Vurğun)

**170.** Şüşə, dəmir, taxta, gümüş isimlərini cümlələrdə təyin kimi işlədin.

**171.** Yaxşı, gözəl, hündür, ağıllı sifətlərini cümlələrdə təyin kimi işlədin.

**172.** Beş, yeddi, çox, xeyli, birinci sayılarını cümlələrdə təyin kimi işlədin.

**173.** Hər, eyni, belə, elə əvəzliklərini cümlələrdə təyin kimi işlədin.

**174.** Oxuyan, oxunmuş, yazan, yazılıan, görünən feli sifətlərini cümlələrdə təyin kimi işlədin.

**175.** Sərin havalı, bahar təravətli, soyuq sulu birləşmələrini cümlələrdə təyin kimi işlədin.

**Zərflik**

Zərflik cümlədə, əsasən, hərəkət bildirən sözlərə aid olur və hərəkəti müxtəlif cəhətlərdən izah edir.

Məsələn: Şagirdlər dərsdən sonra işləmək üçün dəstə-dəstə həyətə yiğisidilar.

Bu cümlədə mübtədə və xəbərdən başqa dörd cümlə üzvü var:

- 1) dərsdən sonra,
- 2) işləmək üçün,
- 3) dəstə-dəstə,
- 4) həyətə.

Onlar cümlənin xəbərinə aid olub, onun ifadə etdiyi hərəkətin zamanını (dərsdən sonra), məqsədini (işləmək üçün), tərzini (dəstə-dəstə), yerini (həyətə) bildirir.

Sxemlərdə cümlə üzvlərinin əlaqəsinə fikir verin.



### 176. Köçürün. Zərfliklərin altında xətt çəkin.

İyul ayının axıllarında Bakıda birdən-birə bərk isti düşdü. Məzuniyyətə çıxdım. Uşaqları götürüb Nalçıqə getdik. Şəhərə bələd deyildik. Çamadanlarımızı saxlayıcı kameraya verdik. Vağzalın ətrafındakı küçələri gəzdik, həyatlərə girib soraqlaşdıq.

Axşama az qalırdı. Hava tutqun idi. Arabir göydən narin-narin damcılar səpələnirdi... Uşaqların fikri götürmüştü məni. Bir sutka yol gəlib yorulmuşdular. Bir azdan hava qara-laqaqdı. Otaq tapmasaydım, axşam onlar harada yatacaqdılar?! (H.Abbaszadə). Ev sahibəsi aramla soruşdu (H.Abbaszadə).

### Zərfliyin məna növləri

Zərflik cümlədə hərəkətin tərzini, yerini, zamanını, kəmiyyətini, səbəbini, məqsədini bildirir. Bunlar zərfliyin

qrammatik mənasıdır.

Bu mənalarına görə zərfliklər aşağıdakı növlərə ayrıılır.

- 1) Tərzi-hərəkət zərflikləri.
- 2) Yer zərflikləri.
- 3) Zaman zərflikləri.
- 4) Kəmiyyət zərflikləri.
- 5) Səbəb zərflikləri.
- 6) Məqsəd zərflikləri.

### Tərzi-hərəkət zərflikləri

Tərzi-hərəkət zərfliyi cümlədə hərəkət bildirən cümlə üzvlərinə aid olub, hərəkətin tərzini bildirir.

**Məsələn:** Hava yavaş-yavaş qaralmağa başlayırdı. Lətif yavaşça cavab verdi. Mən səni yaxşı tanıyıram (H.Abbaszadə).

Bu cümlələrdə yavaş-yavaş, yavaşça, yaxşı sözləri tərzi-hərəkət zərflikləridir. Onlar qaralmağa başlayır, cavab verdi, tanıyıram xəberlərinin ifadə etdikləri hərəkətlərin tərzini, yəni necə icra edildiyini bildirir.

Tərzi-hərəkət zərfliyinin əsas qrammatik suali, necə? sualıdır. İfadə vasitələrindən asılı olmayaraq, tərzi-hərəkət zərfliklərinin hamısı necə? sualına cavab verir. Bununla yaxşı, ifadə vasitələrinə uyğun olaraq, tərzi-hərəkət zərfliklərinə nə cür?, nə tərzdə?, nə halda?, nə vəziyyətdə? kimi suallar da vermək olar.

**Məsələn:** Natiq yaxşı danışındı cümləsindəki yaxşı zərfliyinə necə? nə cür? suallarını vermək mümkün olduğu halda, nə vəziyyətdə sualını vermək olmur.

### Tərzi-hərəkət zərfliklərinin ifadə vasitələri

Zərfliyin bu növü tərzi-hərəkət zərfleri ilə, sıfətlə, feli bağlama ilə, qoşma qəbul etmiş isimlə ifadə olunur.

a) **Tərzi-hərəkət zərfleri ilə:** Dərdini gah aşkar, gah pünhan dedi (M.Dilbazi).

b) **Sıfətlə:** Əziz tutaq, yaxşı bilək yoldaşlığın qədrini biz. (S.Vurğun)

Yollar ayrıcında qəmli, pərişan

Durma, intizarlı Goyəzən dağı! (M.Dilbazi)

c) **Əvəzliklə:** Burda niyə belə ləngiyirsən. (H.Abbaszadə)

## ç) Qoşma ilə işlənən isimlə:

Balaca qızlardıq,  
Sünbül kimi tez boy atdıq.

(M.Dilbazi)

d) **Feli-bağlama ilə:** Bir vaxt ayıldım, başımı çıxarıb qorxa-qorxa baxdım (S.Rəhimov).

e) **Söz birləşməsi ilə:**

Yenə cəllad olub durdu qəsdimə,  
Qələm qaş altında piyala gözlər.

(S.Vurğun)

**177.** Yavaş-yavaş, birdən zərflərini cümlədə tərzi-hərəkət zərflikləri kimi işlədin.

**178.** Yaxşı, gözəl sifətlərini cümlədə tərzi-hərəkət zərflikləri kimi işlədin.

**179.** Quş, ceyran isimlərini *kimi* qoşması ilə birlikdə cümlədə tərzi-hərəkət zərflikləri kimi işlədin.

**180.** Qaçaraq, danışa-danışa, durub feli bağlamalarını cümlədə tərzi-hərəkət zərflikləri kimi işlədin.

## Yer zərflikləri

Yer zərflikləri cümlədə ifadə olunan hərəkətin, halın, hadisənin yerini bildirir.

**Məsələn:** Səfi uçurumun qırığında yox idi. O, Nahidin gəldiyi *cığırla* kol-kosdan tutu-tuta ehtiyatla *dərəyə* endi (H.Abbaszadə).

Bir zaman *Muğana* meylini saldı,  
*Bulaqlar başında* xəyalə daldı,  
*Qoşqarda, Kəpəzdə* dincini aldı,  
Qaldı hər *cığırda* izi Vurğunun! (M.Dilbazi)

Yer zərflikləri ismin bu və ya başqa halında olan isimlərlə və zərfərlə ifadə olunur. Bu ifadə formalarına uyğun olaraq suallarının formaları da dəyişir.

Yer zərfliklərinin sualı **hara?** sualıdır. Zərflik hansı halda olursa, **hara?** sualı da həmin hala uyğun formaya düşür: **hara?, haraya?, haranı?, harada?, haradan?.**

Əgər yer zərfliyi hal şəkilçisi olmayan sözlə (zərfə) ifa-

də olunubsa, **hara?** sualına cavab olur: Burada niyə dayanıbsınız, içəri gəlin (H.Abbaszadə). **İçəri - hara?**

Yer zərfliyinin ifadə olunduğu söz ismin yönük halindadırsa, ona **hara?** və **haraya?** sualını vermək olur: Biz demir alaqapıdan keçib göyərtili və geniş bir həyətə girdik (H.Abbaszadə). Həyətə - hara? Həyətə - haraya?

Yer zərfliyinin ifadə olunduğu söz yerlik haldadırsa, **hara?** suali da yerlik hal şəkilçisi qəbul edir və **harada?** formasına düşür: İndi mənə burda birotaqlı mənzil veriblər (H.Abbaszadə). Burda - harada?

Yer zərfliyi çıxışlıq haldakı sözlə ifadə olunanda ona haradan? sualı verilir: Dördüncü il idi ki, onlar doğma dağlardan, meşəli-bulaqlı kəndlərindən ayrılmışdır (H.Abbaszadə). Dağlardan - haradan? Kəndlərindən - haradan?

Yer zərfliyi hərdən təsirlik haldakı sözlə də ifadə olunur və bu vaxt haranı? sualına cavab verir: Şəhəri addım-addım gəzdik. Şəhəri - haranı? Bütün yolu piyada getdik. Yolu - haranı?

**181.** Bakı, Gəncə sözlərini ismin yönük, yerlik, çıxışlıq hallarında yer zərflikləri kimi işlədin.

**182.** Şəhər, kənd, vətən sözlərini ismin yönük, yerlik, çıxışlıq hallarında yer zərflikləri kimi işlədin.

Siz cümlə üzvlərindən tamamlığı da, zərfliyi də öyrənibsiniz. Zərfliklərin mənaca növlərindən biri yer zərfliyidir. Tamamlığın belə növü yoxdur. Ancaq vasitəsiz və vasitəli olmasından asılı olmayıaraq, bəzi tamamlıqlarda məkan bildirmək xüsusiyəti var. Çox halda onları asanlıqla bir-birindən ayırməq olmur. Məsələn:

Şəhərdə gözəl evlər tikilmişdir. Kitabda gözəl şəkillər çəkilmişdir. Məktəbə gedirik. Kitaba baxırıq. Məktəbdən gəlirik. Kitabdan öyrənirik.

Bu cümlələrdə yer zərflikləri də, yer məzmunlu tamamlıqlar da eyni qrammatik formadadır:

Şəhərdə - kitabda.

Məktəbə - kitaba.

Məktəbdən - kitabdan.

Zərfliklər yer bildirən isimlərlə, tamamlıqlar isə obyekt bildirən isimlərlə ifadə olunmuşdur. Zərfliklər harada? (şə-

hərdə), haraya? (məktəbə), haradan? (məktəbdən) suallarına cavab olur; tamamlıqlar isə nədə? (kitabda), nəyə (kitaba), nədən? (kitabdan) suallarına cavab olur.

Ancaq elə nümunələr var ki, onların yer zərfliyi və ya tamamlıq olduğunu fərqləndirmək bir qədər çətin olur. Məsələn: Bu səs bahar havası, bayram müjdəsi kimi, kəndləri, şəhərləri ayıltdı (Mir Cəlal). Duman kəndləri, şəhərləri bürümüşdü. Onlar uzaqlara Zəfər etdilər, kəndləri, şəhərləri gəzdilər. Uşaq ağacdan meyvə dərdi. Uşaq ağacdan yerə endi. Uşaq ağaca çıxdı. Uşaq ağaca baxdı.

Bu cümlələri təhlil edərkən qeyd olunan sözlərin hansı cümlə üzvünə aid olması məsələsində çətinlik çəkəcəksiniz. Bir qədər aydın olsun deyə, onları aid olduqları xəbərlərlə yanaşı yazaq.

- Kəndləri - ayıltdı
- Şəhərləri - ayıltdı
- Kəndləri - bürümüşdü
- Şəhərləri - bürümüşdü
- Kəndləri - gəzdilər
- Şəhərləri - gəzdilər
- Ağacdan - dərdi
- Ağacdan - endi
- Ağaca - çıxdı
- Ağaca - baxdı

Kənd və şəhər sözləri yer bildirir, lakin onlar ismin təsirlik hal şəkilçisini qəbul ediblər; ismin təsirlik halı isə tamamlığın halıdır. Ona görə də onlar cümlədə həm tamamlığın, həm də zərfliyin suallarına cavab olur.

Birinci və ikinci cümlələrdəki kəndləri, şəhərləri sözlərinə həm haranı?, həm də nəyi? suallarını vermək olar: Səs haraları ayıltdı? Səs nələri ayıltdı? Duman haraları bürüdü? Duman nələri bürüdü?

Üçüncü cümlədəki kəndləri, şəhərləri sözlərinə nələri? suali uyğun deyil. Onların əsas suali haranı? sualıdır: Haraları gəzdilər? Həmin cümlədə təsirlik halda olan kəndləri, şəhərləri sözlərini eyni mənada yerlik halda da istifadə etmək olar: kəndlərdə, şəhərlərdə gəzdilər. Əvvəlkı cümlələr-

də isə belə əvəz etmə olmaz.

Bunlar göstərir ki, əvvəlki cümlələrdə olan kəndləri, şəhərləri sözləri daha çox tamamlığa uyğundur, üçüncü cümlədəki kəndləri, şəhərləri sözləri isə yer zərflikləridir.

Çıxışlıq halda olan ağac sözü Ağacdan dərdi cümləsində, əsasən, nədən? sualına cavab verir və tamamlıq olur; Ağacdan endi cümləsində isə, əsasən, haradan? sualına cavab verir və yer zərfliyi olur.

Yönlük halda olan ağac sözü Ağaca çıxdı cümləsində, əsasən haraya? sualına cavab verir və yer zərfliyi olur; Ağaca baxdı cümləsində isə, əsasən, nəyə? sualına cavab verir və tamamlıq olur.

## Zaman zərflikləri

Zaman zərflikləri cümlədə ifadə olunan hərəkətin, halın, hadisənin... zamanını bildirir.

### Məsələn:

Adətən, hər kəs öz işi və dərsi barədə o birilərə məlumat verirdi. *Sonra* da istirahət edərək gəzməyə çıxırdılar. Gəzin tidən *həmişə* kefi kök qayıdırıldılar. *Axşam* isə dərslər, mehriban, səmimi səhbətlər davam edirdi (M.İbrahimov).

Zaman zərflikləri, əsasən, **nə vaxt?**, **nə zaman?**, **haçan?** suallarına cavab verir. Bu suallar sinonimlərdir və ifadə formasından asılı olmayaraq, zaman zərfliklərinin hamısına vermək olar. **Məsələn:**

Möhsün *gecəni* rahat yata bilmədi. Sabah yerindən qalxdı, *əvvəlcə* Səbanın alnından, sonra Məcidin çatılmış qaşları arasından öpdü, səssizcə evindən çıxdı (S.Rəhimov).


Bu cümlələrdə dörd zaman zərfliyi var: *gecəni*, *sabah*, *əvvəlcə*, *sonra*. Dördünə də eyni sualları vermək olar.

*gecəni*

*sabah*

*əvvəlcə*

*sonra*



*nə vaxt?*, *nə zaman?*, *haçan?*

Ifadə formasından asılı olaraq, bu sualların formasını dəyişmək, onları qoşmalarla, başqa sözlərlə də işlətmək olur.

**Məsələn:**

Dünəndən külək başlayıbdır. Dünəndən - nə vaxtdan?, haçandan?.

Külək sabaha kimi (qədər) davam edəcək. Sabaha kimi - nə vaxta kimi (qədər?) Haçana kimi (qədər)?

**183.** Köçürün. Zaman zərfliklərinin altından xətt çəkin.

Misir ehramlarını yaradan ustaların sənətkarlığı indi də insanları təəccübləndirir. Bu ehramlar dörd-beş min il əvvəl-lər tikilmişdir. Qədimlərdə adı əl əməyi ilə möcüzələr yaradılırdı. Səhnəmizin şah əsərlərindən biri “İblis” aprelin 6-da bu mövsümdə tamaşaşa qoyuldu (Ə.Nazim).

**Zaman zərfliklərinin ifadə vasitələri**

Zaman zərflikləri zaman zərfləri ilə, zaman bildirən isimlərlə, feli bağlamalarla, müxtəlif tipli birləşmələrlə ifadə olunur. **Məsələn:**

a) **Zaman zərfəri ilə:** Elləri sevmişdir könlüm əzəldən (S.Vurğun). Doğrudan da, Səkil at qanadlanır, *hərdən* ayaqlarını yerdən üzür və uçurdu (M.İbrahimov).

b) **Zaman bildirən isimlərlə:** Qəribin gözləri dolar *axşamlar* (Ə.Cavad). *Gecəni* yatmadılar.

c) **Feli bağlamalarla:** Bir gül əkdir, *açılmamış* dərdilər (Ə.Cavad). Könlümün çıçayı *açmadan* soldu (Ə.Cavad).

ç) **Söz birləşmələri ilə:** Mən sizi görmüşəm *bir yaz səhəri* (M.Dilbazi).

Yaralıdır könlüm quşu, yaralı,

Yaralandı yazılıq, *şair olalı*.

(Ə.Cavad)

**184.** Sonra, əvvəl, gec, tez zərflərini cümlədə zaman zərfliyi rolunda işlədin.

**185.** Səhər, axşam, gecə, günorta isimlərini cümlələrdə zaman zərflikləri kimi işlədin.

**Kəmiyyət zərflikləri**

Kəmiyyət zərflikləri cümlədə ifadə olunan hərəkətin, əlamətin kəmiyyətini bildirir. **Məsələn:**

Çox çalışıb, çox yanmayıñ (S.Vurğun). O keçən bahardan

mənə *az* danış (M.Dilbazi). O zamandan *on səkkiz il* keçmişdir (H.Abbaszadə). Uşaqlar çox şaddırlar.

Bu cümlələrdə *çox* sözləri *çalışıb*, *yanmayın* fellərinin ifadə etdikləri hərəkətin, *şaddırlar* sıfətinin ifadə etdiyi əlamətin kəmiyyətini, *az* sözü *danış* felinin ifadə etdiyi hərəkətin, *on səkkiz il* sözü *keçmişdir* felinin ifadə etdiyi hərəkətin kəmiyyətini bildirir. Ona görə onlar kəmiyyət zərflikləri hesab olunur.

Kəmiyyət zərflikləri **nə qədər?** sualına cavab olur. Məsələn: *Çox* keçmişəm bu dağlardan (S.Vurğun). *Çox* - **nə qədər?** Belə bir yolda vaqon gündə bir-iki kilometr irəliləyə bilər (Ə.Sadıq) Bir-iki kilometr - **nə qədər?**

Kəmiyyət zərflikləri *çox*, *az*, *xeysi*, *dəfələrlə* və s. sözlərlə, *bir qədər*, *bir az*, *bir çox*, *son dərəcə*, *bir neçə saat*, *bir neçə gün* kimi sözlərlə və birləşmələrlə ifadə olunur.

Misallara diqqət edin.

Onlar qabaqlaşış durdular və bir-birinin gözlərinin içində xeyli baxdılar (S.Rəhimov). Qədim dayı dizə qədər palçığa batmışdı, pambıq suvarırdı. Pambıq doyunca sudan içib, yarpaqları yaşıllaşıb, boğazları şişib, partlayıb açılır, ağ telli pambıq qozanın ağızından töküldürdü (S.Rəhimov). Bir neçə gün orada yaşadıq (M.Ibrahimov).

**186.** Çox sözünü həm təyin, həm də kəmiyyət zərfliyi kimi işlədib bir neçə cümlə yazın.

**187.** Xeyli sözünü həm təyin, həm də kəmiyyət zərfliyi kimi işlədib 4 cümlə yazın.

**188.** Bir qədər ifadəsini həm təyin, həm də kəmiyyət zərfliyi kimi işlədin.

### Səbəb zərflikləri

Səbəb zərflikləri hərəkətin baş verməsinin səbəbini bildirir. **Məsələn:**

Hələ ağaclarда yeni-yeni açılmağa başlayan badam, ərik çıçəkləri soyuqdan qorxaraq bərk-bərk budaqlara qıslılmışdı (R.Rza).

Dünən bağa çıxdım, qış qəzəblənib

Yaşıl ot üstünə qar ələyirdi. (M.Dilbazi)

Bəlkə də, sən mavi geyindiyindən,  
Yer üzü, göy üzü maviləşibdir. (N.Xəzri)

Bu cümlələrdə *qorxaraq* zərfliyi *qisılmışdır* felinin; *qəzzəblənib* zərfliyi (qar) *ələyirdi* felinin; *sən mavi geyindiyindən* zərfliyi *maviləşibdir* felinin ifadə etdiyi hərəkətin səbəbini bildirir. Ona görə də onlar səbəb zərflikləri hesab olunur.

Səbəb zərflikləri niyə?, nə səbəbə?, nə üçün?, nəyə görə sualarına cavab verir. Bu suallar sinonim mənalıdır. Ona görə də hər hansı bir səbəb zərfliyinə ayrı-ayrılıqda bu sualların hamısını vermək olar.

**Məsələn:** Uşaq qorxaraq geri qaçıdı. Bu cümlədəki *qorxaraq* zərfliyini nəzərdə tutaraq, belə suallar qoymaq olar.

Uşaq niyə geri qaçıdı?

Uşaq nə səbəbə geri qaçıdı?

Uşaq nə üçün geri qaçıdı?

Uşaq nəyə görə geri qaçıdı?

Bu, sual verən adamdan, onun danışiq üslubundan asılıdır.

Burada bəzi cəhətlərə fikir verməlisiniz. İki cümlə götürək: Soyuqdan çaylar donmuşdu. İnsanlar soyuqdan qorxurlar.

Birinci cümlədə *soyuqdan* sözü səbəb bildirir, çayların donmasının səbəbini bildirir, niyə?... sualına cavab verir: Çaylar niyə? (nə üçün) donmuşdu? İkinci cümlədəki *soyuqdan* sözü nədən? sualına cavab verir, insanlar nədən qorxurlar? Ona görə də birinci cümlədəki *soyuqdan* sözü səbəb zərfliyi, ikinci cümlədəki *soyuqdan* sözü tamamlıqdır.

189. Qəsdən zərfini cümlədə səbəb zərfliyi kimi işlədin.

190. Xəstələndiyinə görə, yorulduğu üçün ifadələrini cümlədə səbəb zərflikləri kimi işlədin.

191. Yaz gəldiyinə görə, havalar isındığı üçün birləşmələrini cümlədə səbəb zərflikləri kimi işlədin.

Məqsəd zərflikləri hərəkətin hansı məqsədlə baş verdiyini bildirir.

**Məsələn:** Habil *gəzinti* üçün evdən çıxmışdı (S.Rəhimov). Yaşamaq eşqilə yaradır insan (S.Vurğun).

Bu cümlələrdə *gəzinti* üçün, *yaşamaq eşqilə* zərflikləri (evdən) çıxmışdı, yaradır felləri ilə ifadə olunan hərəkətlərin hansı məqsədlə icra edildiyini bildirir. Ona görə də onlar məqsəd zərflikləri adlanır.

Məqsəd zərfliklərinin sualları: **niyə?, nə üçün?, nəyə görə?, nə məqsədlə?**

**Məsələn:** Yaşamaq üçün yaratmaq lazımdır. Oxumaq məqsədi ilə hazırlaşırırdı. Hava almaq üçün dəniz kənarına getdilər. Dincəlmək üçün istirahət evinə getdik.

**192.** Məqsəd zərfliyinə aid üç misal yazın.

**193.** Gəlmışəm gəzməyə sizin dağları cümləsində məqsəd zərfliyi varmı?

**194.** Oxumaq, işləmək, öyrənmək məsdərlərinə üçün, məqsəd, arzu, istək sözlərini əlavə etməklə cümlədə məqsəd zərflikləri kimi işlədin.

Səbəb və məqsəd zərflikləri arasında fərqlərlə yanaşı, oxşar cəhətlər də var. Ona görə də bəzən onları ayırmaq çətin olur.

Zərfliyin bu növləri birinci növbədə mənalarına görə fərqlənir. Belə ki, səbəb zərflikləri hərəkətin səbəbini, məqsəd zərflikləri isə hərəkətin məqsədini bildirir. Məsələn:

*Oxuduğu üçün çox şey bilir.*

*Oxumaq üçün kitabxanaya getdi.*

Birinci cümlədə oxuduğu üçün zərfliyi bilir hərəkətinin səbəbini bildirir. İkinci cümlədə *oxumaq üçün* sözləri getdi hərəkətinin hansı məqsədlə icra olunduğunu bildirir. Ona görə də birinci cümlədəki *oxuduğu üçün* sözləri səbəb zərfliyi, ikinci cümlədəki *oxumaq üçün* sözləri məqsəd zərfliyidir.

Səbəb və məqsəd zərfliklərinin eyni suallara cavab verməsi təhlil zamanı onları ayırmağa mane olur. Məsələn, yənə iki misal götürək.

*Darıxdığı üçün kəndə getmək istəyirdi.*

*Darıxmamaq üçün bədii əsərlər oxuyurdu.*

Birinci cümlədəki *darıxdığı üçün* səbəb zərfliyidir, ikinci cümlədəki *darıxmamaq üçün* məqsəd zərfliyidir. Ancaq onların ikisinə də eyni sualları vermək olur.

Darıxdığı üçün kəndə getmək istəyirdi. **Nə üçün? niyə?**, **nəyə görə?** kəndə getmək istəyirdi?

Darıxmamaq üçün bədii əsərlər oxuyurdu. **Nə üçün?, niyə?, nəyə görə?** bədii əsərlər oxuyurdu?

Ancaq səbəb və məqsəd zərfliklərinin ayrıca sualları da var. Səbəb zərfliklərinə sual vermək üçün səbəb sözündən, məqsəd zərfliyinə sual vermək üçün məqsəd sözündən istifadə edilir: **nə səbəbə?, nə məqsədlə?**

Bu suallar səbəb və məqsəd zərfliklərini fərqləndirməyə kömək edir.

**195.** Cümlələrdə olan səbəb və məqsəd zərfliklərini müəyyənləşdirin və ayrı-ayrı sütunlarda yazın.

Onlar dincəlmək üçün bir müddət kənndə qaldılar. Kübra gecikdiyi üçün sinfə girmək istəmirdi. İncidiyinə görə dos tunun üzünə baxa bilmirdi. Yorulmamaq üçün asta-asta gedirdi. Yorulduğuna görə asta-asta gedirdi. Qorxduğuna görə geri çəkildi. Külək gücləndiyinə görə evə soyuq hava dolurdu. Uşaqlar üşüməmək üçün ocağın ətrafına toplaşmışdılar. Gedış - gəlişi asanlaşdırmaq üçün yollara asfalt örtüyü salmışdı.

Səbəb zərflikləri	Məqsəd zərflikləri

### Cümlə üzvlərinin quruluşca növləri

Cümlə üzvləri quruluşca iki növ olur:

- Sadə cümlə üzvləri
- Mürəkkəb cümlə üzvləri

Məsələn: Mehdi Hüseyin ədəbiyyatda realizmi ciddi müdafiə edirdi (İ.Şıxlı).

Bu cümlədə beş cümlə üzvü var. Onlardan üçü sadə, ikiisi mürəkkəb cümlə üzvləridir.

Sadələr: ədəbiyyatda,  
realizmi,  
ciddi.

Mürəkkəblər: Mehdi Hüseyin,  
müsəfiə edirdi.

**Sadə cümlə üzvləri** ayrı-ayrı sözlərlə ifadə olunur. Məsələn: Xırdaca evlər duman kimi görünürdülər (Y.V.Çəmənzəminli). Bu cümlədəki üzvlərin hamısı sadədir:

görünürdülər,  
evlər,  
xırdaca,  
duman kimi.

**196.** Mətni köçürün, sadə cümlə üzvlərinin altında xətt çəkin.

Əvvəller çaydan yalnız qüvvəni bərpa edən dərman kimi istifadə edirdilər. Sonra çay Çin imperatorunun sarayında dəb düşdü. Onu təntənəli saray mərasimləri vaxtında içərdilər. Çaya şeirlər də qoşardılar. İndi də Cində, bir qayda olaraq, adamı bir fincan ətirli, isti çaya qonaq edirlər. Orada, adətən, çayı qəndsiz içirlər.

**Mürəkkəb cümlə üzvləri** müxtəlif birləşmələrlə ifadə olunur. Məsələn: Ay dağın dalından təzə çıxırı. Səhərdən bir səs eşidilmirdi, guya camaat qaranlıqda mürgü döyürdü (Y.V.Çəmənzəminli). Füzulinin qəzəllərində şəxsi və dünyəvi, ictimai-bəşəri kədər vəhdət təşkil edir (K.Məmmədov).

Bu cümlələrdə mürəkkəb cümlə üzvləri bunlardır:  
dağın dalından,  
mürgü döyürdü,  
Füzulinin qəzəllərində,

**197.** Mətni köçürün, mürəkkəb cümlə üzvlərini tapın və növünü göstərin.

Şəlalələr də təbiətin möcüzələrindəndir. Şəlalələr daha çox dağlıq yerlərdə, çayların axarı boyunda əmələ gəlir. Avropana Alp dağlarında və Skandinaviya yarımadasında çoxlu şəlalələr var. Norveç şəlalələr ölkəsi adlandırırlar. Afrikada Zambezi çayında Viktoriya deyilən nəhəng şəlalə əsil möcüzə hesab olunur. Qırıx kilometr uzaqdan şəlalə üzərində su buludu görünür. 25 kilometrdən şəlalənin səsi eşidilir. Şəlalənin suları yuxarıdan ensiz dərəyə tökülrək nəhəng su sütunları yaradır. O, dəlicəsinə nərildəyərək qayalar arasından özünə yol açır. Viktoriya öz gücünə görə Şimali Amerikada "Axan dəniz" adlandırılan Niaqara şəlaləsini də kölgədə buraxır. 1935-ci ildə Cənubi Amerika cəngəlliklərində hündürlüyü bir kilometrdən çox olan daha bir nəhəng şəlalə aşkar edilmişdir.

**198.** Yuxarıdakı mətnində olan cümlə üzvlərindən bir neçəsini cümlələrdən çıxarıb, aşağıdakı qaydada sütunlarda yazın.

Sadə üzvlər	Cümə üzvü kimi, növü	Mürəkkəb üzvlər	Cümə üzvü kimi, növü

Cümlə üzvünün quruluşu sözün quruluşundan asılı deyil. Ayrı-ayrı sözlər sadə, düzəltmə və mürəkkəb olmasından asılı olmayıaraq, cümlənin sadə üzvləri olur. **Məsələn:** Yaziçi Əbülhəsən hekayələr və romanlar yazmışdır.

Bu cümlədəki üzvlərin hamısı sadədir, lakin onların ifadə olunduğu sözlərin quruluşu müxtəlidir.

Yaziçi - düzəltmə söz - düzəltmə isim - sadə təyin

Əbülhəsən - mürəkkəb söz - mürəkkəb isim - sadə mübtəda

Hekayələr - sadə söz - sadə isim - sadə tamamlıq

Romanlar - sadə söz - sadə isim - sadə tamamlıq

Yazmışdır - sadə söz - sadə fel - sadə xəbər.

Köməkçi sözlər cümlə üzvlərinin mürəkkəb olmasına təsir etmir. Qoşmalar, bəzi ədatlar, idi, imiş köməkçi felləri lügəvi mənalı sözlərlə birlikdə cümlə üzvü kimi götürülür, lakin cümlə üzvü yenə sadə olaraq qalır. **Məsələn:** *Şagirdlər məktəbə getdilər* cümləsindəki *məktəbə* sözü sadə zərflikdir. *Şagirdlər məktəbə səri getdilər* cümləsində də

*məktəb* sözü *sarı* qoşması ilə birlikdə (*məktəbə sari*) yenə sadə zərflikdir. Yaxud: *Kübə müəllimdir* cümləsində *müəllimdir* sözü sadə xəbərdir; *Kübə müəllim idi* cümləsində *müəllim* sözü *idi* köməkçi feli ilə birlikdə (*müəllim idi*) yenə sadə xəbərdir.

Mürəkkəb cümlə üzvünün ifadə olunduğu birləşmələrdəki sözlərin məcazi mənada olub-olmaması, frazeoloji xüsusiyyət daşıyb-daşımaması cümlə üzvünün quruluşuna təsir etmir. **Məsələn:** *Şagirdlər diqqətlə müəllimə qulaq asırdılar. Onun hər sözünə fikir verirdilər.* Bu cümlələrdəki *qulaq asır-* *dılar, fikir verirdilər* frazeoloji birləşmələr olsa da, onlar mürəkkəb cümlə üzvləridir.

Cümlə üzvlərinin hamısı quruluşca sadə və mürəkkəb olur.

199. Dağ və zirvə sözlərini sadə mübtədalar kimi işlədin.
200. Dağların zirvələri, qışın soyuğu birləşmələrini mürəkkəb mübtədalar kimi işlədin.
201. Öyrənmək, bilmək sözlərini sadə xəbərlər kimi işlədin.
202. Qol çəkmək, yada salmaq birləşmələrini mürəkkəb xəbərlər kimi işlədin.
203. Qələm və kitab sözlərini sadə tamamlıqlar kimi işlədin.
204. Məktəbin binası, evin qapısı birləşmələrini mürəkkəb tamamlıqlar kimi işlədin.
205. *Böyük, sadə, qırmızı* sözlərini sadə təyinlər kimi işlədin.
206. Durna gözlü, bahar təravətli birləşmələrini mürəkkəb təyinlər kimi işlədin.
207. Şəhər, kənd sözlərini sadə zərfliklər kimi işlədin.
208. Məktəbin bağı, Bakı şəhəri birləşmələrini mürəkkəb zərfliklər kimi işlədin.

## Cümələ üzvləri üzrə sintaktik təhlil

Sintaktik təhlil cümle üzvləri haqqında bilikləri praktik olaraq təkrar etmək, hafizədə möhkəmləndirmək üçün, cümle üzvlərinin cümlədəki yerini və bir-birləri ilə əlaqəsini əyani şəkildə təsəvvür etmək üçün əhəmiyyətlidir.

Sintaktik təhlil riyaziyyatda misal həll etməyə bənzəyir.

Cümləni cümle üzvləri üzrə təhlil etmək üçün əvvəldən bəzi məsələləri bilmək lazımdır. O məsələlər, əsasən, aşağıdakılardan ibarətdir:

- a) Mübtəda tam müstəqil cümle üzvüdür. O heç bir üzvə tabe olmur.
- b) Xəbər yalnız mübtədaya tabe olur.
- c) İkinci dərəcəli üzvlər mübtəda və xəbərə tabe olduqları kimi, özləri də bir-birinə tabe olub, bir-birini izah edə bilirlər.


Bir neçə misala diqqət edək.

Anası Baharı çox sevirdi (Mir Cəlal).

Təhlil:

*Anası* - mübtəda,  
*sevirdi* - xəbər,  
*Baharı* - tamamlıq,  
*çox* - zərflik.

Bu cümlənin sxemini düzəldək və cümle üzvlərinin əlaqələrinə baxaq.



*Üca zirvələrdəki qalın buzlaqlardan nəhəng çaylar yanınır: – cümlənin sxemini düzəldək və cümle üzvlərinin əlaqələrinə baxaq:*

Təhlil.

*Çaylar* - mübtəda,  
*yaranır* - xəbər,  
*nəhəng* - təyin,  
*buzlaqlardan* - tamamlıq,  
*qalın* - təyin,  
*zirvələrdəki* - təyin,  
*uca* - təyin.

Sxem:




Bu cümlədə beş ikinci dərəcəli üzv var. Onlardan biri mübtədaya, biri xəbərə aiddir; üçü isə bir-birinə aiddir. *Zirvələrdəki* və *qalın* təyinləri buzlaqlardan tamamlığına, *uca* təyini isə *zirvələrdəki* təyininə aiddir. Deməli, bu cümlədə ikinci dərəcəli üzvlər baş üzvlərə aid olduqları kimi, özləri də bir-birinə aiddirlər.

*külək* - mübtəda  
*gətirirdi* - xəbər  
*hava* - tamamlıq  
*şəhərə* - zərflik

*soyuq* - təyin  
*sərin* - təyin,  
*əsən* - təyin,  
*dağlardan* - zərflik.

Sxem:



Bu cümlədə olan altı ikinci dərəcəli üzvdən ikisi mübtədaya, ikisi xəbərə tabedir; qalan ikinci dərəcəli üzvlərdən biri cümlədəki əsən təyininə aid olub hərəkətin yerini, o biri hava tamamlığına aid olub əşyanın əlamətini bildirir.

Cümələ təhlilində bunları da nəzərə almaq və yadda saxlamaq lazımdır.

a) Mümkün qədər hər bir söz ayrıca cümlə üzvü kimi qəbul edilməlidir. **Məsələn:** *Qədim yunanlar okeani böyük, dəhşətli, qəzəbli qüvvə sayıblar.*

Bu cümlədə hər söz bir cümlə üzvüdür. Cümlədə səkkiz söz və səkkiz cümlə üzvü var.

*Yunanlar* - mübtəda,  
*sayıblar* - xəbər,  
*qüvvə* - tamamlıq,  
*qəzəbli* - təyin,  
*dəhşətli* - təyin,  
*böyük* - təyin,  
*okeani* - tamamlıq.

Bəzən hər sözü bir cümlə üzvü kimi götürmək olmur. İki və daha artıq sözü bir cümlə üzvü kimi izah etməli olur. **Məsələn:** *Biz böyük bir gölün sahilində şam meşəsində yaşayırıdık.* Bu cümlə belə təhlil edilir.

*Biz* - mübtəda,  
*yaşayırıdık* - xəbər,  
*gölün sahilində* - zərflik,  
*böyük* - təyin,  
*şam meşəsində* - zərflik.

Göründüyü kimi, *biz*, *yaşayırıdık* və *böyük* sözləri ayrı ayrılıqda cümlə üzvləri kimi qeyd edilmişdir. *Gölün sahilində* və *şam meşəsində* zərfliklərinin isə hər biri iki sözdən ibarətdir.

**209.** Cümlələri cümlə üzvlərinə görə təhlil edin və onların sxemlərini düzəldin.

İnsanlar yer üzünə qeyri-bərabər yayılmışlar. İnsanların

yarıdan çoxu isti qurşaqlarda yaşayır! Qızmar səhralarda, buzlaqlarda, bir çox dağlarda adam yaşamır.

Azərbaycan dilində cümlənin sintaktik təhlili xəbərdən başlanır. Bunun üç əsas səbəbi var:

a) Xəbər vasitəsi ilə asanlıqla mübtədanı müəyyən etmək olur, çünkü mübtədanın şəxsi və kəmiyyəti xəbərdə öz əksini tapır. Məsələn: *Mən yazıram* cümləsində xəbər göstərir ki, mübtədə *mən* sözü olmalıdır; *Sən yazırsan* cümləsində xəbər göstərir ki, cümlənin mübtədası *sən* sözü olmalıdır.

b) Mübtədə olmasa da, cümlə ola bilər (yazıram, yazır-san), xəbər olmasa, cümlə olmaz.

c) İkinci dərəcəli üzvlər, əsasən, xəbərin ətrafına toplanır.

Cümlələrə mübtədə əlavə edib dəftərinizə yazın.

Bir də bu yerlərə gələcəkmisən? (S.Vurğun).

Bəlkə, bu yerlərə bir də gəlmədim (M.Araz).

Sənin dilinə dəymirəm (S.Rüstəm).

Mənim dilimə dəymə (S.Rüstəm).

Bir zaman havada qanad saxlayın (M.P.Vaqif).

Gedin, deyin Xan Çobana,

Gəlməsin bu il Muğana. (Bayatıdan)

### 210. Cümlələrin xəbərlərini tamamlayın.

Mən də bir insan..., qəlbim, qanım var (M.Müşfiq). Mən dünyada çox tamaşalar görmüş... (Mir Cəlal). Siz məni özümə qaytarır... (Hidayət). Mən səni yavaş-yavaş oxumağa başlayır... (Hidayət). Ziyad kişi ağacın yanında durmuş... (Ə.Əylişli). Siz bizim məktəbdə oxuyur... Biz köçür... bu dünyadan, onlar qal... yadigar (S.Vurğun).

Yəqin, fikirləşirsiniz ki, nə vaxt iki və daha artıq sözü bir cümlə üzvü hesab etmək olur? Bu aşağıdakı hallarda olur:

a) Qoşmalar, idi, imiş, deyil və s. kimi köməkçi sözlər aid olduqları sözlərlə bir yerdə cümlə üzvü olur. Bir *mən idim*, bir *sən idin*, bir də al boyā (C.Cabbarlı). Sizin bu təcrübəniz *elm üçün* böyük bir xidmətdir (C.Cabbarlı). Mən *heç bir şey* bilmirəm (C.Cabbarlı).

b) Məna, sözləri bir-birindən ayırib, ayrı-ayrı cümlə

üzvləri kimi təhlil etməyə imkan verməyəndə. Məsələn: Şagirdlər diqqətlə qulaq asırdılar. Bu gün hava sərindir. Onu məktəbə müdür təyin etdilər.

c) Sözlərin qrammatik əlaqələri, söz birləşmələrinin tərəflərinin qrammatik münasibətləri imkan verməyəndə. Məsələn: *Yaz gələndə çöllər, bağlar, güllərlə, çiçəklərlə bəzənir.*

*Sənin bayramına, sənin toyuna  
Canı bir, qanı bir qardaşın gəlib.*

(S.Rüstəm)

**211.** Cümlələri təhlil edin, tək sözdən ibarət üzvləri birinci sütunda, iki və daha artıq sözdən ibarət üzvləri ikinci sütunda yazın.

Mərdan hirsindən boğulurdu. Aləm onun gözünə yanar təndir kimi görünürdü. O, özünü bu odun içində sanırdı (Mir Cəlal). Albert Eynsteyn ömrü boyu sülh uğrunda mübariz olmuşdur. Elektrik enerjisi metalı əridir, radio dalğalarını fəzaya göndərir, kino-filmər göstərir, mürəkkəb riyazi hesablamalar aparır... Kəklikli daşlardan xəbər al məni (S.Vurğun).

Bir sözdən ibarət cümə üzvləri	İki və daha artıq sözdən ibarət cümə üzvləri

### Cümə üzvlərinin əlavəsi

Bəzən cümlənin hər hansı bir üzvünün mənasını aydınlaşdırmaq, konkretləşdirmək lazımdır. Bunun üçün həmin üzvə əlavə edilən sözlərdən də istifadə olunur. Mövqeyinə, cümə üzvünə görə yerini nəzərə alaraq onlara “əlavə” adı verilmişdir. Tərifi də vəzifəsinə və mövqeyinə uyğundur.

Cümə üzvündən sonra gələrək cümə üzvünün mənasını izah edən, konkretləşdirən sözlərə əlavə deyilir.

**Məsələn:** Varağın bir üzünü öz sevinci ilə doldurmuşdu, o biri üzünü ona kömək edən xeyirxah adama - Qurbanliya həsr etmişdi (Ə.Əylisli).

Bu cümlədə *Qurbanlıya* sözü əlavədir və bir qədər ümumi, qeyri-müəyyən olan cümlə üzvünün (“adam” sözünün) mənasını konkretləşdirir.

Hər bir cümlə üzvünün əlavəsi ola bilər. Misallara diqqət edin:

**1) Mübtədanın əlavəsi:** Küçələrə çıxanların içərisində iki gənc - *İlyasla Fəxrəddin* də var idi (M.S.Ordubadi). Sənətkarlarımı - *ədib* və *şairlərimiz* bilməlidirlər ki, hər bir dildə, öz tarixinin hansı dövründə olur olsun, anlaşılmaz söz işlətmək olmaz (M.S.Ordubadi).

**2) Xəbərin əlavəsi:** Bura mənim vətənimdir - *Azərbaycandır*. İndi bahar fəslidir - *yazdır*. Sənin kimi gənclərin əsil cəbhəsi buradır - *kənddir* (Mir Cəlal).

**3) Tamamlığın əlavəsi:** Mirzə Cəlil o söhbətimizdə Bakıdan çox danışdı və bu danışqandan hiss etdim ki, bu adam Bakını - *Azərbaycanın mərkəzini* çox sevir (S.Rəhman).

**4) Zərfliyin əlavəsi:** Fərhad öz təhsilini Xətada - *Çində* almış, qüdrətli bir sənətkar olmuşdur (R.Rza).

**5) Hərdən təyinin də əlavəsi olur:** Oradakı-arxadakı şagird təzə gəlib.

**212. Əlavələrin hansı cümlə üzvlərinə aid olduğunu müəyyən edin.**

Üzü aşağı - kəndə sarı gedə-gedə Mərdan ürəyində *ona* məzəmmət etdi. Burada - *böyürtkən kollarının arxasında*, *əzgil ağacının budaqları altında* Əjdər özünə yer eləmişdi. Elə bil, Bakıda bu beş ili mən yalnız və yalnız bir gün gedib orada - *ata ocağında* anamın böyründə təklikdə - *sakitlikdə* onca gün vaxt keçirməkdən ötrü oxumuşdum. Biz - *aşağı sınıf şagirdləri*, həmişə olduğu kimi, yenə lap qabaqda gedəcəyik. Ordan-burdan - *başqa kəndlərdən*, *başqa dağların* - *dərələrin dibindən* axıb Araza töküldü (Ə.Əylisli).

Şifahi nitqdə əlavə, cümlə üzvündən fasılə ilə ayrılır. Əlavənin söz əhatəsinin həcmi fasilənin davamlığına təsir

göstərir. Əlavə tək sözdən ibarətdirsə, fasilə qısa olur, əlavə genişləndikcə, fasilənin davamlılığı artır.

Əvvəlki dərslərdə öyrəndiniz ki, əlavələrlə onların aid olduqları cümlə üzvləri qrammatik cəhətdən eyni formalı olur. Məsələn, mübtəda adlıq halda olduğu kimi, onun əlavəsi də (və ya əlavənin əsas sözü) adlıq halda olur; ismin yerlik halındakı isimlə ifadə olunan zərfliyin əlavəsi də yerlik halda olur. **Məsələn:**

*Otello - Ələkbər* bütün əsər boyu hərəkətdədir (M. Hüseyn). *Bu tərəfdə - dağın döşündə* Niyaz müəllimin evi, *o tərəfdə - kəndin ortasında* məktəb binası (Ə. Əylisli).

Mübtədanın əlavəsi ilə mübtəda arasında şəxs və kəmiyyət baxımından müəyyən oxşar və fərqli cəhətlər var. Mübtədanın əlavəsi isimlə ifadə olunduğuuna görə, üçüncü şəxsə aid olur, mübtəda isə üç şəxsin hamısında ola bilir.

a) Mübtəda üçüncü şəxsə aid sözlə ifadə olunursa, əlavə də şəxsə və kəmiyyətə görə onunla uyğun olur. Məsələn:

Humay - o gözəl qız Səməd Vurğunun ən sevimli ədəbi surətidir. Uşaqlar - səkkizinci sinif şagirdləri poeziya saatı təşkil etmişlər.

b) Mübtəda I və II şəxs əvəzlikləri ilə əlavə olunanda əlavə şəxsə görə onunla uyğun gəlmir. Məsələn:

Mən - *Sevinc Babayeva* səkkizinci sinifdə oxuyuram.

Sən - *gənc müəllim* daha ciddi çalışmalısan.

Biz - *ziyalılar gənclərə* yol göstərməliyik.

Siz - *yeni əsrin gəncləri* xalqımızın gələcəyisiniz.

**213.** Özünüzün tərcümeyi-halinizi yazın. Bu sənədin ilk cümləsində mübtədanın əlavəsi olur. Yəni belə başlanır: Mən, *Oqtay Rəhimov* 1990-cı ildə Bakı şəhərində anadan olmuşam. Ata, ana, bacı, qardaş və digərləri haqqında məlumat verən cümlələrdə də əlavələrdən istifadə edilir.

## Cümələ üzvlərinin sırası

Cümələdə cümələ üzvlərinin sırası müəyyən qaydalara əsaslanır. Ümumi sıra belədir: xəbər cümlənin sonunda, cümlənin digər üzvləri xəbərdən əvvəl işlənir. Aşağıdakı cümlələrə diqqət etsəniz, bu sıralanmanı görə bilərsiniz.

Biz Təbrizə daxil olanda günəş artıq çoxdan çıxmış, buludları dağıdıraraq, iliq və xoş ziyasını dağlara, bağlara, küçələrə və evlərə yaymışdır (M.İbrahimov).

Bu sıralanma bütün cümələ növlərinə aiddir. Ancaq nəqli cümlələrdə bu sıraya daha çox diqqət verilir.

**1. Cümələdə mübtəda və xəbərin yeri:** Sıra belədir: əvvəlcə mübtəda, sonra xəbər. Məsələn: Yağış vururdu, qar yağırdı (Y.V.Çəmənzəminli). Şair fəxr edirdi ki, kəndlilər ona inanır (M.İbrahimov).

**214.** Köçürün, mübtədaları və xəbərləri müəyyən edin və onları cümlədən çıxarıb, yanaşı yazın.

**Nümunə:** Rəna - tələbədir, Rəna - danışır.

- Mən çox şadam ki, hər şeyi açıq danışırsınız. Uşaqlar yaxşı oxumağa, intizamlı olmağa söz veriblər. Axı, hamınız gərək başa düşəsiniz ki, siz xalqın gələcəyisiniz... Siz gərək çalışasınız, səy göstərəsiniz. Dəcəllik, şuluqluq gedəcək, zəhmət, iş qalacaq. Başa düşürsünüz mü?

- Güller, mən isteyirəm ki, biz növbə ilə müəlliməyə kömək edək.

(M.İbrahimov)

**2. Cümələdə təyinin yeri:** Aid olduğu cümə üzvü ilə əlaqədə təyinin yeri sabittir. Təyinin daimi yeri təyin etdiyi cümə üzvünü əvvəlidir. **Məsələn:** Dağlara, meşələrə gözəl bir axşam enirdi (M.İbrahimov). Ayaz indi yaxşı bilir ki, Baba *böyük şəhərdir* (M.İbrahimov). Baba *bu sözləri* elə məzəli dedi ki, Ayaz da, mala baxan gənc də uğunub getdilər (M.İbrahimov). Onları içəri, *balaca otağa* apardılar (M.İbrahimov).

Bir cümlə üzvünə aid bir neçə təyin olarsa, onlar da müəyyən qaydaya əsasən düzülür. **Məsələn:** *Şəhərdəki gözəl hündür daş binalar göz oxşayır.*

**215.** Təyinlərin hansı cümlə üzvlərindən əvvəl işləndiyini müəyyənləşdirin və onları aid olduqları üzvlərlə birlikdə cümlələrdən çıxarıb yanaşı yazın.

**Nümunə:** maraqlı kitab.

Qocanın məhəbbətlə dolu iri qara gözləri Ayazı çağırırırdı. Bu gözlər qaranlıq gecədə parlayan ulduz kimi işıqlı idi (M.İbrahimov). Ayaz tez stolun altına əyildi və bala dovşana baxdı. Onun burun pərəkləri aramsız qalxıb enir, gözləri qırmızı mərcan kimi yanındı. Ayaz qorxa-qorxa əlini uzadıb onun yumşaq tüklü dərisinə toxundu, sonra cürətlənib qucağına aldı:

**3. Cümlədə tamamlıqların yeri:** Tamamlığın növlərini yadınıza salın. Öyrənibsiniz ki, tamamlıqların iki növü var: vasitəsiz tamamlıqlar, vasitəli tamamlıqlar. Vasitəsiz tamamlıqların iki növü var: müəyyən vasitəsiz tamamlıqlar, qeyri-müəyyən vasitəsiz tamamlıqlar.

Qeyri-müəyyən vasitəsiz tamamlığın cümlədə yeri sabitdir. O həmişə aid olduğu cümlə üzvünün yanında olur. Tamamlığın başqa növlərinin yeri, nisbətən, sərbəstdir. Mıallara diqqət edin.

**Qeyri-müəyyən vasitəsiz tamamlığı aid:** Gözəl söz dediniz. Hərə öz istedad və bacarığına görə! (M.İbrahimov). Məsələn, insaf deyil ki, on illərlə *elm* oxuyub mühəndislik sənətini tamamlamış bir adamı göndərəsən, *yer* qazsın və ya *yük* daşısın (M.İbrahimov).

**Müəyyən vasitəsiz tamamlığı aid:** Həyata real nəzərlə baxan gəncliyin yetişməsi *məni* çox sevindirir (M.İbrahimov). Xan, *Teymur ağanı* hüzuruna çağırtdırır və onu ağır *cəzaya* məhkum etmək istəyir (M.Hüseyn).

**Vasitəli tamamlığı aid:** Uşaq yazıçısının ən balaca

səhvi bəzən bağışlanılmaz nəticələrə gətirib çıxarır. Bu səbəbə görə də uşaqlar üçün yazılan əsərlərdə həm bədii gözəlliyyə, həm də faktik cəhətlərə xüsusi fikir verilməlidir (M.Hüseyn). M.F.Axundov həm nəsrində, həm də dramaturgiyasında məzmunla formanın klassik vəhdətini yaratmışdır (M.Hüseyn).

**4. Cümlədə zərfliyin yeri.** Zərfliyin mənaca növləri çoxdur. Tərzi-hərəkət və kəmiyyət zərfliklərinin cümleddəki yerləri, əsasən, sabitdir. Onlar aid olduqları cümlə üzvlərinin yanında işlənir. Zərfliyin digər növlərinin cümleddəki yerləri, nisbətən, sərbəstdir. Misallara diqqət edin.

**Tərzi-hərəkət zərfliyinə aid:** İndi sizin huşunuz yerində isə, *yaxşı-yaxşı düşünün, sonra cavab verin* (C.Cabbarlı). Mən heç onu *bu cür görməmişdim* (C.Cabbarlı).

**Kəmiyyət zərfliyinə aid:** O *çox dedi, cox danışdı, dos-tu isə eșitmədi*. Cəmil onun yolunu *çox gözlədi* (M.Hüseyn).

**Qeyd.** Tərzi-hərəkət və zaman zərfliklərinin cümleddəki yerində istisna halları da olur. Məsələn, bu cümlelərdə həmin zərfliklər aid olduqları cümlə üzvlərindən aralıqda işlənmişdir: Bu aralıq Almaz saçları dağınıq və çox da *pərişan bir halda* camaat arasına çıxır (C.Cabbarlı). O, *yavaş-yavaş* yuxarı qalxdı. O *hamidan* çox bu yerlərə gəlmışdi. Nane xala *qolu cırmalı, əlində qaşıq xörəyə ədviyə tökürdü* (Mir Cəlal).

**Yer zərfliyinə aid:** *Şəhərdən* bir nəfər gəlib sizi axtarır (C.Cabbarlı). Bu aralıq Aftil və Fuad *içəri* girir (C.Cabbarlı).

Bilirsən, Fuad, mən onu bu saat lap *uçurumun üstündən*, ölümün boğazından çıxartmışam (C.Cabbarlı).

**Zaman zərfliyinə aid:** Mənim qapım dostlarının üzünə *həmişə* açıqdır (C.Cabbarlı). Hünər od kimi içəri girdi. Əl-üzünü yudu, *sonra* anasını çağırıldı (Mir Cəlal).

**Səbəb və məqsəd zərfliklərinə aid:** *Hazırlaşlığı üçün*

cəsarətlə danışırdı. *Ulduz utanaraq* başını aşağı saldı (Ə.Məmmədxanlı). O, *səhvini anlayıb* dostuna heç nə demədi. *Savadlanmaq üçün* gecə-gündüz oxumaq lazımdır.

### 216. Oxuyun, cümlə üzvlərinin sırasına fikir verin.

Asiya Yer kürəsinin ən böyük qitəsidir. Burada dörd Avropa yerləşə bilər. Yer kürəsinin ən yüksək nöqtəsi olan Comolunqma dağı (8848 m.) və ən dərin okean çökəkliyi - Marian (1022 m.) Asiyadadır.

İnsanların yarından çoxu Asiyada yaşayır. Asiya xalqlarının mədəniyyəti çox qədim və orijinaldır. Asiyadakı qədim saray və məbədlər öz əzəməti və gözəlliyi ilə insanı heyran edir.

Asiya həm də dünyanın böyük təbii sərvətləri olan qitəsidir. Okeanları, dənizləri, sulu çayları, meşələri, səhraları, istisi və soyuğu, cürbəcür millətləri ilə qəribə bir qitədir.

## Cümlə üzvlərinin sırasının pozulması

a) Mübtəda ilə xəbər yerini dəyişir, mübtəda xəbərdən sonraya keçir; yəni “mübtəda - xəbər” sırası “xəbər - mübtəda” sırası ilə əvəz olunur. Məsələn:

Zarafatdır bəyəm hökumət işi! (Mir Cəlal). Almaz: Budur onların sübutu! (C.Cabbarlı). Danışır Bakı. Odur küpəgirən qarı (Mir Cəlal).

b) İkinci dərəcəli üzvlər ya qismən, ya da hamısı xəbərdən sonraya keçir.

Axşamacan didib-dağıdırdı özünü (Ə.Əylisli). Aftil: Ancaq külək dolaşdırılmışdı onu (C.Cabbarlı). Aftil: A kişi, hara sürüyürsən o uşağı! (C.Cabbarlı). Qalaya gəlmışdım bundan ötrü mən (F.Kərimzadə). Əhəmiyyət vermədim o vaxt qocanın dediklərinə (Ə.Muğanlı).

İndi öyrənəcəksiniz ki, cümlə üzvlərinin sırası, adətən, hansı hallarda pozulur.

a) **Bəzi standart ifadə formalarında:** Danışır Bakı. Danışır Azərbaycan radiosu. Burada məntiqi vurğunun da tə-

sıri var. Vurğu birinci sözün - *danişir* sözünün üzərinə düşür və o irəli keçir.

b) **Bəzi rəsmi kargüzarlıq sənədlərində**. Məsələn, arayış formalarında: əvvəlcə mübtəda (arayış), sonra xəbər (verilir) işlənir, ikinci dərəcəli üzvlər xəbərdən sonra gəlir.

c) **Hiss-həyəcanla deyilən emosional cümlələrdə**: Balarza. İndi ki, belə oldu, heç vermirəm. Gəl, sabah apar avadanlığını (C.Cabbarlı). Barat: Almaz xanım, nə etmək lazımdır, sən de, mən eləyim; istəyirsən, gedim, Sən də ölmüş bacından öyrənirsən söz qaytarmağı (Mir Cəlal).

ç) Bəzən xüsusi ehtiyac olmadan bədii dildə cümlə üzvlərinin belə yerdəyişməsinə təsadüf edilir: Götürürəm portfeli, görürəm, yüngüldür... Rəis də hırıldayır böyrümdə (Ə.Əylişli). Fariz, müəllim tanıyor bizi (Ə.Məmmədxanlı).

d) Şeirlərdə cümlə üzvlərinin sıralanmasının nisbi sərbəstliyi təbiidir.

## Məntiqi vurğu

Şifahi nitqdə cümlədəki bəzi cümlə üzvlərinə diqqəti cəlb etmək məqsədi ilə onlar, nisbətən, yüksək intonasiya ilə deyilir və başqa cümlə üzvlərindən fərqləndirilir. Buna məntiqi vurğu deyilir.

Məntiqi vurğunun konkret grammatik tərifi belədir: Cümlədə bir cümlə üzvünün başqalarına nisbətən yüksək tonla tələffüz edilməsinə məntiqi vurğu deyilir. Məsələr:

- Vağzala gedəndə Məlikənin çamadanını **siz** apardınızmı?
- Bağışlayın, vağzala gedəndə Məlikənin çamadanını **mən** aparmışdım. (Mir Cəlal)

Cümlənin məntiqi vurğulu üzvü çox vaxt xəbərin yanında işlənir. Məsələn:

Səməd Vurğun 1906-cı ildə Qazaxda anadan olmuşdur.

1906-cı ildə Qazaxda Səməd Vurğun anadan olmuşdur.

Səməd Vurğun Qazaxda 1906-cı ildə anadan olmuşdur.

Nitqin dəqiq ifadəsində və dəqiq anlaşılmasında məntiqi

vurğunun əhəmiyyəti var. Məsələn: Əli oxudu? cümləsində məqsəddən asılı olaraq, məntiqi vurğu mübtədanın da (Əli) üzərinə düşə bilər, xəbərin də (oxudu?) üzərinə düşə bilər. Əli oxudu? Əli oxudu? Bu cümlələrə belə suallar vermək olar: Kim oxudu? Əli nə etdi?

Sual cümləsində nə soruşularsa, onu ifadə edən sözün üzərinə məntiqi vurğu düşür. Cavab cümləsində də vurğu suala cavab olan sözün üzərinə düşür. Məsələn:

Dostum, sən hara gedirsən?  
 Dostum, mən məktəbə gedirəm?  
 Dərslər nə vaxt başlanır?  
 Dərslər saat 9-da başlanır?

Hər sadə cümlədə bir cümlə üzvü vurğulu ola bilər. Lakin həmcins üzvlü cümlədə ola bilməz ki, həmcins üzvlərdən biri vurğulu olsun, digərləri vurğulu olmasın. Vurğulu olsa, hamısı eyni qaydada vurğulu olmalıdır. Məsələn:

**Fikirdəyik sən də, mən də,  
 O tifil də, o çəmən də!**

(S.Vurğun)

Siz beşinci sinifdə fonetikani keçərkən heca vurğusu haqqında da məlumat alıbsınız. Öyrənibsiniz ki, sözdə hecalardan biri vurğulu olur. Vurğusu olan heca o biri hecalara nisbətən bir qədər güclü ifadə olunur.

Diqqət etsəniz görərsiniz ki, heca vurğusu ilə məntiqi vurğu arasında oxşarlıq var.

Belə ki, heca vurğusu sözdə hecanı fərqləndirirsə, məntiqi vurğu cümlədə sözü fərqləndirir. Heca vurğusu sözdə hecanın qüvvətlə ifadə olunmasıdırsa, məntiqi vurğu cümlədə sözün qüvvətlə ifadəsidir.

**217.** Aşağıdakı cümlələrdə məntiqi vurğunun necə dəyişdiyini müəyyənləşdirin.

Sən kitabı oxudun - Kitabı sən oxudun.

Bu il güclü qar yağıdı - Bu il qar güclü yağıdı.

## Cümlənin həmcins üzvləri

Siz cümlə üzvlərini öyrəndiniz. Bəzən bir cümlədə iki, üç, daha çox mübtəda və ya bir neçə xəbər və s. işlənir. Bunlar həmcins üzvlər adlanır. **Məsələn:**

Var olsun *şeirimiz, şairlərimiz,*  
*Hər gülə, çiçəyə təzə ad verir.*

(S.Vurğun)

**218.** Cümlələri köçürün, həmcins üzvləri cümlələrdən çıxarıb yanaşı yazın.

Kəndimizin ətrafında yaşıl çöllər, sulu çəmənlər görüñürdü. Quşlar, yaşıl, təravətli zəmilərin üstünü örən mavi, seyrək hava dalğalarında qanad çalırdı. Çöllərdə hər ilki sarı sünbülli zəmilər, dəndən çatlayan sünbüllər görünürdü (M.İbrahimov). Əmimgilin qapısında üç gün, üç gecə çalğı səsləri kəsilmədi. Uzun çadralar da qız-gəlinlərin sürmə çəkilmiş qara gözlərini, xinalı barmaqlarını gizləyə bilmirdi (M.İbrahimov). Bir yixılana əl uzadırıq və bu əməldən ləzzət alırıq (M.İbrahimov). Ulduz mənim idi, onu məndən zorla, güclə aldılar (M.İbrahimov). Qoruqlar, milli parklar planetin heyvanlar aləmini, bitki örtüyünü qoruyur.

Həmcins üzvlərin bir sıra xüsusiyyətləri var. Bunlardan bəziləri ilə tanış olaq.

a) Həmcins üzvlər eyni cümlə üzvünə aid olur.

**Məsələn**, mübtəda ilə mübtəda həmcins olur; xəbər xəbərlə həmcins olur və s. Müxtəlif cümlə üzvləri bir-biri ilə həmcins ola bilməz. **Məsələn**, mübtəda ilə tamamlıq, zərfliklə xəbər, təyinlə tamamlıq və s. həmcins ola bilməz. Hətta vəsitəsiz tamamlıqda vasitəli tamamlıq; zaman zərfliyi ilə yer zərfliyi... həmcins ola bilməz.

b) Həmcins üzvlər eyni suala cavab verir. **Məsələn:** Qılınclar, nizələr haqdan, hünərdən şövq alıb parlar (S.Vurğun).

c) Həmcins üzvlər eyni hüquqlu olur, aralarında tabesizlik əlaqəsi olur. **Məsələn:** Gördüyüm röyami, vüsalınmıdır? (R.Rza) - bu cümlədə *röyami* və *vüsalınmıdır* sözləri arasında tabesizlik əlaqəsi var, onlar eyni hüquqludur, yəni biri o birinə tabe deyil.

ç) Həmcins üzvlər bir-biri ilə bağlayıcılarla, ya da intonasiya ilə bağlanır. İntonasiya ilə bağlanan həmcins üzvlər arasına yazıda vergül işarəsi qoyulur. **Məsələn:**

**1) Bağlayıcı ilə bağlanan həmcins üzvlərə aid:** Şagirdlər kitablarını və dəftərlərini yığışdırıb getdilər.

**2) İntonasiya ilə bağlananlara aid:** Əlvan *güllər*, *çiçəklər* pəncərələri bəzəyirdi.

Cümlə üzvlərinin hamısı həmcins ola bilir.

Bu *dağlar*, *dərələr* dəyişdi yaman

(M.Araz)

Atıl cahana, ey ildirim, *alış*, *parla!* (C.Cabbarlı). Bunlar Azərbaycan xalqı üçün sənət *yaratacaq*, mübarizə *aparacaq*, səhnə *düzəldəcəklər* (C.Cabbarlı). Həyat eşqilə *odlardan*, *alovlardan* keçir insan (S.Vurğun). *Çiçəksiz*, *sözsüz*, *insansız*, *səadətsiz* bahar olmaz (S.Vurğun). Gecə *sakit* və *sirli* görünürdü (M.İbrahimov).

**219.** Müəllimlər, şagirdlər isimlərini cümlədə həmcins mübtədalar kimi işlədin.

**220.** Yazmaq, oxumaq fellərini cümlədə həmcins xəbərlər kimi işlədin.

**221.** Gül, çiçək isimlərini cümlədə həmcins vasitəsiz tamamlıqlar kimi işlədin.

**222.** Kitab, dəftər isimlərini cümlədə həmcins vasitəli tamamlıqlar kimi işlədin.

**223.** Duru, sərin sıfətlərini cümlədə həmcins təyinlər kimi işlədin.

**224.** Şəhər, kənd isimlərini cümlədə həmcins yer zərflikləri kimi işlədin.

**225.** Yaz, yay isimlərini cümlədə həmcins zaman zərflikləri kimi işlədin.

### Həmcins üzvlərdə şəkilçilərin və köməkçi vasitələrin ixtisarı

Həmcins üzvlərin hamısında eyni qrammatik şəkilçilərin və ya eyni köməkçi vasitələrin (köməkçi sözlərin) təkrarına ehtiyac olmayanda həmin şəkilçilər və köməkçi vasitələr həmcins üzvlərdən birində, adətən, sonuncuda işlənir, əvvəlkilərdə ixtisar edilir. Ancaq asanlıqla bilmək olur ki, bu şəkilçilər və köməkçi vasitələr əvvəlki həmcins üzvlərə də aiddir. **Məsələn:**

a) Şəkilçilərin ixtisarına aid: Şagirdlər kitab və dəftərlərini büküb müəllimə qulaq asmağa başladılar.

Bu cümlədə ikinci həmcins üzvdə (dəftərlərini) üç şəkilçi işlənmişdir: cəm şəkilçisi (lər), mənsubiyət şəkilçisi (i), təsirlik hal şəkilçisi (ni). Birinci həmcins üzv isə şəkilcisi işlənmişdir (kitab). Ancaq başa düşürük ki, *dəftərləri* sözündəki şəkilçilər *kitab* sözünə də aiddir. Yəni cümlənin əsil qrammatik forması belədir:

Şagirdlər kitablarını və dəftərlərini büküb müəllimə qulaq asmağa başladılar.

b) Köməkçi vasitələrin ixtisarına aid: Əbülhəsən bu böyük axına həqiqi şür və məsuliyyətlə qoşulmuşdur (M.Hüseyn).

Bu cümlədəki həmcins üzvlər bunlardır:

*Şür və məsuliyyətlə;*

Görürsünüz ki, həmcins üzvlərin ikisinə də aid olan *ilə* (*lə*) qoşması birinci üzvdə işlənməmişdir.

Belə ixtisarlar təkrarı aradan qaldırmaq, nitqi qısa və aydın ifadə etmək üçündür. Təsəvvür edin ki, bir cümlədə bir neçə həmcins üzv işlənə bilər, eyni şəkilçini və ya həmin üzv-

lərə aid eyni köməkçi sözləri təkrar etsək, nitq ağırlaşar, xoşagəlim olmaz. **Məsələn:**

İnsanlar yaşamaq, yaratmaq, sevmək, sevilmək üçün həyata gəlmışlər. Bu cümlədəki *üçün* qoşması həmcins üzvlərin hamısına aiddir. Əgər biz hər həmcins üzvün yanında onu təkrar etsək, cümlə belə olar:

İnsanlar yaşamaq üçün, yaratmaq üçün, sevmək üçün, sevilmək üçün həyata gəlmışlər.

Burada səhv yoxdur, cümlə qrammatik cəhətdən doğrudur, lakin üslubca ağırdır.

### Həmcins üzvlərdə ümumiləşdirici sözlər

Ümumiləşdirici sözlər həmcins üzvlər vasitəsi ilə ayrılmıqda ifadə olunan konkret faktları ümumiləşmiş formada ifadə etmək üçündür. **Məsələn:**

Ana təbiətin öz yavrularına verdiyi bu yaşıl çəmənlər, geniş məhsuldar çöllər, irmaqlar, sərin sular - **hamısı** kimin olmalıdır? (C.Cabbarlı).

Ümumiləşdirici sözlər, adətən, həmcins üzvlərdən sonra gəlir, ancaq onun həmcins üzvlərdən əvvəl gəlməsi halları da olur. **Məsələn:**

a) Ümumiləşdirici söz həmcins üzvlərdən sonra gəlmışdır: Əbdüləli bəy, Sevil, Balaş, Gülüş, Balaklışı, Ataklışı - **bütün bu şəxslər** dil və ifadə cəhətindən bir-birindən çox fərqlidirlər (M.Arif).

b) Ümumiləşdirici söz həmcins üzvlərdən əvvəl gəlmışdır: Povestin qəhrəmanları, bir tərəfdən **şagirdlər** - Kamil, Zəki, Əsəd, Qiyas, o biri tərəfdən, **müəllimlər** - Kazım, Səlim, Usta Məlik və başqaları yaxşı fərdləşdirilmişdir (M.Arif).

**226.** *Onların hamısı* ifadəsini həmcins üzvlərə ümumiləşdirici söz kimi işlədin.

**227.** Səhər, axşam, gecə, gündüz sözlərini cümlədə həmcins üzvlər kimi işlədin və onlara aid ümumiləşdirici söz tapın.

## Həmcins üzvlü cümlələr

Həmcins üzvləri olan cümlələrə həmcins üzvlü cümlələr deyilir. Siz həmcins üzvləri keçəndə öyrəndiniz ki, hər bir cümlə üzvü həmcins ola bilər. Bu o deməkdir ki, həmcins üzvlü cümlələrin də hər bir üzvü həmcins ola bilər. Bu cəhətdən həmcins üzvlü cümlələrin aşağıdakı növlərini qeyd etmək olur.

- a) Mübtədası həmcins olan həmcins olanlar:** *Badamlar, əriklər, alçalar* da bir-birinin dalınca yarpaq açdı (Ə.Əylisli).
- b) Xəbəri həmcins olanlar:** Hamımız bu fikirlə *razılaşdırıq* və *qərarlaşdırıq* ki, axşam saat yeddiidə Mirzə Fətəlinin heykəlinin yanında görüşək (M.Hüseyn).
- c) Tamamlığı həmcins olanlar:** Puşkin *xalq azadlığına, xalqın xoşbəxtliyinə* və işıqlı *gələcəyinə* sarsılmaz bir inamla inanırdı (M.Hüseyn).
- ç) Təyini həmcins olanlar:** Bu *qaragözlü*, bu *cazibəli*, *çevik tərpənişli* qızçıqaz... geydiyi *al-yaşıl*, göy və sarı paltarında təbiətin gəlinləri sanılan kəpənəklər qədər bəzəkli idi (C.Cabbarlı).
- d) Zərfliyi həmcins olanlar:** *Vaxt keçdikcə, yaş artdıqca* Kəblə Salman kişinin yuxularının da sayı artırdı (Ə.Əylisli).

**228.** Həmcins üzvlü cümlələrə aid misallar yazın.

## Qrammatik cəhətdən cümlə üzvləri ilə əlaqədar olmayan sözlər

Cümlə üzvləri bir-biri ilə həm məna əlaqəsində, həm də qrammatik əlaqədə olur. Ancaq cümlədəki sözlərin bir hissəsi cümlə üzvləri ilə məna əlaqəsində olsa da, qrammatik əlaqədə olmur. Qrammatik əlaqə deyəndə sintaktik əlaqələr nəzərdə tutulur. Bu o deməkdir ki, qrammatik cəhətdən cümlə üzvləri ilə bağlı olmayan sözlərlə cümlə üzvləri arasında nə tabesizlik əlaqəsi, nə də tabelilik əlaqəsi (uzlaşma, idarə, yanışma əlaqəleri) olur.

Qrammatik cəhətdən cümlə üzvləri ilə əlaqədar olmayan sözlərin iki növü var.

### 1. Xitab.

## 2. Ara sözlər.

**Xitaba aid:** *Şair, nə tez qocaldın sən?* (S.Vurğun). *Ovçu, insaf eylə, keçmə bu düzdən, O çöllər qızını ayırma bizdən* (S.Vurğun). *Yox olsun başından duman, Təbrizim* (S.Rüstəm). Bir zaman havada qanad saxlayın, Sözüm vardır mənim sizə, durnalar! (M.V.Vidadi).

**Ara sözlərə aid:** Neçə yazdır düşmür yolum, *Yəqin, dağlar küsüb məndən* (M.Araz). *Yaxşı ki, yaxşılıq yaşayır hələ.*

Xitab və ara sözlərlə cümlə üzvləri arasında həm oxşar, həm də fərqli cəhətlər var.

### Oxşar cəhətləri:

a) Cümlə üzvləri sözlərlə və söz birləşmələri ilə ifadə olunduğu kimi, xitab və ara sözlər də ayrı-ayrı sözlərlə və söz birləşmələri ilə ifadə olunur.

b) Nitq hissələri arasında hər cümlə üzvünün əsas ifadə vasitələri var. **Məsələn**, mübtəda və tamamlıq, əsasən, isimlərlə və isimləri əvəz edən əvəzliklərlə; təyin əsasən sıfət, feli sıfət və saylarla; zərflilik əsasən zərflərlə, isimlə, fellə bağlama ilə; xəbər əsasən fellə ifadə olunur. Xitab və ara sözlər də belədir; xitab əsasən isimlə, ara sözlər isə əsasən modal sözlərlə ifadə olunur.

### Fərqli cəhətləri:

a) Cümlə üzvləri cümlənin əmələ gəlməsində bilavasitə iştirak edir. Mübtəda ilə xəbər cümlənin əsasında durur; ikinci dərəcəli üzvlər cümlənin məzmununu genişləndirir. Xitab və ara sözlər isə cümlənin əmələ gəlməsində bilavasitə iştirak etmir.

b) Cümlə üzvləri arasında həm məna, həm də sintaktik əlaqələr olur. Xitab və ara sözlərlə cümlə üzvləri arasında məna əlaqələri olsa da, sintaktik əlaqələr olmur.

## Xitab

Cümlədə müraciət olunanı bildirən sözlərə xitab deyilir.

**Məsələn:** *Qızım, hər gecənin bir gündüzü var* (S.Vurğun). *Oğul!* Lap oyatdı bu mahni məni (S.Vurğun).

Xitab, adətən, insana aid sözlərlə ifadə olunur, çünki

bir qayda olaraq, insana müraciət edilir, insanla danışılır. 1) Kimisə çağırmaq, 2) dinləyicilərin diqqətini cəlb etmək, 3) Nitqi qüvvətləndirmək üçün kiməsə, **nəyəsə müraciət edilir.**

**Məsələn:**

a) *Qapıcı, qapıcı, çağır gedəni!* (S.Vurğun)

b) *Cənablar və xanımlar, Azərbaycanın istiqlaliyyət günü* münasibətilə sizi təbrik edirəm.

c) *Ey Vidadı, gərdişi-dövrani-kəcrəftarə bax!* (M.P.Vaqif).

Başqa canlılara da, hətta cansız əşyalara da aid xitablar olur. Belə xitablar, bir qayda olaraq, bədii dildə, xüsusən şeirdə işlənir.

a) Başqa canlılara aid: Dolaşma sıldırım sal qayalarda, Daşlar ayağını əzər, *maralı!* (M.Müşfiq). Zərli qanadını açaraq yenə, De, hara uçursan, hara, *kəpənək?* (B.Azəroğlu).

b) Cansız əşyalara aid: Salam, *a gədiklər*, salam, *a dağlar!* Yenə boynunu qucmaq istərəm. (M.Araz). Qoyun mələşməsi, çoban tüteyi Çəkir uzaqlara xəyalı, *yaylaq!* (Ə.Abbasov). Oxu, tar, oxu, tar, Səsindən ən lətif şeirlər dinləyim (M.Müşfiq).

Xitab ismin adlıq halında olur və bu cəhətdən mübtədaya oxşayır. Lakin xitab xüsusi intonasiya ilə deyilir və fasilə ilə cümlənin başqa hissələrindən ayrılır. Aşağıdakı misallara diqqət yetirək:

1. Yanında balası, yağış gölündən,  
Əyilib su içir bir ana ceyran. (S.Vurğun)

2. Bir mən deyiləm ki, hüsnünə heyran,  
Şöhrətin yayılıb hər yana, ceyran. (S.Vurğun)

Səməd Vurğunun “Ceyran” şeirində götürülmüş birinci misalda ceyran sözü mübtəda, ikinci misalda isə xitabdır.

**229.** S.Vurğunun “Ceyran” şeirində *ceyran* sözü bir neçə yerdə mübtəda, bir neçə yerdə isə xitab kimi işlənmişdir. Şeiri oxuyun və həmin sözün harada mübtəda, harada xitab olduğunu göstərin.

Xitab cümlənin hər yerində, yəni əvvəlində, ortasında və axırında işlənə bilir. Cümlənin əvvəlində işlənən xitabdan sonra intonasiyadan asılı olaraq, vergül, ya nida işarəsi,

cümlənin ortasında işlənən xitabın hər iki tərəfindən vergül, cümlənin sonunda işlənən xitabdən əvvəl vergül, xitabdən sonra isə cümlənin tələbinə uyğun hər hansı bir işarə qoyulur. **Məsələn:** *Ey Vətən! Torpağın əzizdir mənə, Mən orda tapmışam səadətimi* (S.Rüstəm). *Qızarmış, sevgilim, al yanaqların* (S.Vurğun). *Qazancını itir, malını itir, Ancaq duzörəyi itirmə, oğlum* (S.Rüstəm).

**Xitablar quruluşca iki cür olur:**

- 1) sadə xitablar,
- 2) mürəkkəb xitablar.

Sadə xitablar ayrı-ayrı sözlərlə, mürəkkəb xitablar söz birləşmələri ilə ifadə olunur. **Məsələn:**

a) **Sadə xitablar:** Aşıq, qış qurtardı, il təzeləndi, Təbrizin baharı yadına düşdü (B.Azəroğlu).

b) **Mürəkkəb xitablar:** Aşıq Şəmsir, Dəli dağdan keçəndə, Kəklikli daşlardan xəbər al məni! (S.Vurğun).

Mürəkkəb xitablar bəzən əlavə sözlər vasitəsi ilə daha da genişləndirilmiş formada olur. Onlara genişləndirilmiş xitablar da deyilir.

Gurlayın, ilhamım, sənətim gurlasın!  
Fırtınam, qasırğam, qüdrətim gurlasın!  
Şimşəyim parlasın, zülmətim gurlasın!  
*Ey məni sərazad bəsləyən küləklər,*  
*Bir dağın başından səsləyən küləklər.* (M.Müşfiq)

Xitablar ey, ay, a, hey kimi köməkçi vasitələrlə də işlənir. Belə vasitələr hər hansı bir sözün xitab olmasına kömək edir. **Məsələn:**

Gəl, ey qoca Təbriz,  
Ey ana torpaq,  
Səninlə yaxından biz qucaqlaşaq. (S.Tahir)

Bahar gəldi, göy sinənə  
Lalə, nərgiz yay, a dağlar!  
(M.Araz)

Qəlbimdə bir nəgmə dil açdı yenə,  
Ay ellər, bir sevda nəgməsidir o. (M.Araz)

**230.** Köçürün. Eyni sözlərlə ifadə olunmuş mübtədalarla xitabları fərqləndirin.

a) Gör necə qovuşur yollara yollar,  
Siz necə gözəlsiz, yollar, a yollar.  
Burdan Vaqif ötmüş, Vidadi keçmiş,  
Gərək ki, onları tanıya yollar,  
Onların izləri hanı, a yollar? (N.Xəzri)

**231.** Adətən, məktublar, nitqlər, məruzələr xitabla başlanır. Müəllimin köməyi ilə belələrinə nümunə göstərin.

**232.** Dostlar, müəllim, cavanlar sözlərini cümlədə həm mübtəda, həm də xitab kimi işlədin.

**233.** Oxuduğunuz şeirlərdən heyvan və quşlara müraciətlə işlənmiş adlar ilə ifadə olunan xitablara beş misal seçib yazın.

**Bədii xitablar.** Bu xitablar bədii dildə emosionallığı artırmaq, nitqi təsirli etmək məqsədi ilə işlədir. Əksər hallarda hiss-həyəcanla, yüksək tonla ifadə edilir.

Sevər: *Ox, qardaşım!* Mən sənin bacınam! Sevərəm!

Oqtay: *Sevər! Ox, zavallı bacım!* Sənsən? Səadətini Tanrıım qədər sevdiyim bu xalq bircə səni də yaşıatmadı!

Bədii xitablar bədii əsərlərin dilində, daha çox isə şeirdə işlənir. Belə xitablar əsasən başqa canlılara və cansız əşyalara müraciətlərdə işlənir.

Bir saat havada qanad saxlayın,  
Nizam ilə gedən qoşa durnalar?  
Qatarlaşış, nə diyardan gəlirsiz  
Qaqqıldaşa-qaqqlıdaşa, durnalar? (Q.B.Zakir)

Oxu, tar, oxu, tar!  
Səsindən ən lətif şeirlər dinləyim.  
Oxu, tar, bir qadar!..  
Oxu, tar!  
Səni kim unutar?  
Ey geniş kütlənin acısı, şərbəti -  
Alovlu sənəti! (M.Müşfiq)

**234.** Səməd Vurğunun “Fərhad və Şirin” pyesində Şapur Fərhada xəbər gətirir ki, Şirin ölübdür. Bu yalan xəbərə inanan

Fərhad haray çəkir. Fərhadın həyəcanla dediyi misraları ifadəli oxuyun və bədii xitablara diqqət edin.

Dayan, ey külək!  
 Ağlama, ey tufan, çaxma, ey şimşək!  
 Alışdı mum kimi, söndü varlığım.  
 Söndü hər əməlim, bəxtiyarlığım.  
 Ey günəş, üzündən o pərdəni at!  
 Matəmə dönməsin gördüğün busat!  
 Of, beynim, ürəyim! Çəkil, ey bulud.  
 Ah, nələr danışır bu sonsuz sükut!  
 Əlvida, əlvida, böyük təbiət!  
 Əlvida, qəlbimdə ölən məhəbbət!

**235.** Əzbərdən elə şeirlər bilirsinizmi, onlarda xitablar-dan istifadə edilmiş olsun. Bildiyiniz belə şeirlərdən bəziləri-ni əzbərdən deyin.

**236.** Şeirlərdə müəlliflərin özlərinə müraciətlə işlətdik-ləri xitabları bədii xitablar hesab etmək olarmı? Olarsa, nə üçün? İzah edin. Olmazsa, nə üçün? İzah edin.

**Xitabların münasibət bildirməsi.** Bu cəhətdən xitabları üç qrupa ayırmaq olar.

a) Ancaq müraciət bildirən xitablar. Belə xitablarda müraciət edən adam müraciət olunanın adını çəkir, lakin ona öz münasibətini bildirmir. Məsələn: **Məhərrəm**, sən də gəl bizimlə gedək (C.Cabbarlı).

b) Müraciətlə birlikdə münasibət də bildirən xitablar. Bunları da şərti olaraq iki qrupa ayırmaq olar.

1) Müsbət münasibət bildirənlər.

2) Mənfi münasibət bildirənlər.

Müsbət münasibət bildirənlərə aid misallar: *Qardaşlar*, özünüz bilirsiniz ki, mənim atam xan idi və əndlər də onundur (C.Cabbarlı). *Əzizim*, mənə heç bir şey çatmadı (C.Cabbarlı).

Mənfi münasibət bildirənlərə aid misallar: Ah, zalim, axır məni, məni təzədən ağlamağa məcbur etdin (C.Cabbarlı).

**237.** Xitablara aid misallarda münasibət hansı vasitələrlə ifadə olunmuşdur? Cavabları işaretlərlə yazın. Cümlələrin sıra nömrəsi və cavabların kodu (məsələn, belə 2-a).

- a) Xitabın ifadə olunduğu sözün özü ilə.
- b) Xitabın təyini ilə.
- c) Həm xitabın özü, həm də onun təyini ilə.

Misallar:

1. Gözəlim! Siz razi olmasanız, gücləmi sizi verəcəklər?
2. Əzizim! Belə iş olmaz.
3. Səriyyə, sevgilim, belə iş olmaz!
4. Səsini kəs, məlun!
5. Adə, haramzada, dayan!
6. Səriyyə, gözəl bacım, məgər səni öldürüb'lər?
7. Alçaq! Zalim! Vəhşil! Öldür məni, daha mən ölümündən qorxmuram.
8. Gəl, qızım! Gəl otur.
9. Ah! Cəhalət! Cəhalət! Səndən daha nələr gözləmək olmaz!
10. Get, xain!

(Misallar C.Cabbarlıının pyeslərindəndir)

**Xitabın ifadə vasitələri.** Xitablar, əsasən, isimlə, isimləşən sözlərlə və isim kimi ad bildirən söz birləşmələri ilə ifadə olunur. **Məsələn:**

- 1. İsimlə:** Ay Möhsün, bu dünyada, görüm, bəd-nəzərin gözünə piçaq batsın! (S.Rəhimov).
- 2. Söz birləşməsi ilə:** Gözəl torpaq, sənə çox borcluyam mən, çox! (M.Müşfiq).

**238.** İsimlə və söz birləşməsi ilə ifadə olunmuş xitabların hər birinə aid beş cümlə yazın.

**Geyd.** Başqa nitq hissələrinə aid sözlərlə ifadə olunmuş xitaba təsadüf etsəniz, görəcəksiniz onlar həmin halda isimləşiblər.

### Ara sözlər

**Ara sözlər danışanın ifadə etdiyi fikrə münasibətini bildirir.** **Məsələn:** *Bəlkə*, bu yerlərə bir də gəlmədim (M.Araz). *Şübhəsiz*, müharibə Azərbaycan xalqının qələbəsi ilə qurtara-caqdır. *Hayif* ki, namərd qonşunun fitnəsini vaxtında bilməmişik. *Əlbəttə*, “Molla Nəsrəddin” tək bir adamin gücü ilə çıxmamışdır.

**239.** Cümlələrdə ara sözlərin roluna diqqət edin və onların hansı məqsədlə işləndiklərini izah etməyə çalışın.

Əlbət ki, başa düşdüm. Bəlkə, yazığın bir özgə işi var. Həqiqətən, bu məsələ çox böyük məsələdir. Yəqin, mənimlə Saranın barəsində danışacaq (C.Cabbarlı). Düzü, ondan çox raziyam hələ mən (C.Novruz). Vallah, billah, pislik edə bilmirəm (C.Novruz). Yer kürəsi, elə bil ki, sizi təzə kəşf elədi (C.Novruz). Sanki, məni hazırlayıb çağırıldılar (C.Novruz). “And” məcmuəsindəki əsərlərin yalnız birində (“Bir adanın sərgüzəsti”ndə) müəllif, doğrudan da, müsbət adam göstərmişdir. Lakin, təəssüf ki, bu hekayə bədii əsər olaraq nata-mam və quru yazıldığı üçün emosional təsir gücündən məhrumdur (M.Hüseyn).

Ara sözlər ya ayrı-ayrı sözlər, ya söz birləşmələri, ya da cümlə şəklində olur. Formasından asılı olmayaraq hamısı ara sözlər adlanır. Məsələn:

a) Söz formasında olan ara sözlər: *Təəssüf* ki, Səməd çox tez - 50 yaşında, yaradıcılığının kamil və qaynar dövründə dünyadan getdi (M.İbrahimov).

b) Söz birləşməsi formasında olan ara sözlər: Bilirsən, Viddi, *sözün doğrusu*, Olmaq istəmirəm vicdan oğrusu (S.Vurğun).

c) Cümlə formasında olan ara sözlər: İndi, *necə deyərlər*, hər fırıldaq kəndlinin başındadır (M.Cəlal).

**240.** Ara sözləri göstərin. Hər bir ara sözün cümlənin məzmunu ilə əlaqədar ifadə etdiyi münasibəti aydınlaşdırın.

I. Peyğəmbərə itaət edən şəxs, şübhəsiz ki, Allaha itaət etmiş olur. (“Qurani-Kərim”dən). 2. Ey ağıl sahibləri, Allah-dan qorxun ki, bəlkə, nicat tapasınız. (“Qurani-Kərim”dən). 3. Ey insanlar! Yer üzündəki şeylərin təmiz və halal olanlarını yeyin. Şeytanın izi ilə getməyin! Həqiqətən, Şeytan sizinlə açıq-açığına düşməndir. (“Qurani-Kərim”dən). 4. Əlbəttə, Allah hər şeyə qadirdir. (“Qurani-Kərim”dən). 5. Təəssüf ki, bu rayonlara heç kəs getmək istəmir. 5. Bunlar, əlbəttə, müvəq-qəti çətinliklərdir. 6. Daha doğrusu, məlumatı qanunla kimə verməli olduğumuzu bilmirik.

**Ara sözlərin ifadə vasitələri.** Ara sözlər, əvvəldə tanış olduğunuz formalarına uyğun olaraq, ayrı-ayrı sözlərlə (nitq hissələri ilə), söz birləşmələri ilə, bəzən də cümlələrlə ifadə olunur.

**I. Ara sözlərin əksəriyyəti ayrı-ayrı nitq hissələrinə aid olan sözlərlə ifadə olunur. Məsələn:**

a) **Modal sözlərlə ifadəsinə aid:** *Sanki*, düşmüş yerə göydən yeni ulduz oynar (S.Rüstəm). *Əlbəttə*, günah özümdədir (M.Cəlal). Ana düşündü: *Bəlkə*, qəlbinə dəydim onun (S.Rüstəm).

b) **İsimlə ifadəsinə aid:** Nəhayət, hər şey aydınlaşdı. Heç kimə gizli deyildi ki, məsələn, “Şərqiñ səhəri” əsərini yazmış Ənvər Məmmədxanlıının bədii yaradıcılığı üçün siyasi kəskinlik səciyyəvi deyil (M.Hüseyn).

c) **Sifətlə ifadəsinə aid:** *Yaxşı* ki, bu dəftərxana adamların yadına düşmür (Mir Cəlal). *Şübhəsiz* ki, Əbülhəsən bu qüsurdan uzaqdır (M.Hüseyn).

ç) **Sayla ifadəsinə aid:** Qurultay yüksək səviyyədə keçdi. Bunun bir neçə səbəbi var.

*Birinci.* Onun hazırlanması çoxdan başlanılmışdı.

*İkinci.* Nümayəndələr diqqətlə seçilmişdi.

d) **Əvəzliklə ifadəsinə aid:** *Məncə*, “Saçlı” əsərinin üçüncü hissəsində müəllifin təsvir etdiyi quruculuq səhnələri bizim ədəbiyyatımızda yeni səhifədir (M.Hüseyn).

e) **Fellə ifadəsinə aid:** *Görünür*, əsərdəki dramatizmi həyat həqiqətinin və tarixin hesabına kəskinləşdirmək o qədər də asan deyilmiş (M.Hüseyn). *Demək*, ədəbiyyatımızın ümumi inkişaf ənənələrini unutmaq və onu öz zəmanəmizdən qoparıb təhlil etmək olmaz (M.Hüseyn).

**II. Söz birləşmələri ilə ifadəsinə aid .** Məsələn: *Şairin fikrincə*, ancaq xalq yaradıcılığının ruh oxşayan məziyyətləri ədəbiyyatdan süni ədaları, şərti bəzəyi qovub, özünün həyatverici nəfəsi ilə onu təravətləndirə bilər.

**241.** Ara sözləri müəyyənləşdirin və nə ilə ifadə olunduğunu qeyd edin.

Deməli, mən də soldat kimi onun yanı ilə gəlim (C.Cabbarlı). Doğru deyil! Əlbəttə ki, ana öz övladının fikrini hamidan artıq çəkir (C.Cabbarlı). Bəli, Rəfili sayca çox əsər yazmışdır. Doğrudan

da, onun Nizami yubileyi münasibətilə çap olunmuş məqalələri az deyildir (M.Hüseyn). Məlum olduğu üzrə, keçən illər bu “şairlərdən” birinin əsəri kəskin təqnidə məruz qalmışdı (M.Hüseyn). Beləliklə, mən öz vədimi yerinə yetirməyə başlayıram. Əlbəttə, oxucu məndən son iki ildə yaranmış əsərlərin icmalını gözləməməlidir (M.Hüseyn). Əvvəla, evimizdə kişi tayfası yoxdur, ikinci də, ehsandan alınacaq savabı şəxsən özüm mənimsemək istəyirəm (M.S.Ordubadi). Bəlkə, burada sizdən də yuxarı vəzifə daşıyanlar vardır (M.S.Ordubadi). Məncə, bu məsələnin həllini taleyin öz ixtiyarına buraxmaq daha əlverişlidir (M.S.Ordubadi).

Ara sözlər, əsasən, cümlənin əvvəlində işlənir; bəzən cümlənin ortasında da işlənir; təsadüfi hallarda cümlənin axırında işlənən ara sözlərə rast gəlmək olur:

*Nəhayət*, son vaxtlar müşahidə olunan meyllərin biri də ədəbi dilimizdə məhəlli sözlərə həddindən artıq yer verilməsidir. Əlbəttə, buradan nəticə çıxarmaq olmaz ki, milli dildən, canlı xalq dilindən istifadə etmək lazım deyil. (İ.Şıxlı).

Kür qırağıının əcəb seyrəngahı var, Yaşıl baş sonrası, *hayif* ki, yoxdur (M.P.Vaqif). Göstərdiyin hünər, yaratdığını iş haqdan qüvvət alır, *əlbəttə* (Ə.Cəmil).

Ara sözlər cümlədəki başqa sözlərdən fasilə ilə ayrılır. Bu fasilə yazida vergüllə işarə edilir. Bu da aşağıdakı kimi olur:

a) Cümlənin əvvəlində işlənən ara sözlərdən sonra vergül qoyulur. **Məsələn:** *Məncə*, yuxu cəngavərin ən böyük düşmənidir (M.Hüseyn).

b) Cümlənin ortasında işlənən ara sözlərin hər iki tərəfində vergül qoyulur. **Məsələn:** Sən, *doğrudan da*, böyük insan adını daşımaq istəyirsənsə, adı nəzakət qanunlarını ayaqlamağa haqlı deyilsən (M.Hüseyn).

c) Cümlənin axırında işlənən ara sözlərdən əvvəl vergül, sonra isə cümlənin tələbinə uyğun işarə qoyulur.

**Məsələn:** Yerli igidlərin səsidi, *bəlkə?*

**242.** Mətni köçürün, ara sözləri tapın və cümlələrin hansı hissələrində işləndiyini göstərin.

1. Müəllim, ilk növbədə, mənəvi təmizlik timsali olmalıdır (B.Vahabzadə).
2. Deməli, gələcəyimizin varisləri bu gün parta arxasında əyləşən balalarımızdır (B.Vahabzadə).
3. Görünür, ye-

ni nəsil bu çətinliyə qatlaşmaq istəmir (B.Vahabzadə). 4. Beləlik-lə də, Vətənin taleyi təkcə məndən asılı deyil, vətəndaşların həmisiñan asılıdır (B.Vahabzadə). 5. Muzey kəlbəcərlilərin, dağ adamlarının, ümumən, xalqımızın etnoqrafiyası haqqında son dərəcə zəngin məlumat verir (B.Vahabzadə). 6. O, incikliyini bildirməzdi, bəlkə də. Lakin yazının məhz bizdə getdiyindən gileyəndi. 7. Deyəsən, ağlamışsan? (C.Cabbarlı). 8. Mən də neçə gündür gözləyirəm, bu gələcək, deyirəm, bəlkə, naxoşladı (C.Cabbarlı). 9. Ancaq, doğrusu, mən tərbiyə etdiyim bir adamı belə görə bilmərəm (C.Cabbarlı). 10. Amma nazir cavab tədbirinə bir az da gec başlasayıdı, Allah bilir, nəticəsi necə olacaqdı. 11. Qısaçı, elə şey yoxdur. 12. İslam tarixçilərinin, demək olar ki, hamısı Zərdüştün Təbriz yaxınlığında doğulduğunu qəbul edirlər.

Yuxarıda işlənmiş ara sözlərin formasını müəyyənləşdirin.

Həmin ara sözlərin mənasını, mətndə nə məqsədlə işləndiyini izah etməyə çalışın.

**243.** Ara sözlərin cümlənin müxtəlif yerlərində (əvvəldə, ortasında və axırında) işlənməsinə aid 10 misal tərtib edin, durğu işarəsinin işlədilməsində diqqətli olun.

### Ara sözlərin məna növləri

Ara sözlərin bir sıra məna növləri var. Onlardan daha çox işlənənləri aşağıdakılardır (cədvələ diqqət yetirin):

Məna növləri	Ara sözlər	Misallar
Fikrin mənbəyini, kimə aid olduğunu bildirənlər	məncə, bizcə, mənə görə, sə-nə görə... deyilə-nə görə, guya və s.	Məncə, Cavid dramaturgiyasının gözəl, qiymətli bir xüsusiyyəti də onun qəhrəmanlarının romantik mənəvi aləminin, düşüncə və ehtirasının onları əhatə edən xarici aləmlə, ictimai mühit və zəminlə bağlıdır, o mənbələrdən şirələnməsidir (M.Ibrahimov). Müharibədə yerin dar olmasa, məsələn, arxada bircə addım yer qalsa, amandır, bir addım da geri çəkilmə ("Qabusname"). Balıqçı iki quş verib, iki kəlmə söz öyrəndi, lakin sonra həmin söz ona min dinar qızıl qazanc gətirdi, deməli, elmin faydası öyrəndən çox öyrənənindir ("Kəlilə və Dimnə").

Nitqin hissələri arasında münəsibəti (əlaqəni) göstərənlər	nəhayət, beləlik-lə, deməli, demək, xülasə, qıssası, əvvələn, əvvəla, əksinə, birincisi, ikincisi və s.	"Gələcək gün", əvvəla, böyük ictimai dəyəri olan siyasi roman idir, ikincisi, bu əsər kəskin konfliklər, böyük ehtaraslı insanlar, möhkəm iradəli nəhəng xarakterler romanı idi (İ.Şixli). Beləliklə, dünyanın bünövrəsi hörmətlə qoyuldu ("Qabusname"). Demək, sabah gün doğmamış, biz yolda olmalyıq (M.Hüseyn).
Təəssüf bildirənlər	heyf (ki), çox heyf, təəssüf (ki) və s.	Ucu tər ciğalı siyah tellerin Hərdəm tamaşası, hayif ki, yoxdur (M.P.Vaqif). Dünənki məclisdə, təəssüf ki, olmamışan.

**244.** Yəqin, təəssüf, görünür, sözün doğrusu, deməli, şübhəsiz, sənə görə sözlərinin hansı cümlələrdə ara söz olduğunu göstərin.

Güman gələn yerləri ələk-vələk etdilər (Mir Cəlal). Sazəndələr toyun pozulduğunu yəqin etdilər (Mir Cəlal). Təəssüf ki, Dəlidəq qayaları Qobustan qayalarından da az öyrənilib. Görünür, bu yazıların geniş kataloqu, albomu nəşr olunmasa, bəzi el havalarımız, məişət əşyalarımız kimi onların da "şəriki" çıxacaq (S.Rüstəmxanlı). Ayağımı üzəngiyə qoymağınla atın götürülməyi bir olur. Yəqin ki, yad adamı naşı sayır (S.Rüstəmxanlı). Bilirsən, Vidadı, sözün doğrusu, Olmaq istəmirəm vicdan oğrusu (S.Vurğun). Açı olsa da, sözün doğrusu yaxşıdır. Deməli, nə qədər bacarırsansa, yaxşılığı heç kəsdən əsirgəmə, yaxşılıq axırda bir gün bəhrəsini verəcək ("Qabusnamə"). Deməli, sözlər çoxdur, ancaq hər sözü deməli deyilsən.

**245.** Təəssüf, demək, görünür, şübhəsiz, birinci, ikinci, sənə görə sözlərini cümlədə həm ara sözlər, həm də cümlə üzvü kimi (və yaxud mürəkkəb üzvün bir hissəsi kimi) işlədin.

**246.** Mətni köçürün. Ara sözlərin altından xətt çəkin.

- Səncə, bu gövdəli, qollu-qanadlı palid nəyə görə yerə yixiləbdir?
  - Yəqin ki, bu gecə güclənən küləyə görə.
  - Axı, niyə külək illər uzunu əzəmətdə olan palidi tərpə-

dib yıxmadı? Ancaq bu gecə yıxa bildi.

- Yəqin ki, palidin kökü-köməci çürüyübdür.

- Kökü-köməci göz qabağında deyilmi? Baxsan, görərsən ki, heç bir çürüklüyü yoxdur. Görünür, sirri dərindədir.

- Necə dərindədir?

- Gövdənin içindədir.

- Bax, yıxılışı belə böyük bir ərazini tutan palid öz içində kiçik böcəyin necə olduğunu saya-hesaba almayıbdır.

- Demək, palid öz içində düşmən yatdığını bilməyibdir.

- Bilsə də, fikirləşib ki, bu balaca böcəkcik nəcidir. Qoy cəhənnəm olsun, sıxıla-sıxıla, canı çıxa-çıxa mənim mərhəmətim sayəsində yaşasın.

- Görünür, daha bu balaca böcəyin bir gün dəhşətli qurda, iti dişli canavara çəvriləcəyini anlamayıbdır.

(S.Rəhimovdan)

Ara söz rolunda olan sözlərin hamısını bəzən modal söz hesab edirlər. Cümlə üzvü müxtəlif nitq hissələri ilə ifadə olunduğu kimi, ara sözlər də müxtəlif nitq hissələri ilə ifadə oluna bilir. **Məsələn**, mübtəda, əsasən, isimlə ifadə olunur, lakin başqa nitq hissələrinə aid sözlər də mübtəda rolunda çıxış edir. Bu o demək deyil ki, o sözlər isim olur. Ara sözlər də, əsasən, modal sözlərlə ifadə olunur, ancaq başqa nitq hissələrinə aid sözlər də ara sözlər kimi çıxış edəndə modal sözə çəvrilmir. **Məsələn**: Ah, duyan, düşünən nə bəxtiyardır! - cümləsində mübtəda (duyan, düşünən) feli sifətlə ifadə olunmuşdur, ancaq o sözlər nitq hissəsi kimi feli sifətliyini itirməmişdi. *Demək* - məsdər formasında feldir. Bu fel cümlədə mübtəda da, zərflik də ola bilər, eləcə də ara söz rolunda ola bilər, yenə fel (məsdər) olaraq qalacaqdır.

**247.** Ara söz rolunda işlənmiş felləri cümlə üzvləri kimi işlədin.

Yox, xala! Heç qorxma, indi bahardır,

Qarabağ, doğrudan, bir laləzardır. (S.Vurğun)

Şairdir, görünür, düz ilqarı var,

Nə gözəl, nə şirin kəlamları var. (S.Vurğun)

**248.** Şeirdə ara söz rolunda olan *sözün doğrusu* birləşməsini cümlələrdə mübtəda və tamamlıq kimi işlədin.

Bilirsən, Vidadi, *sözün doğrusu*,  
Olmaq istəmirəm vicdan oğrusu. (S.Vurğun)

**Qeyd:** 1. Ara söz mövqeyində işlənən sözlər və birləşmələr kimi, bu mövqedə işlənən cümlələr də, cümlə kimi, bir qədər müstəqilliyini itirir və bitmiş fikir ifadə etmək xüsusiyyətlərindən bir qədər uzaqlaşır: Bizə elə gelir ki....; Necə deyərlər...; Əgər belə demək olarsa... -.

### Əlavə cümlələr və əlavə sözlər

Əlavə cümlələr nitqdə fikri dəqiqləşdirmək, şəxs, əşya, hadisə haqqında əlavə məlumat vermək məqsədi ilə işlədir.

Belə cümlələr aid olduqları söz və ifadələrdən sonra, ayrıca söz qrupu kimi əlavə edilir və xüsusi intonasiya ilə fərqləndirilir. Yazında onlar, adətən, mötərizəyə alınır, bəzən hər iki tərəfdən tire qoyulur. **Məsələn:**

1. O vaxt 23-24 yaşı olardı (məndən bir yaş böyük idi). Özü danışındı ki, şeir yazmağa lap kiçik yaşlarından başlamışdı (S.Rəhman). 2. Şagirdlər dərsdən sonra idman zalına yığışır - buna adət etmişdilər - müxtəlif idman növləri ilə məşq edərdilər.

Eyni mövqedə sözlərdən də istifadə edilir. **Məsələn:** 1934-cü il dekabrın 31-də saat ona iyirmi dəqiqə qalmış, universitetin pillələrindən qalxdıqda, qabağıma yazıçı Qafur Əfəndiyev (*Kantemir*) çıxdı. (S.Rəhman).

Belə əlavə sözlər cümlə üzvlərinin əlavəsinə oxşayır.

**249.** Aşağıdakı misallarda əlavə cümlələri göstərin və onların nə məqsədlə işləndiyini izah edin.

1. - Yox, bizimkilər deyil. Ağam (Səhhət atasını nəzərdə tuturdu) qapını belə döymür (Ə.Cəfərzadə). 2. Səhhət gözəl bildiyi rus və fransız dillərdə abunə alıb oxuduğu (fars-canı Sabir özü oxuyub bəhrələnirdi) qəzet və məcmuələrdən öyrəndiyi dünya xəbərlərini dostu Sabirə danışındı (Ə.Cəfərzadə). 3. Belə sözlərə anam öyrənmiş olduğu üçün əhəmiyyət verməsə də, mən əhvalatı atama yazdım (o vaxt atamla yazışdıqım məktublarda hərfləri bir-birinin yanına düzərdik), ca-

vabında isə atam belə şeylərdən narahat olmamağımızı məsləhət edərdi (Ə.Cəfərzadə).

**250.** 3-cü və 4-cü cümlələrdəki əlavə cümlələri sintaktik təhlil edin.

**251.** Aşağıdakı misallarda əlavə cümlələrin və əlavə sözlərin işlənmə yerini, onların cümlədə ayrıca sözəmi, yoxsa bütün cümlənin məzmununamı aid olduğunu müəyyənləşdirin.

1. Anam yuxudan oyanmasın deyə (atam həmişəki kimi səfərdə idi) ehmalca ayağa qalxdım (Elçin). 2. Müharibə başlanandan sonra birinci dəfə idi ki, məhəlləmizdə bəd xəbər yox, Ziba xala üçün şad xəbər gətirdi (yəni oğlu Qavril gəlib çıxmışdı) (Elçin). 3. O zirzəmi mənim çox sevdiyim bir yer idi və istədiyim vaxt ora girib-çıxırdım, istədiyim aləti götürüb oynadırdım (əlbəttə, buna görə də məhəlləmizin bütün uşaqları mənə həsəd aparırdılar), çünki mən də sürücü olmaq istəyirdim (Elçin). 4. Mən Xanım xalanı bir dəfə də olsun görməmişdim (və görmədim də!) (Elçin). 5. Bir gün nənəm (atamın doğma anası) anamın yanına gəlib: Niyə oturmuşsan; sən şərən azadsan, o, babıdır, get boşan, mən də südümü ona halal etməyəcəyəm dedi (Ə.Cəfərzadə). 6. Səltənət... oğluna qarşı çıxmaq məcburiyyətində qalmışdır (Səriyyəyə inanmamağa haqqımız yoxdur) (Ə.Cəfərzadə). 7. Cümləcahan məxlüguna məlumdur ki, bir Molla Nəsrəddin olub 600 il bundan əqdəm, bir də 60 il bundan qabaq (vallah lap adının yadına təzə pul-köhnə pul əhvalatı düşür) (Anar). 8. Ey iman gətirənlər! Səbr və dua ilə (namazla) Allahdan kömək diləyin. Çünki Allah səbr edənlərlədir (onların dostudur) ("Qurani-Kərim"dən).

**252.** Aşağıdakı nümunələrdə əlavə cümlə və əlavə sözlərə diqqət yetirin, onların nə kimi tamamlayıcı və dəqiqləşdirici məlumat verdiyini izah etməyə çalışın.

I. 1. O kəslər ki, Sənə göndərilənə (Qurana) və Səndən əvvəl göndərilənlərə (Tövrat, İncil, Zəbur və s.) iman gətirir, onlar axırətə də, şəksiz, inanırlar ("Qurani-Kərim"dən).

2. Məgər sən bilmirsən ki, göylərin və yerin səltənəti (hökəmrənliyi)ancaq Allaha məxsusdur və sizin Allahdan başqa bir dostunuz və yaradıcınız yoxdur?! ("Qurani-Kərim"dən).

3. Məni xatırlayın ki, mən də sizi yada salımlı! Mənə şükkür edin, kafir olmayın (nemətlərimi danmayın!) ("Qurani-Kərim"dən).

4. Ey iman gətirənlər! Səbr və dua ilə yaxşı işlər görməkdə bir-birinizi ötməyə çalışın (bir-birinizlə yarışın) ("Qurani-Kərim"dən).

1. Əmirxan da, Əmirxan da çox sevir onu,  
Bir-birinə hey can deyib, can eşidirlər.

Bayramlara, şənliklərə qoşa gedirlər  
(İlki kimi şirin keçə hər eşqin sonu). (S.Vurğun)

2. Yox, sevə bilmədi o heç bir kəsi  
(Sevgi oyun deyil, ürək oyuncaq)

Başına düşmədi sevda havası,  
Bir də şad olmadı qəlbə doyunca. (S.Vurğun)

### Cümlənin quruluşca növləri

Cümlələr quruluşca iki növ olur:

- a) Sadə cümlələr
- b) Mürəkkəb cümlələr

Cümlələrin belə bölgüsü forma cəhətdən sözlərin sadə və mürəkkəb olmasına bənzəyir. Sadə söz bir kökdən ibarət olur, sadə cümlə də bir cümlədən ibarət olur; mürəkkəb söz sözlərin bir söz daxilində birləşməsindən əmələ gəlir, mürəkkəb cümlə də cümlələrin bir cümlə daxilində birləşməsindən əmələ gəlir. Mürəkkəb söz neçə sözdən əmələ gəlsə də, bir söz, yəni bir leksik vahid olur, mürəkkəb cümlə də neçə cümlədən əmələ gəlsə də, bütövlükdə bir cümlə hesab olunur.

**253. Müqayisə et:**

Sadə söz	Sadə söz	Mürəkkəb söz
qara	qaş	qaraqaş
isti	ot	istiot
gün	bax	günəbaxan
dünya	görüş	dünyagörüş

## 254. Müqayisə et.

Sadə cümle	Sadə cümle	Mürəkkəb cümle
Havalalar soyuq keçir	Qar yağır	Havalalar soyuq keçir və qar yağır
Yollar buz bağlayır	Gediş-geliş çətinləşir	Yollar buz bağlayır, gediş- geliş çətinləşir.
Biz görürük	Ölkəmiz inkişaf edir	Biz görürük ki, ölkəmiz inkişaf edir.
Ağaclar çiçək açır	Bahar gelir	Ağaclar çiçək açır, cünki bahar gelir.

255. Oxuyun, sadə və mürəkkəb cümleləri ayırin və ayrı ayrı sütunlarda yazın.

Möminə Xatun türbəsi Azərbaycan milli memarlığının möhtəşəm abidəsi, Şərq memarlıq incilərindən biridir. XII əsr-də yaradılmışdır. Abidənin başında yazılmışdır: “Biz gedirik, ancaq qalır ruzigar. Biz ölüruk, əsər qalır yadigar”. Qəlbində heç kəsə kin saxlama ki, öz rahatlığın əlindən alınar. (A.Bakıxanov). Ata-ananı hamidan artıq sev və onları heç vaxt incitmə. (A.Bakıxanov) O adamlarla otur-dur ki, hamı onları yaxşı hesab edir. (A.Bakıxanov) Həkimlər müəyyən etmişlər ki, arının balı qidalı olmaqdan başqa, həm də bəzi ziyanlı mikrobları məhv edir. Bir arı bir gündə, təxminən, 7000 çiçəyə qonur. Asiya yer kürəsinin ən böyük qitəsidir. O, Avropadan, təxminən, dörd dəfə böyükdür.

Sadə cümlelər	Mürəkkəb cümlelər
	<b>Sadə cümlelər</b>

Dərsliyinizin bu hissəsində sadə cümleləri öyrənəcəksiniz.

Bilirsiniz ki, cümlənin əsas göstəricilərindən ən əsası xəbərdir. Ona görə də cümlənin xəbərə malik olması vacibdir. Mübtədanın isə cümlədə iştirakı xəbər qədər vacib deyil. Bəzi cümlə növləri mübtədasız formalaşır. Ancaq mübtədanın

cümlədə iştirak edib-etməməsindən asılı olmayaraq, onun bildirdiyi şəxs xəbərdə öz əksini tapır. Ona görə də sadə cümlələrin bu cəhətdən növlərini izah edərkən mübtəda terminindən deyil, şəxs terminindən istifadə olunur.

## Sadə cümlənin şəxsə görə növləri

Cümlədə mübtədanın iştirak edib-etməməsindən, xəbərdə ifadə olunan hərəkətin, əlamətin, hökmün aid olduğu şəxsin təsəvvür edilib-edilməməsindən asılı olaraq sadə cümlələr iki cür olur.

1. **Şəxsli cümlələr.**
2. **Şəxssiz cümlələr.**

## Şəxsli cümlələr

Şəxsli cümlələrin aşağıdakı növləri var.

- a) Müəyyən şəxsli cümlələr
- b) Qeyri-müəyyən şəxsli cümlələr
- c) Ümumi şəxsli cümlələr

## Müəyyən şəxsli cümlələr

Şəxsli cümlələrin bu növünün aşağıdakı xüsusiyyətləri var:

1. Mübtəda cümlədə iştirak edir. **Məsələn:** Hava sakit və müləyim idi. Bir yarpaq da tərpənmirdi. Həmişə sırlı görünən dağlar və şırıldayıb axan sular şəhərin havasına bir sərinlik verirdi (M.İbrahimov)

2. Mübtəda cümlədə iştirak etmir, ancaq cümlənin şəxi təsəvvür edilir və cümləyə mübtəda əlavə etmək mümkün olur. **Məsələn:** Kitabı aldım və oxudum cümləsində mübtəda yoxdur; lakin aldım və oxudum xəbərləri göstərir ki, həmin xəbərlərin bildirdiyi hərəkətlər birinci şəxs tərəfindən icra edilibdir. İstəsək həmin şəxsi bildirən *mən* əvəzliyini cümləyə gətirə bilərik. **Məsələn:** Mən kitabı aldım və oxudum.

Hər iki halda cümlə müəyyən şəxsli cümlə hesab olunur. Buna əsasən, müəyyən şəxsli cümlələr iki yerə ayrılır:

a) Mübtədalı müəyyən şəxsli cümlələr.

b) Mübtədasız müəyyən şəxsli cümlələr.

Müəyyən şəxsli cümlələrin mübtədaları şəxslərin üçünün də tək və cəminə aid sözlərlə ifadə oluna bilər. Buna uyğun olaraq, cümlənin də xəbəri şəxs və kəmiyyətə görə dəyişir. **Məsələn:**

Mən yazıram. Biz yazırıq

Sən yazırsan Siz yazırısnız

O yazır. Onlar yazırlar.

Mübtədasız müəyyən şəxsli cümlələrin də xəbərləri eyni qaydada şəxs və kəmiyyətə görə dəyişir. **Məsələn:**

Məktub yazıram. Məktub yazırıq.

Məktub yazırsan. Məktub yazırısnız.

Məktub yazır. Məktub yazırlar.

Müəyyən şəxsli cümlələr nitqdə daha çox işlənir. Biz hər hansı bir mətni yoxlasaq, görərik ki, oradakı cümlələrin ya hamısı, ya da əksəriyyəti müəyyən şəxsli cümlələrdir.

**256.** Mirzə İbrahimovun “Pərvanə” romanından bu hissəni oxuyun. Baxın, oradakı cümlələrin hamısı müəyyən şəxslidir, ya yox?

Bu hissələr, bu düşüncə Nərimanı qeyri-adi bir həvəs və iradə ilə çalışmağa, səy göstərməyə sövq edirdi. Çalışdıqca da keçilən dərsləri daha tez mənimseməyir, müəllim və yoldaşlarının hörmətini qazanırdı. Bu isə, hər bir şagird kimi, Nərimanın da həvəsini soyumağa qoymurdu. Daxili şövq və həvəs insanın ürəyində yanın bir çıraqdır. Onun nə yağı qurtarır, nə də piltəsi. Gecə-gündüz işıq verir və insanın qüvvəsini, özünə inamını artırır, insanı hey irəli getməyə şövqləndirir. Nəriman seminariyaya gəldiyi gündən səyi, intizamı, çalışqanlığı və yaxşı əxlaqı ilə diqqəti cəlb etmişdi.

**257.** Həmin mətni bir daha nəzərdən keçirin və baxın, doğrudanmı oradakı cümlələrin hamısı müəyyən şəxsli cümlələrdir?

**258.** Yenə həmin romandan götürülmüş başqa bir hissəni oxuyun.

Bu gün də Nəriman Səfərəli müəllimin dərsində müvəffəqiyyət qazanmışdı. Sərbəst söhbət saatı idi. Şagirdlərin şifahi və yazılı ədəbiyyatdan hansı nümunələri, hansı xalq məsəllərini, hansı bayatı və qoşmaları əzbər bildiklərini yoxlaysındı. Lövhənin qabağına çıxan uşaq həmin parçanı söyləməli və sonra da qısaca təhlil etməli idi. Nərimana qədər çıxış edən uşaqlar xalq ədəbiyyatından ancaq aşiqanə şeirlər və bayatılardan nümunələr söylədikləri halda, Nəriman yavaş adımlarla lövhənin qabağına gəlib dayandı, iri, fəhmlı gözləri ilə müəllimə baxıb soruşdu:

- Müəllim, Koroğludan desəm, olar?

**254.** Mətnə bir də diqqət edin. Baxın orada müəyyən şəxsli olmayan cümlə varmı?

**255.** Mübtədası birinci, ikinci və üçüncü şəxslərin tək və cəminə aid cümlələr yazın.

Üçüncü şəxsdə mübtəda insanlara aid sözlərlə ifadə olunduğu kimi, başqa canlılara, cansız əşyalara aid olan sözlərlə də ifadə oluna bilir; buna baxmayaraq, həmin cümlələr yenə müəyyən şəxsli cümlə hesab olunur.

#### Məsələn:

Yanında balası yağış gölündən  
Əyilib su içir bir ana ceyran. (S.Vurğun)

Vurğunu da salar yada  
Düz ilqarlı bizim dağlar. (S.Vurğun)

Birinci cümlədə mübtəda *ceyran* sözü ilə, ikinci cümlədə *dağlar* sözü ilə ifadə olunmuşdur. Buna baxmayaraq, hər iki cümlə müəyyən şəxsli cümlələrdir.

**256.** Mübtədası olmayan bir müəyyən şəxsli cümlə yazın, sonra onun xəbərlərini şəxslər üzrə (tək və cəm) dəyişin.

Müəyyən şəxsli cümlələrin xəbərlərinin ifadə vasitələrində məhdudiyyət yoxdur. Bu cümlələrin xəbərləri əsas nitq hissələrinin hamısı ilə; felin bütün zamanlarında, şəkillərində olan fellərlə ifadə oluna bilir. **Məsələn:**

Onlar tələbədirlər. Onlar güclüdür'lər. Onlar birincilər-

dir. Yeni dünya quran biziç. (R.Rza) *Uşaqlar böyüdü, gənclər qocaldı* (S.Vurğun). *Bir də bu yerlərə gələcəkmişən* (S.Vurğun). *Deyin, gülün, övladlarım* (S.Vurğun).

I Elçi: Yox, Vaqif Qarabağdadır,  
Siz ki bilirsiniz, o uzaqdadır.

Müəyyən şəxsli cümlələrin bu cəhətlərini yaxşı öyrənin və yadda saxlayın, çünki şəxsli cümlələrin o biri növlərində belə sərbəstlik yoxdur.

**257.** Oxuyun. Müəyyən şəxsli cümlələrin xəbərlərinin ifadə vasitələrinə fikir verin.

İnsanlar iki cür qocalır: bir qismi qocalıqca müləyimləşir, o biri qismi acıqlı olur. Bəziləri yaşa dolduqca müdrikləşir, itmiş həyat qüvvələrinin əvəzində insani sıfətləri artır, güclənir; ikincilər isə, tərsinə, həm cismən, həm də mənən yoxsullaşırlar. Yaxşı keyfiyyətləri quruyub gedir, acıqlıq və fənalıqları qalır. Birincilər müləyim, mərhəmətli, səbirli, xoşxasiyyət olur, bacardığı yerdə yaxşılıq edir, pislikdən qaçırlar; ikincilərin isə ürəklərində yaxşı hisslər və həvəslər ölüb gedir... (M.İbrahimov). Ey insanlar, birincilərdən olun. Ey uşaqlar, gənclər, yaxşı keyfiyyətlərinizi daima qoruyub saxlamağa çalışın.

Müəyyən şəxsli cümlələr nitqin əsasını təşkil edir. Biz bir-birimizlə, əsasən, müəyyən şəxsli cümlələr vasitəsi ilə danışırıq, fikirlərimizi, əsasən, belə cümlələr vasitəsi ilə ifadə edirik. Elmi, bədii əsərlər, ümumən, hər cür yazılar, əsasən, müəyyən şəxsli cümlələrdən ibarət olur.

Mətni oxuyun: görün, orada müəyyən şəxsli cümlədən başqa, şəxsə görə başqa cümlə növü varmı?

**Əqrəb.** Səhrada bütün canlılar susuzluqdan əzab çəkir. Əqrəb isə susuzluğun nə demək olduğunu bilmir. O heç vaxt su içmir. O, aylarla qidasız da keçinə bilir, həm də zəifləmir, gücdən düşmür.

Əqrəblər azacıq böyükən kimi, müstəqil həyata başlayırlar. Onlar istini xoşlasalar da, günəşin düz düşən şüalarını sevmirlər. Odur ki, gündüzlər daş altında, qayaların yarıqlarında gizlənlərlər, ya da quma girirlər. Gecələr isə cücü, hörməcək ovlamağa çıxırlar.

Əqrəb qorxulu yırtıcıdır. Asta yeriməsinə, görmə və eşitmə qabiliyyətinin zəif olmasına baxmayaraq, əqrəb çox vaxt özündən xeyli böyük düşmənlə döyüşdə qalib gəlir.

Müəyyən şəxsli cümlənin əsas xüsusiyyətlərindən biri onun xəbərinin ifadə vasitələrinin və ifadə formalarının qeyri-məhdudluğudur. Bu cümlələrin xəbərləri əsas nitq hissələrinin hamısı ilə ifadə oluna bilir.

Biz *şagirdik* (isimlə). Biz *xoşbəxtik* (sifətlə). Biz *çoxuq* (sayla). Biz *beləyik* (əvəzliklə). Biz *oxuyuruq* (fellə). Onlar uzaqdadır.

Müəyyən şəxsli cümlənin əsas xüsusiyyətlərindən biri də onun feli xəbərinin bütün şəxslər üzrə dəyişə bilməsidir: Yazıram. Yazırsan. Yazır. Yazırıq. Yazırsınız. Yazırlar.

Cümlənin şəxsə görə başqa növlərində bu xüsusiyyət yoxdur.

**258.** Həyatı sevmək birləşməsini cümləyə çevirin və həmin cümlənin xəbərini şəxslər üzrə dəyişin.

**259.** Sən danışırsan cümləsinin xəbərini zamanlar üzrə dəyişin.

**260.** Siz gəlirsiniz cümləsinin xəbərini felin şəkilləri üzrə dəyişin.

### Qeyri-müəyyən şəxsli cümlələr

Qeyri-müəyyən şəxsli cümlələrin əsas xüsusiyyətləri aşağıdakılardır:

- Bu cümlələrdə mübtəda olmur.
  - Bu cümlələrin xəbərləri ancaq üçüncü şəxsin cəmində olur.
  - Bu cümlələrin xəbərləri feli xəbər olur, yəni ya tək fellə, ya da ikinci tərəfi fel olan birləşmələrlə ifadə olunur.
- Bunlar qeyri-müəyyən şəxsli cümlələrin formal cəhətləridir.
- Bu cümlələrdə xəbərin ifadə etdiyi hərəkət qeyri-müəyyən şəxslərə aid olur.

Misallar:

Buna da bir böyük *vəzir dedilər*,

Başımı, beynimi *ovub yedilər*.

(S.Vurğun)

Bu cümlələrin ikisi də qeyri-müəyyən şəxsli cümlələrdir. Onların heç birinin mübtədəsi yoxdur, xəbərləri üçüncü şəxsin cəmində olan fellə ifadə olunmuşdur. Onlar mənaca da qeyri-müəyyənlik bildirirlər. Bu cümlələri oxuyan və ya eşidən bilə bilməz ki, *dedilər*, *yedilər* fellərinin bildirdikləri hərəkətlər kimlər tərəfindən icra edilir.

**261.** Qeyri-müəyyən şəxsli cümləyə aid beş misal yazın.

**262.** Siz öz danışığınızda qeyri-müəyyən şəxsli cümlələrdən istifadə edirsinizmi? Bir-birinizin danışığına fikir verin, görün həmin danışıqlarda belə cümlələr işlədilirmi?

**263.** Onu bir nəfər çağrıır. Dostum qiymətli bir saat mükafat aldı. O, ezamiyyətə göndərildi cümlələrini qeyri-müəyyən şəxsli cümlələrə çevirin.

Qeyri-müəyyən şəxsli cümlələrin işlənməsinin səbəbləri var.

1. Cümlənin xəbərinin ifadə etdiyi hərəkəti icra edən, danışana məlum deyil. Danışan adam yalnız hərəkət, hadisə haqqında məlumat malikdir. Ona görə də heç bir şəxsin adını çəkə bilmir, qeyri-müəyyən şəxsli cümlə işlətməli olur.

#### Məsələn:

Deyirlər, soyuyacaq günəş bir zaman (S.Vurğun).

Burada *deyirlər* hərəkətini icra edən şəxslər müəllifə məlum deyil, o ancaq bu proses haqqında fikrin olduğunu bilir.

S.Vurğunun “Vaqif” pyesində Qacarla Təlxək arasında bir dialoq var; həmin dialoqda qeyri-müəyyən şəxsli cümlələrdən istifadə edilir.

Qacar: De görüm, məni əsir alsalar,

*Qaranlıq zindana tutub salsalar,*

Neylərsən?

Təlxək: Neylərəm? Neylərəm? Aman!

Keçərəm yolunda baş ilə candan.

*Sizi zindanlara salsalar əgər,*

İnsan boğazlaram düz otuz nəfər.

2. İşı icra edən şəxs və ya şəxslər danışana, hətta diniyyənə də məlum ola bilər. Bu halda müəyyən şəxslər cümlədən də istifadə etmək olar. Ancaq məsələnin bu tərəfi danışanı maraqlandırmır, o ancaq proses haqqında məlumat vermək istəyir və qeyri-müəyyən şəxslər cümlə işlədir. **Məsələn**, "Vaqif" pyesində xanın adamları Eldarı tuturlar, Əli bəy bu-nu bilir. Ancaq belə deyir: Ata, həbs etdilər yazılıq Eldarı!

Yaxud C.Cabbarlinin "Vəfali Səriyyə, yaxud göz yaşı içində gülüş" pyesində Səriyyə Rüstəmə belə deyir.

- Ah, Rüstəm! Məni səndən ayırmak isteyirlər. Ona görə səni içəri buraxmırlar. Məni Qurbana verirlər.

Səriyyə bilir ki, bu hərəkətləri edənlər kimlərdir. O həmin adamların adını çəkməklə fikirlərini müəyyən şəxslər cümlələrlə də ifadə edə bilərdi. Ancaq qeyri-müəyyən şəxslər cümlədə diqqət bir başa hadisəyə yönəldiyinə görə, belə cümlələr işlətmək daha münasib olur.

Mübtədası olmayan müəyyən şəxslər cümlənin də xəbəri üçüncü şəxsin cəmindəki fellə ifadə olunan tipi var.

#### **Məsələn:**

1) Birinci yer tutanlara mükafat verdilər.

2) Heç bir şərt qoymadan səhər saat 9-da işə başladılar.

Bu cümlələrdən birincisi qeyri-müəyyən şəxslər, ikincisi isə müəyyən şəxslər cümlədir.

Bunu onların məzmunundan bilmək olur. Birincidə hərəkətin aid olduğu şəxs qeyri-müəyyəndir, yəni təsəvvür etmək olmur ki, mükafatı konkret olaraq, kim və ya kimlər veribdir. İkinci cümlədə isə bir qrup (iki, üç...) şəxs nəzərdə tutulur.

Birinci cümlədə hərəkətin bir şəxs tərəfindən də icrası nəzərdə tutula bilər; ikinci cümlədə isə bu, mümkün deyil.

**264.** Bu cümlələrdə hansının müəyyən şəxslər, hansının qeyri-müəyyən şəxslər olduğunu qeyd edin.

1) Pəncərənin qabağında durub bağla baxırlar.

2) Son zamanlar bağlara yaxşı baxırlar.

Eyni tipli müəyyən və qeyri-müəyyən şəxslər cümlələri mətn daxilində fərqləndirmək asan olur. **Məsələn:** B.Vahab-

zadə M.Füzulidən bir misal gətirir və yazar:

*Bunlara əsaslanıb bəzən Füzulinin sufi fikirlərin ifadəçisi, mistik şair kimi qələmə verirlər.*

Bu qeyri-müəyyən şəxsli cümlədir. Yəqin ki, müəllif belə fikirdə olanları bilir. O fikirdə bir nəfər də ola bilər, ancaq B.Vahabzadə ümumiləşdirmə aparır və hərəkət qeyri-müəyyən şəxslərə aid edilir.

**265.** Qeyd edilən müəyyən şəxsli cümlələri qeyri-müəyyən şəxsli cümlələrə çevirin.

Bahar gəlir. Bayram günləri başlanır. *Evlər təmizlənir. Xalçalar günə verilir. Həyat-baca süpürülür. Yollar qaydaya salınır. Məktəbin həyatında təzə ağaclar əkilir. Pəncərələr gülçiçəklə bəzədilir.* Uşaqlar şənlənir, atılıb-düşürlər.

**Nümunə:** Evlər təmizlənir - Evləri təmizləyirlər.

### Ümumi şəxsli cümlələr

Ümumi şəxsli cümlələrdə də mübtəda olmur. Bu cümlələrdən hər birinin xəbəri bir şəxsə görə formalasır, ancaq fikir həmin şəxsə aid olmur, ümumiyyətə aid olur.

Bu cümlələrdə insanların həyatına, məişətinə, adət-ənənəsinə aid olan mənalar ifadə edilir.

**Məsələn:** Cücəni payızda sayarlar (atalar sözü).

Ümumi şəxsli cümlələr müəyyən hadisələrdən çıxan nəticələri bildirir, qısa şəkildə geniş məna daşıyır, bir qədər də məcazi mənalı olur. **Məsələn,** *Cücəni payızda sayarlar* cümləsi buradakı sözlərdən fərqli məna ifadə edir. Mənası odur ki, işin axırında onun nəticəsini bilmək olar, əvvəldən deməklə məsələ bitmir.

Ümumi şəxsli cümlələr, çox vaxt atalar sözlərindən, məsəllərdən ibarət olur. Ümumi şəxsli cümlələrin xəbərləri, birinci şəxsin tək və cəmində, ikinci şəxsin təkində, üçüncü şəxsin təkində və cəmində olur.

**Məsələn:** Birinci şəxs təkə aid: Ağ-ağ yudum, qara-qara sərdim (məsəl).

Birinci şəxs cəmə aid:

Başlayırıq qızmağa yay gəlməmiş,

Çirmənirik keçməyə çay gəlməmiş.

(M.Ə.Sabir)

**İkinci şəxs təkə aid:** Nə əkərsən, onu biçərsən (atalar sözü).

**Üçüncü şəxs təkə aid:** Öz gözündə tiri görmür, özgə gözündə tük axtarır (atalar sözü).

**Üçüncü şəxs cəmə aid:** Azarlinin yanında turşu yeməzlər (atalar sözü).

**266.** “Atalar sözləri” kitabından ümumi şəxsli cümlələrə aid misallar seçib dəftərinizə yazın.

**267.** “Anlayana qul ol, anlamayana ağa olma”, “Yalançının evinə qədər qovarlar” cümlələrinin mənalarını izah edin.

**268.** Köçürün, ümumi şəxsli cümlələrin altından xətt çəkin.

Göy guruldayır, ildirim çaxır, elə bilirsən ki, yağış yağacaq, ancaq bir də görürsən ki, hava açıldı. Bir doğru ki yalanə oxşadı, onu söyləmə (C.Cabbarlı). Gülməli sözə gülərlər (Mir Cəlal). Yaz buza, qoy günə (Məsəl). Bir də görürsən ki, açılan solur (S.Vurğun).

Keçmə namərd körpüsündən, qoy aparsın sel səni,  
Yatma tülükü kölgəsində, qoy yesin aslan səni.

(Məsəl)

Ümumi şəxsli cümlələrlə mübtədasız müəyyən şəxsli cümlələr arasında oxşar cəhətlər var.

- Hər ikisində mübtəda olmur
- Xəbərlərin şəxsə görə ifadə vasitələri uyğun gəlir.

Müqayisə edin:

Şəxslər	Mübtədasız müəyyən şəxsli cümlələr	Ümumi şəxsli cümlələr
I şəxs - tək	Palazı yudum ve sərdim	Ağ-ağ yudum, qara-qara sərdim
I şəxs - cəm	Vaxtı gəlməmiş işə başlayırıq	Başlayırıq qızmağā yay gəlməmiş
II şəxs - tək	Bir parçanı əvvəlcə ölç, sonra biç	Yüz ölç, bir biç
II şəxs - cəm	Hər şeyi yaxşı bilirsiniz	-
III şəxs - tək	Oz eyibini bilmir, məndə eyib axtarır	Oz gözündə tiri görmür, özgə gözündə tük axtarır
III şəxs - cəm	Hər gün cüçələri sayırlar	Cüçəni payızda sayarlar

Bu oxşarlığa baxmayaraq, həmin cümlə növlərini fərqləndirmək olur. Bu fərq iki cəhətdən özünü göstərir.

1) Mənalarına görə.

Müəyyən şəxsli cümlələrin ifadə etdiyi fikir konkret bir hadisə ilə əlaqədar olur, onların konkret şəxsləri olur və onlara mübtəda artırmaq olur. **Məsələn**, *Bu parçanı əvvəlcə ölç, sonra biç cümləsinə mübtəda artıraraq, onu Sən bu parçanı əvvəlcə ölç, sonra biç kimi işlətmək olar. Xəbəri eyni şəxsə (ikinci şəxsə) aid olan Yüz ölç, bir biç cümləsinə mübtəda artırırsaq, o öz mahiyyətini dəyişər, ümumi şəxsli cümləliyindən çıxar.*

2) Qrammatik xüsusiyyətinə görə.

Müəyyən şəxsli cümlələrin xəbərləri şəxsə, kəmiyyətə, zamana, felin şəkillərinə görə dəyişir: Yazıram. Yazırsan. Yazır. Yazırıq. Yazırınız. Yazırlar. Yazıram. Yazmışam... Yazım. Yazmalıyam. Yazasıyam... Ümumi şəxsli cümlələrin xəbərini belə dəyişmək olmaz. Ümumi şəxsli cümlənin hər birinin xəbəri bircə formada olur və dəyişmir. **Məsələn**, *Cücəni payızda sayarlar* cümləsinin xəbəri üçüncü şəxsin cəmində qeyri-qəti gələcək zamandadır. Onun xəbərini şəxsə, kəmiyyətə, zamana görə dəyişsək, cümlə ümumi şəxsli cümləliyini itirər.

Demək, yadınızda saxlayırsınız:

- Müəyyən şəxsli cümlənin xəbərini şəxs, kəmiyyət və s. üzrə asanlıqla dəyişmək olar.
- Ümumi şəxsli cümlənin xəbəri bir formada sabitləşir və dəyişməz qalır.

Xəbəri üçüncü şəxsin cəmində olan ümumi şəxsli cümlələrlə qeyri-müəyyən şəxsli cümlələr bir-birinə bənzəyir. Onları ancaq mənalarına görə fərqləndirmək olar.

Ümumi şəxsli cümlələrdə hər hansı bir şəxs və ya şəxslər nəzərdə tutulmur; onların xəbərlərinin hansı şəxsə aidliyindən asılı olaraq, fikri ümumiyyətə aid etmək olur və onu hər bir vəziyyətə aid etmək olur. Qeyri-müəyyən şəxsli cümlələrdə belə ümumilik olmur, burada qeyri-müəyyən olsa da, iş görənlərin reallığı təsəvvür olunur.

Müqayisə edin.

Qeyri-müəyyən şəxslər cümlələr	Ümumi şəxslər cümlələr
Deyirlər, soyuyacaq günəş bir zaman. (S.Vurğun)	Ağrımayan başa dəsmal bağlamalar. (Atalar sözü)
Almazı sinif nümayəndəsi seçdilər	Gülməli sözə gülərlər (Mir Cəlal)

Alımlər hesablamışlar ki, canlı aləm üçün qar suyu çay sularından xeyirlidir. Qar suyunun xeyrini sübut etmək üçün belə bir təcrübə aparmışlar. Eyni yaşda, eyni çəkidi, eyni cins-dən olan iki toyuğu götürmüslər. Birinə həmişə qar suyu, o birinə isə adı su veriblər. Üç aydan sonra görüblər ki, qar suyu içən toyuq adı su içən toyuqdan iki dəfə çox yumurta veribdir. Həm də onun yumurtaları, nisbətən, böyük olubdur. Qar suyu ilə suvarılan xiyar tağı da adı su ilə suvarıldan iki dəfə çox məhsul veribdir. Ancaq qar suyu həmişə tapılmır.

### Şəxssiz cümlələr

Şəxssiz cümlələrdə mübtəda olmur və xəbərdə ifadə olunan hərəkətin, halın hansı şəxsə aid olmasını da təsəvvür etmək olmur.

Şəxssiz cümlələrin xəbərləri üçüncü şəxsin təkində olur, şəxsə və kəmiyyətə görə dəyişmir.

**Məsələn:** Günorta çağrı idi (M.İbrahimov). Uşağı ananın döşündəcə yuxu apardı (M.İbrahimov). Yarım saat çəkmədi, səhərin yarısı buraya cəm oldu (Y.V.Çəmənzəminli). Gecədən *bir neçə saat keçdi* (Y.V.Çəmənzəminli).

Şəxssiz cümlələrin xəbərləri həm fellərlə, həm də başqa nitq hissələri ilə ifadə olunur. **Məsələn:**

a) Fellə ifadə olunanlar: Üç-dörd ay da keçdi. Qış idi (Y.V.Çəmənzəminli). *İki il keçdi* (Y.V.Çəmənzəminli). Aradan bir az keçdi, Allah vurdu mənə bir oğlan da verdi (Y.V.Çəmənzəminli). *Gecədən xeyli keçmişdi* (S.Rəhimov).

b) Başqa nitq hissələri ilə ifadə olunanlara aid: Payız günü id. (Y.V.Çəmənzəminli). Sabah ertə id. (Y.V.Çəmənzəminli).

**269.** Köçürün. Şəxssiz cümlələrin altından xətt çəkin.

Səhərdir. Günəşin rəngi sapsarı,

Sarılıq çulqamış ağ buludları. (S.Vurğun)

Bir məsəl qalmışdır ata-baladan:

Uçarda turacdır, qaçarda ceyran(dır) (S.Vurğun)

Axşamdır, uzanır alaqaranlıq,

Qorx ki, təsvirimiz yarımcıq qalar! (S.Vurğun)

Bir az da sakitlik düşdü. Gülsüm qarı cürətləndi (Y.V.Çəmənzəminli). Bu hadisədən indi çox-çox illər keçir (Y.V.Çəmənzəminli). Usta, Allah, məni də istəyirmiş, ona min şükür! Bax, gör, mənim başıma nə iş gəlir (Y.V.Çəmənzəminli). Bilmirəm, gecədir, bilmirəm, gündüzdür, qaranlıqda sürüñürəm (Y.V.Çəmənzəminli). Qarlı, tufanlı bir gün idi (Ə.Vəliyev). Məhkəmədə böyük və maraqlı bir işə baxılır (F.Şahbazi).

**270.** Beş şəxssiz cümle yazın.

**271.** İstirahət əmri verilən kimi çoxlarını yuxu tutdu (Mir Cəlal) şəxssiz cümləsinin məzmununu, əsasən, saxlamaqla, onu müəyyən şəxslər cümləyə çevirin.

**272.** Aşağıdakı şeir bəndi dörd cümlədən ibarətdir. Onlardan hansılar şəxssiz cümlələrdir?

Anamızın saf südünə and olsun,

Alqışına, öyüdünə and olsun,

Zəfər adlı böyük günə and olsun,

Azadlıq bayrağını hər zaman

Azərbaycan qoruyacaq yağıdan. (R.Rza)

Şəxssiz cümlələrin xəbərləri yalnız bir şəxs də - üçüncü şəxsin təkində olur, müəyyən şəxslər cümlənin də belə forması var.

Müəyyən şəxslər cümlələr	Şəxssiz cümlələr
Var olsun şeirimiz, şairlərimiz, Hər güle, çıçəyə təzə ad verir. (S.Vurğun)	Burada ciddi bir məsələyə baxılır.
Maraqlı insandır, burada qalır.	Xoruzların ilk banıdır, Səhərə az qalır. (M.Hüseyn)

Bu cümle növləri onunla fərqlənir ki, şəxssiz cümlələrə, formal da olsa, mübtəda artırmaq mümkün olmur. Müəyyən şəxslər cümlələrin şəxsi təsəvvür olunur və onlara asanlıqla mübtəda əlavə etmək olur. **Məsələn:** Yox, xala, heç qorxma,

indi bahardı (S.Vurğun). *Indi bahardır* şəxssiz cümlədir; mübtədəsi yoxdur və ona mübtədə əlavə etmək olmaz. *Yazır və oxuyur* cümləsinə isə asanlıqla mübtədə artırmaq olur: O yazır və oxuyur.

**273.** Oxuyun. Şəxssiz cümlələri müəyyən şəxsli cümlələrdən fərqləndirin.

Gecədən xeyli keçmişdi. Soyuq idi. Səs gəldi. Qapı açıldı. Atam içəri girdi. O, mədəndə operatordur, neft verən quyulara baxır. Həftənin müəyyən günlərini dənizdə, müəyyən günlərini şəhərdə evimizdə olur. O, evdə olanda mənim kefimdir. Nazlinı və məni götürüb gəzməyə çıxır. Bizimlə kino-ya, sirkə gedir, yaxşı söhbətlər eləyir (M.İbrahimov). Onun halına ürəyimiz yandı (M.İbrahimov). Birdən bir gurultu qopdu, bir dəqiqədə ətraf sükuta qərq oldu (Y.V.Çəmənzəminli). Bir az keçmədi, meydan bir-birinə dəydi (Y.V.Çəmənzəminli). Təbiətdə çoxlu dağ var. Onlara dünyanın hər yerində, hətta okeanların dibində də rast gəlinir. Ancaq buz dağları da var. Həmin dağların yaşı milyon illərlə hesablanır.

Möhtərəm şairə salamlar olsun,  
Bu dünya durduqca o da var olsun. (S.Vurğun)

### Adlıq cümlə

Adlıq cümlələr xəbərlik şəkilçisi qəbul etməyən sözlərdən və söz birləşmələrindən ibarət olur. **Məsələn:**

*Qarabağ. Şuşa qalası. Xan sarayı* (S.Vurğun). *Yol. Qatar.* Minənlər vur, düşənlər vur (R.Rza).

Adlıq cümlələr əslində cümlə kimi formalaşdır, onların xəbəri olmur. Deməli, onlarda cümlənin əsas əlaməti olan predikativlik yoxdur. Ona görə də onlara şərti olaraq cümlə deyilir.

Adlıq cümlə, əsasən, yazılı nitq faktıdır. Şifahi nitqdə adlıq cümlələrdən istifadə edilmir. Yazında mətnin quruluşu, sözlərin və söz birləşmələrinin düzülüşü onların fikir ifadə etməsinə kömək edir. Adlıq cümlələrdən ibarət mətnləri oxuyanda intonasiya sözlərin və söz birləşmələrinin cümlə məqsədi ilə işləndiyini bildirir. **Məsələn:**

Axşam üstü. Bulaq başı. Mis səhəng,

Üç gəlinin bir ağızdan gülməyi.

Kəhər atın dəli Kürü keçərək,

Baş sallayıb ağır-ağır gəlməyi. (S.Vurğun)

Bu şeir bəndi adlıq cümlələrdən ibarətdir. Bu adlıq cümlələr silsiləsi həm bir bənd şeirdir, həm gözəl bir təsvirdir.

Adlıq cümlələr daha çox dram əsərlərin remarkalarında işlənir. Səhnələrin təsviri, bir qayda olaraq, adlıq cümlələrlə verilir. Ancaq adlıq cümlələrin yanında çox vaxt adı bitkin cümlələr də işlənir. Bu cümlələr mətni tamamlayır.

**Məsələn**, C.Cabbarının “Od gəlini” pyesindən.

Beşinci görüşün remarkası: Altunbayın sarayında. Solmaz və Elxan.

Altıncı görüşün remarkası: Atəşgah. Solmaz və Oddamı.

Onuncu görüşün remarkası: Axşam. Həbsxana. Elxan, Aqşin.

Bu remarkaların üçü də adlıq cümlələrdən ibarətdir.

S.Vurğunun “Vaqif” pyesindən: Şuşa qalası. Xan sarayı. Vaqifin evi. Toy məclisi, oyun. İbrahim xan, yanında da adamları gəlir. Hamı qalxıb xana baş əyir.

Bu remarkada adlıq cümlələrdən sonra bitkin cümlələr işlənmişdir.

Adlıq cümlələrdə ayrıca söz və ya söz birləşməsi ilə nəyinsə adı çəkilir, lakin o haqda heç nə deyilmir, ancaq oxucu başa düşür ki, söhbət nədən gedir.

Adlıq cümlələr, bitkin cümlələrə nisbətən, fikri qısa, az sözlə ifadə etməyə imkan verir. Burada sadalama olur, ancaq qrammatik cəhətdən cümləni tamamlamaq üçün əlavə sözlər dən istifadə edilmir.

**274.** S.Vurğunun “Vaqif” pyesinin yeddinci şəklinin remarkasına diqqət edin, orada adlıq cümlələrlə bitkin cümlələrin yerinə nəzər salın.

Səhər yenicə açılır. Ordugah. Uca bir təpə. Təpənin başında Qacarın çadırı. Onun ətrafında başqa çadırlar görünür. At kişnəmələri, insan səsləri eşidilir. Qacar yuxudadır. Sağ tərəfdəki çadırlardan Tamaranın kədərli şərqisi eşidilir.

Adlıq cümlələr müxtəlif qrammatik mənalarda olur.

a) Şəxs bildirir. Qabaqda Qıratın üstündə Rövşən, onun ətrafında Eyvaz və Səfər (S.Vurğun). Ay işığı, bulaq başı, göy çəmən, Bir dünyamız, bir sən özün, bir də mən (S.Vurğun).

b) Əşya bildirir. Küncdə dəmir kravat, qabaqda köhnəmiz, üstündə bir-iki kitab, mizin yanında iki köhnə stul (C.Məmmədquluzadə).

c) Yer bildirir. Şuşa qalası. Cıdır düzü (S.Vurğun).

ç) Zaman bildirir. XVIII əsr. Qazax mahalı...(S.Vurğun).

**275.** Mətni köçürün, adlıq cümlələrin qrammatik mənalarını qeyd edin (adlıq cümlə çoxsözlüdürsə, əsas sözü nəzərə alın).

Cənubi Azərbaycan. Şimalda Araz çayı, cənubda qarlı dağlar, dumanlı təpələr. Araz çayından cənuba doğru uzanan yolun ortasında bir və iki mərtəbəli damlar görünür (M.S.Ordubadi). Təbriz şəhəri. Xalça fabrikinin qarşısı. Fabrikin ətrafında silahlı adamlar gəzişir (M.S.Ordubadi). Sadıq Sadıqovun evi. Bahalı mebellər. Ortada, üstü cürbəcür yeməklərlə dolu stol. Qapı zəngi vurulur (İ.Əfəndiyev). Sadə bir otaq. Yuxarı tərəfdə böyük kitab şəkfi. Ortada ağ örtüklü stol. Divan, radioqəbuledici, telefon (İ.Əfəndiyev).

## Söz-cümlə

Mükəlimə zamanı bəzi sorğulara (bəzi sual cümlələrinə) *bəli*, *xeyr*, *yox* sözləri ilə cavab verilir və bununla, deyilən fikir təsdiq və ya inkar edilir. Belə yerdə həmin sözlər fikir ifadə etmiş olur. Ona görə onlara “söz-cümlə” deyilir. **Məsələn:**

- Bahar, sən səkkizinci sinifdə oxuyursan?
- Bəli.
- Qiymətlərin əladırımı?
- Bəli.
- Zəif qiymət aldığın olubdurmu?
- Xeyr.
- Yeddinci sinifdə də iki almayıbsan?
- Yox.

*Var* sözü də sual cümləsinə cavab kimi işlənir. Ancaq

*bəli, xeyr, yox* sözlərindən fərqli olaraq, *var* sözü sual cümlələrində nəzərdə tutulan bir şeyin olmasını təsdiqləmək üçün işlədir. Məsələn, yuxarıdakı cümlələrin heç birinin cavabında *var* sözünü işlətmək olmaz. Onu ancaq aşağıdakı hallarda işlətmək olar.

- Sənin “Azərbaycan dili” kitabın var?
- Var.
- Bəs “Azərbaycan tarixi” kitabın yoxdur?
- Var.

Bu sözlər deyilmiş fikirləri təsdiq və inkar məqamında işlənir. Mətn olmasa, mükalimə olmasa, onların mənası anlaşılmaz. **Məsələn**, ayrılıqda desək ki, *bəli* bir şey başa düşülməz, ya ayrılıqda desək ki, *xeyr, yox* heç nə anlaşılmaz. Onlar öz-özlüyündə cümlə olsayırlar, o halda fikir ifadə edərdilər.

**276.** Aşağıdakı mükalimədə *bəli, yox, xeyr, var* sözlərini bitkin cümlələrlə əvəz edin.

- Hava soyuqdur?
- Bəli.
- Üşümürsən ki?
- Yox.
- Dərslərini öyrənibsən?
- Bəli.
- Bu gün ədəbiyyat dərsiniz var?
- Xeyr.
- Bəs Azərbaycan dili dərsiniz var?
- Var.

Cox vaxt, *bəli, yox, xeyr, var* sözlərindən sonra onların mənasını tamamlayan bitkin cümlələr işlənir, belə olanda həmin sözlərin cümlə rolu zəifləyir, intonasiya bitkinliyi olmur. **Məsələn**, S.Vurğunun “Vaqif” pyesindən olan aşağıdakı misallara diqqət edin.

- Şair, Cavad xanın adamıçıq biz,
- Xoş xəbər gətirib gəlmışık sizə.
- Vaqifdən?
- Yox, Vaqif Qarabağdadır,

Siz ki bilirsiniz, o uzaqdadır.

- Bəli, uzaqdadır, həsrəti çoxdur...
- Yoxdur bu torpaqda şair sizin tək...
- Yox, yox? hüsnü-kəlam Vaqifdə vardır.
- Xeyr! Mən yoldaşam uçan quşlara.

*Var, yox* sözləri bəzən şəkilçi ilə, bəzən də şəkilçi olma-dan xəbər rolunda işlənir. Belə olanda, onlara “söz-cümlə” deyilmir. **Məsələn:**

Burda gecələrin qərib səsi var,  
Könlümün incə bir kəmənçəsi var. (S.Vurğun)

Yaxşı, nə var, nə yox? Kefin necədir? (S.Vurğun)

Canım, nə cəhənnəm, nə cənnət vardır. (S.Vurğun)

İçki belə düşdü, meydanda varam! (S.Vurğun)

**277.** Var, yox sözlərini həm “söz-cümlə” kimi, həm də adı cümlələrin xəbərləri kimi işlədin.

Hər hansı bir suala cavab vermək, hər hansı bir fikri təsdiq və inkar etmək məqsədi ilə “söz-cümlə”lərdən və ya bir sözdən, iki sözdən ibarət qısa cümlələrdən istifadə etmək olur. Ancaq şagirdlərin rabitəli nitqlərinin inkişaf etdirilməsində sadə geniş cümlələrdən, çox sözlü mətnlərdən istifadə daha təsirli olur.

Ona görə müəllim çalışmalıdır ki, şagirdlər dərs danışanda, suallara cavab verəndə fikri tam ifadə edən geniş cümlələrdən istifadə etsinlər.

Bədii mətnləri ifadəli oxumaq, şerləri əzbərdən demək də nitqin inkişafına təsir göstərir.

**278.** Şeiri sinifdə ifadəli oxuyun, evdə əzbərləyin və sonrakı dərslərdən birində əzbərdən deyin.

## İNSAN-QAYALAR

Bir qayaya söykənmişəm,  
deyirəm, kaş  
Bax beləcə daşa dönəm  
yavaş-yavaş.

Taleyimi qayaların taleyinə  
bağlayam mən.  
Bircə insan düşüncəmi saxlayam mən.  
Daş ayaqlı, daş əlli bir insan kimi  
enib daşdan-daşa düşəm.  
Qayaların lal dilini başa düşəm,  
Onların daş qulağına bir daş atam,  
Qayaların keçmişini  
qayalara xatırladam.  
Deyəm: bir vaxt insan oğlu  
insan olub bu qayalar,  
İnsanların nərəsindən  
doğulub bu qayalar.  
Nər igidlər düşmən üstə gedən zaman  
Babalar da baş qaldırıb yer altından,  
Qaya kimi  
dayaq olub, yumruq olub,  
ox olublar.  
Qayadöşlü qəhrəmanlar  
qayalıqda yox olublar,  
Bu torpağın taleyində o da elə  
bir gün idi.  
İgidlərin yaşaması daş olmaqla mümkün idi,  
Yoxsa onun qismətinə hardan düşə  
bu qədər daş!..  
Siz ey qədim əfsanələr,  
Şeirimə yağı, səsimə yağı!  
Nə zamansa bu daşlarla  
bir dil tapan tapılacaq.  
Bu daşların, qayaların  
Keçmişini oyadacaq.  
Ordu-ordu qayalıqlar  
İnsanlığa qayıdacaq.  
Bu basılmaz nərlər-ərlər,  
Bu qaya sərkərdələr  
Onda məni - bir balaca daş əsgəri  
qoyar, yəqin,  
qoşulmağa bu cərgəyə,

Qayaların keçmişini  
qayalara yazım deyə.  
Onda Vətən sanar məni  
bir balaca vətən daşı.  
Vətən daşı olmayandan  
olmaz ölkə vətəndaşı. (M.Araz)

### Müxtəsər və geniş cümlələr

Mübtəda və xəbərdən ibarət olan cümlələrə, yaxud tək-cə xəbərdən ibarət olan cümlələrə müxtəsər cümlə deyilir.

İkinci dərəcəli üzvləri olan cümlələrə geniş cümlələr deyilir.

**Məsələn:** *Su həyatdır. Su dirilikdir. Yer kürəsində su hər şeydən çoxdur.*

Burada üç cümlə var. Onlardan ikisi müxtəsər cümlələrdir: *Su həyatdır. Su dirilikdir.* Bu cümlələr mübtəda və xəbərdən ibarətdir:

Su - mübtəda, həyatdır - xəbər.

Su - mübtəda, dirilikdir - xəbər.

Cümlələrdən üçüncüüsü geniş cümlədir. Çünkü həmin cümlədə mübtəda və xəbərdən başqa, ikinci dərəcəli üzvlər də işlənmişdir.

Su - mübtəda. Çoxdur - xəbər.

Yer kürəsində - zərflik.

Hər şeydən - tamamlıq.

**279.** Köçürün. Müxtəsər və geniş cümlələri fərqləndirib aşağıdakı qaydada ayrı-ayrılıqda yazın.

Müxtəsər cümlələr:

Geniş cümlələr:

Gecə oldu. Çıraqlar yanmışdı. Evdə bərk söhbət var idi (Y.V.Çəmənzəminli). Keçər qüssə, keçər qəm (N.Xəzri) Başladığımız dərs hələ qurtarmamışdır (S.Qənizadə). Sadıq kişi dözə bilmədi. Vahidin qolundan tutub silkələdi. Vahid susmuşdu. Sadıq kişinin yenə də qulağı onda idi. Ardını danışacağıni gözləyirdi (Mir Cəlal). Günlər gəlib keçdi. Təklik Məstani pəncəsinə alıb boğdu (S.Rəhimov).

### Müxtəsər cümlələrin iki növü var

1) Mübtəda və xəbərdən ibarət olanlar: Zəng vuruldu. Dərs başlandı (S.Qənizadə). Günah mənimkidir, əfv elə, ustad! (S.Vurğun)

2) Yalnız xəbərdən ibarət müxtəsər cümlələr: Qalın, gələyin, evimiz vardır (S.Vurğun).

**280.** Müxtəsər cümlələri seçin, mübtədalı müxtəsər cümlərlə mübtədasız müxtəsər cümlələri ayrı-ayrı sütunlarda yazın.

Deyin, gülün, övladlarım (S.Vurğun). Uşaqlar böyüdü, gənclər qocaldı (S.Vurğun).

Novbahar oldu, günəş şölələnib nur saçır,

Qar ərir, sellər axır, ot göyərir səhrada. (C.Cabbarlı)

Uçur təyyarələr, üzür gəmilər,

Qatarlar şütüyüb gedir hər yana (Qabil)

#### Mübtədalı müxtəsər cümlələr

#### Mübtədasız müxtəsər cümlələr

Geniş cümlələr ikinci dərəcəli üzvlərə görə müəyyənləşir. Belə cümlələr də mübtədalı və mübtədasız ola bilər.

#### Məsələn:

1) Mübtədası olan geniş cümlələrə aid: Qaraxan dəhrəni götürüb bağa endi. Bağı kol-kos basmışdı. Böyürtkənlər sarlaşq kimi, ağaclarla sarılmışdı. Qaraxan əyilib bir-iki kol kəsdi (S.Rəhimov). Möhsün gecəni rahat yata bilmədi (S.Rəhimov). Axşam-səhər kənddə qoyun quzu mələşir, səsküy kəndi götürürdü (S.Rəhimov).

#### 2) Mübtədasız geniş cümlələr:

Çobanlar dinmədilər. Dəvəçi Kərim halını dəyişmədi. Səlim nəyisə xatırlayıb ucadan güldü:

- Ə, Qəsdən, dur ayağa, o İlyas bəyə qosulan sözləri de, çıxaq gedək.

Qəsdən ayağa durdu. Sazı yenə köklədi, sinəsinə basdı, lakin çalmamış, üzünü onlara tutdu.

- Kim deyib, kimə deyib - bilmirəm. Ancaq yaxşı deyib, qulaq asın. (M.İbrahimov)

Ayazlı, şaxtalı bir qış axşamı

Yeddi yoldaş olub, yola düzəldik. (S.Vurğun)

Müxtəsər və geniş olmaq cümlədə sözün azlığı və çoxluğu ilə ölçülülmür. Səməd Vurğunun əsərlərinin dili sadədir. Bu cümlədə beş söz var, lakin o, müxtəsər cümlədir. Dərsi öyrəndim cümləsində iki söz var, Mən kitabı oxudum cümləsində üç söz var. Buna baxmayaraq, onlar geniş cümlələr adlanır.

Birinci cümlədə söz çox olsa da, cümlə mübtəda və xəbərdən ibarətdir:

Səməd Vurğunun əsərlərinin dili - mübtəda.

Sadədir - xəbər.

Həmin cümlədə ikinci dərəcəli üzv yoxdur.

İkinci və üçüncü cümlələrdə söz az olsa da, onlarda ikinci dərəcəli üzvlər də var. Ona görə də onlar geniş cümlələrdir:

I. Dərzi - tamamlıq,  
öyrəndim - xəbər.

II. Mən - mübtəda  
Kitabı - tamamlıq  
Oxudum - xəbər

Sadə cümlənin müxtəsər və geniş olması yalnız müəyyən şəxсли cümlələrə aid deyil. Sadə cümlənin şəxsə görə digər növləri də müxtəsər və geniş ola bilər. **Məsələn:**

*Deyirlər, bu yay havalar daha isti olacaq.*

*Misri qılinc deyərlər buna* (S.Vurğun)

Qeyd edilən cümlələr qeyri-müəyyən şəxсли cümlələrdir, onlardan birincisi müxtəsər, ikincisi geniş sadə cümlədir.

*Gecədir müxtəsər şəxssiz cümlədir, Qaranlıq gecədir* geniş cümlədir.

**281.** İfadəli oxuyun. Müxtəsər və geniş sadə cümlələrə diqqət edin.

Ev var ki, içində girirsən, təmizliyi, səliqəsi, bərbəzəyi ilə səni heyran edir. Döşəməsində naxışlı xalçalar, pəncərələrində tül pərdələr, hətta keçən əsrədə az tapılan, indi isə, demək olar ki, hər evdə olan piano və rəngli tablolar da gözə dəyir. Rəngarəng kaşıclarla bəzədilmiş gözəl divar sobasında daş kö-

mür və meşə odunu yanır və sənin gözünü oxşayır. Bununla belə, orada bir soyuqluq, narahatlıq duyursan. Bilmirsən, hərada oturasan, ürəyin qısılır, tez çıxıb getmək istəyirsən.

Ev də var ki, bütün bunların yüzdə biri orda yoxdur. İlk nəzərdə adama çox kasıb təsir bağışlayır. Lakin içəridə bir rahatlıq, bir hərarət duyursan, canın qızır, ruhun dincəlir və oradan çıxmaq istəmirsən.

(M.İbrahimov)

**Ümumtəhsil məktəblərinin 8-ci sinfi üçün  
Azərbaycan dili fənni üzrə program  
Həftədə 3 saat hesabı ilə cəmi 96 saat  
VI-VII siniflərdə keçilmişlərin təkrarı (6 saat)  
Sintaksis qrammatikanın bir hissəsi kimi (2 saat)  
Söz birləşmələri (8 saat)**

Söz birləşməsi haqqında ümumi məlumat. Söz birləşməsi anlayışı. Söz birləşməsi və söz. Söz birləşməsi və cümlə. Əsas tərəfinin ifadəsinə görə söz birləşmələrinin növləri: ismi birləşmələr, feli birləşmələr.

**İsmi birləşmələr.** Əsas tərəfinin adlarla (isim, sıfət, say, əvəzlik, zərf, həmin birləşmədə isimləşmiş feli sıfət, isim kimi çıxış edən məsdər) ifadə olunması. Təyini söz birləşmələri ismi birləşmələrin əsas növləri kimi. Təyini söz birləşmələrinin növləri: birinci növ təyini söz birləşmələri, ikinci növ təyini söz birləşmələri, üçüncü növ təyini söz birləşmələri. Təyini söz birləşmələrinin əsas xüsusiyyətləri. **Feli birləşmələr.** Onların formallaşması - əsas tərəflərinin məsdər, feli sıfət və ya feli bağlama ilə ifadə olunması.

**Sintaktik əlaqələr (8 saat)**

Söz birləşmələrində və cümlələrdə sözlər arasında məna və qrammatik əlaqələrin olması. Qrammatik əlaqələrin konkret olaraq sintaktik əlaqələr adlanması. Sintaktik əlaqələrin növləri: tabesizlik əlaqəsi, tabelilik əlaqəsi.

**Tabesizlik əlaqəsi.** Tabesizlik əlaqəsinin əsas xüsusiyyəti. Bu əlaqədə olan sözlərin eyni hüquqlu olması - birinin o birinə tabe olmaması.

Tabesizlik əlaqəsində olan sözlərin və cümlələrin intonasiya və tabesizlik bağlayıcıları ilə əlaqələnməsi.

**Tabelilik əlaqəsi.** Tabelilik əlaqəsinin əsas xüsusiyyəti. Bu əlaqədə olan sözlərdən birinin o birinə tabe olması - birinin o birini bu və ya digər cəhətdən izah etması, aydınlaşdırılması.

Tabelilik əlaqəsinin növləri: uzlaşma əlaqəsi, idarə əlaqəsi, yanaşma əlaqəsi.

**Uzlaşma əlaqəsi.** Əsas xüsusiyyəti və qrammatik göstəriciləri. Uzlaşma əlaqəsinin şəxsə və kəmiyyətə görə olması.

**İdarə əlaqəsi.** Əsas xüsusiyyəti, qrammatik göstəriciləri.

**Yanaşma əlaqəsi.** Əsas xüsusiyyəti. Xüsusi göstəricisinin olmaması. Uzlaşma və idarə əlaqələrindən fərqi. Yanaşma əlaqəsinin olduğu əsas yerlər.

### CÜMLƏ (6 SAAT)

Cümlə haqqında ümumi məlumat. Cümlənin əsas nitq vahidi olması, nitqin əsasını təşkil etməsi, fikir ifadə edən vasitə olması.

**Cümlənin məqsəd və intonasiyaya görə növləri.** Nəqli cümlə, sual cümləsi, əmr cümləsi, nida cümləsi. Cümlənin hansı məqsədlə deyilməsi və məqsədin göstəricisi kimi intonasianın rolu.

**Nəqli cümlə.** Belə cümlələrin nitqin əsasını təşkil etməsi. Nəqli cümlələrdə məqsəd. Nəqli cümlələrdə intonasiya. Məqsəd və intonasiyaya görə cümlə növlərinin hamısından çox işlənməsi.

**Sual cümləsi.** Sual cümləsinin mahiyyəti. Sual cümləsinin növləri. Sual əvəzliklərinin köməyi ilə əmələ gələn sual cümlələri, sual ədatları ilə əmələ gələn sual

cümlələri, sual intonasiyası vasitəsi ilə əmələ gələn sual cümlələri.

**Əmr cümləsi.** Əmr cümləsinin qrammatik məna xüsusiyyətləri: əmr, xahiş, istək... bildirməsi. Əmr cümləsinin xəbərlərinin felin əmr şəkli ilə ifadəsi.

Əmr cümlələrinin daha çox istifadə olunduğu yerlər: rəsmi əmrlər, qərar və göstərişlər, dialoqlar və s.

**Nida cümləsi.** Nida cümləsinin hiss-həyəcanla deyilməsi. Nida cümləsinin istifadə olunduğu yerlər.

### CÜMLƏ ÜZVLƏRİ (22 SAAT)

Cümlə üzvü haqqında ümumi məlumat. Cümə üzvlərinin növləri: mübtəda, xəbər, tamamlıq, təyin, zərflik. Cümlənin təşkilindəki roluna görə cümlə üzvlərinin bölgüsü: baş üzvlər: mübtəda və xəbər; ikinci dərəcəli üzvlər: tamamlıq, təyin və zərflik. Baş üzvlərin cümlənin qrammatik əsası olması.

**Mübtəda.** Əsas xüsusiyyətləri. İsmi adlıq halında olan sözlərlə ifadəsi. Sualları. Ifadə vasitələri: isimlə, isimləşmiş və ya isim xarakterli başqa söz formaları ilə, söz birləşmələri ilə.

**Xəbər.** Cümlədə xəbərin həllədici rolü. Xəbərin mübtəda ilə əlaqəsi, mübtədaya tabe olması. Xəbərin şəxs və kəmiyyətə görə mübtəda ilə uzlaşması. Xəbərin üçüncü şəxsin cəmində olan mübtəda ilə kəmiyyətə görə uzlaşib-uzlaşmaması halları. Feli və ismi xəbərlər, onların ifadə vasitələri.

**Tamamlıq.** Tamamlığın obyekt bildirən ikinci dərəcəli üzv olması. Vasitəli və vasitəsiz tamamlıqlar. Vasitəsiz tamamlığın ismin təsirlik halında olan söz (söz birləşməsi) ilə ifadəsi, əsasən kimi? nəyi? nə? suallarına, bəzən də haranı? sualına cavab olması. Vasitəsiz tamamlığın müəyyən və qeyri-müəyyən olması. Vasitəsiz tamamlığın təsirlik halındaki sözlə ifadəsi. Vasitəli tamamlığın yönük, yerlik, çıxışlıq hallarla, eləcə də qoşma ilə işlənən adlıq (Əli üçün...) və qoşma ilə işlənən yiylilik halla (sənin üçün) ifadə olunması və ifadə vasitələrinə uyğun suallara cavab verməsi.

**Təyin.** Əsas xüsusiyyətləri - rolundan asılı olmayaraq, cümlədəki ismə aid olub onu təyin etməsi. Təyinin ifadə vasitələri və sualları. Təyinin cümlənin hər bir üzvünə aid ola bilməsi.

**Zərflik.** Əsas xüsusiyyətləri - qrammatik rolü. Zərfliyin məna növləri: tərzi-hərəkət zərflikləri, yer zərflikləri, zaman zərflikləri, kəmiyyət zərflikləri, səbəb zərflikləri, məqsəd zərflikləri. Zərfliyin hər bir növünün ifadə vasitələri və sualları.

**Cümlə üzvlərinin quruluşca növləri:** sadə cümlə üzvləri, mürəkkəb cümlə üzvləri. Sadə cümlə üzvlərinin ayrı-ayrı sözlərlə, leksik vahidlərlə; mürəkkəb cümlə üzvlərinin isə birləşmələrlə (iki və ya daha artıq sözlə) ifadə olunması.

**Cümlə üzvlərinin əlavəsi.** Əlavənin aid olduğu cümlə üzvündən sonra gəlməsi, əlavədən əvvəf tire işarəsinin, bəzən də vergülün qoyulması.

**Cümlədə sözlərin sırası.** Bu sıranın qanuna uyğunluğu. Bu qanuna uyğunluğun nəqli cümlələrdə daha çox gözlənməsi. Bəzən cümlədə söz sırasının pozulması.

**Məntiqi vurğu** (2 saat). Cümlədə ifadə olunan fikrin dəqiq çatdırılmasında məntiqi vurğunun rolu. Məntiqi vurğulu sözün çox vaxt xəbərin qarşısında işlədilməsi.

### Cümlənin həmcins üzvləri (6 saat)

Həmcins üzv anlayışı. Həmcins üzvlərin eyni cümlə üzvlərindən ibarət olması.

Müxtəlif cümlə üzvlərinin bir-biri ilə həmcins ola bilməməsi. Həmcins üzvlərin eyni suala cavab verməsi, aralarında tabesizlik əlaqəsinin olması. Həmcins mübtədalar, həmcins xəbərlər, həmcins tamamlıqlar, həmcins təyinlər, həmcins zərfliklər. Cümlənin həmcins üzvlərinin intonasiya və ya tabesizlik bağlayıcıları ilə əlaqələndirilməsi. Yazında həmcins üzvlər arasında vergül işarəsinin qoyulması. Həmcins üzvlərdə şəkilçilərin, bəzi köməkçi vasitələrin ixtisarı.

Həmcins üzvli cümlələr. Bu cümlələr haqqında ümumi məlumat - həmcins üzvləri olan cümləyə həmcins üzvli cümlə deyilməsi.

### **QRAMMATİK CƏHƏTDƏN CÜMLƏ ÜZVLƏRİ İLƏ ƏLAQƏDAR OLМАYAN SÖZLƏR (6 saat)**

Qrammatik cəhətdən cümlə üzvləri ilə bağlı olmamaq anlayışı, bunun hansı mənada işlədilməsi. Qrammatik cəhətdən cümlə üzvləri ilə bağlı olmayan sözlərin növləri: xıtab, ara sözlər.

**Xıtab.** Xıtabin nitqdə rolu - müraciət bildirməsi. Müraciətin məqsədi. insana, başqa canlılara, hətta cansız əşyalara müraciət edilməsi. Xıtabin ismin adlıq halindəki süzlə ifadə olunması, bu cəhətdən mübtədaya oxşaması və mübtədədan fərqləndirilməsi.

Xıtabin cümlədə yeri. Xıtab işlənən cümlələrdə durğu işaretlərindən istifadə. Xıtabin quruluşca növləri.

**Ara sözlər.** Ara sözlərin nitqdə rolu - ifadə olunan fikrə münasibət bildirməsi. Ara sözlərin ifadə vasitələri. Ara sözlərin quruluşca və formaca növləri. Ara sözlərin cümlədə yeri. Ara sözlərdə vergülün işlədilməsi. Şifahi nitqdə ara sözlərin fasile ilə fərqlənməsi. Ara sözlərin məna növləri: yəqinlik, güman, şübhə, təessüf, fikrin mənbəyini, nitqin hissələri arasında əlaqə bildirənlər.

### **CÜMLƏLƏRİN ŞƏXSƏ GÖRƏ NÖVLƏRİ (10 saat)**

Bu bölgüdə «şəxs» sözünün termin məqamında olması və «mübtəda» mənasında işlədilməsi. Növündən asılı olaraq, cümlədə mübtədanın işlədilib-işlədilməməsi, cümləyə mübtəda əlavə etməyin mümkün olub-olmaması. Bu cəhətdən cümlələrin növlərə ayrılması.

**Şəxslər cümlələr.** Bu cümlələrdə mübtədanın işlənməsinin və təsəvvür edilməsinin əsas şərt olması. Şəxslər cümlələrin növləri.

Müəyyən şəxslər cümlələr. Mübtədalı müəyyən şəxslər cümlələr. Mübtədasız müəyyən şəxslər cümlələr. Belələrində mübtədanın asanlıqla təsəvvür olunması və həmin cümlələrə mübtədanın əlavə oluna bilməsi. Müəyyən şəxslər cümlələrin nitqdə daha çox işlənməsi və ünsiyyətin əsas vasitəsi olması.

**Qeyri-müəyyən şəxslər cümlələr.** Belə cümlələrdə mübtədanın olmaması. Hərəketin qeyri-müəyyən şəxs tərəfindən və qeyri-müəyyən şəxslər tərəfindən icra edilməsi. Belə cümlələrin xəbərlərinin həmişə üçüncü şəxsin cəminə uyğun

formalaşması və şəxslər üzrə dəyişə bilməməsi.

**Ümumi şəxslər cümlələri.** Belə cümlələrdə mübtədanın iştirak etməməsi və ifadə olunan hərəkətin ümumiyyə aid olması, bu cümlələrin ifadə etdikləri fikrin qaydaya düşən, ənənəyə çevrilən fikir kimi qəbul edilməsi. Bu cümlələrin xəbərlərinin bu və ya digər şəxslər sabitləşməsi, dəyişə bilməməsi.

**Şəxssiz cümlələr.** Belə cümlələrdə mübtədanın olmaması, mübtədanın cümləyə gətirilməsinin və təsəvvür edilməsinin qeyri-mümkünlüyü. Şəxssiz cümlələrin xəbərlərinin həmişə üçüncü şəxsin təkində formalaşması və elə həmin şəxslər sabit qalması, şəxslər üzrə dəyişə bilməməsi.

### Müxtəsər və geniş cümlələr (2 saat)

Ancaq baş üzvlərdən və ya təkcə xəbərdən ibarət olan cümləyə müxtəsər cümlə deyilməsi. İkinci dərəcəli üzvü və ya ikinci dərəcəli üzvləri olan cümləyə geniş cümlə deyilməsi. Rabitəli nitqin inkişafında sadə, geniş cümlələrdən istifadənin əhəmiyyəti.

### Adlıq cümlə (2 saat)

Ayrı-ayrı sözlərin və ya söz birləşmələrinin xəbərlik şəkilçisi, şəxs sonluğun qəbul etmədən sadalanaraq fikir ifadə etməsi. Belələrinin “adlıq cümlə” adlanması.

Adlıq cümlələrin ifadə vasitələrinin ismin adlıq halında olması. Adlıq cümlələrin mübtəda və ya xəbərin potensiyası əsasında formalaşması. Adlıq cümlələrin mətn daxilində durğu işarələri ilə, şifahi nitqdə intonasiya vasitəsi ilə fərqləndirilməsi. Adlıq cümlələrin daha çox dram əsərlərinin remarkalarında işlənməsi

### «Söz-cümlə» (2 saat)

Azərbaycan dilində heç bir şəkilcidən, əlavə vasitələrdən istifadə etmədən təklikdə işlənərək, fikrin inkarı və ya təsdiqini bildirən sözlərin «söz-cümlə» adlanması: bəli, yox, xeyr, var. Belələrinin, adətən, sual cümlələrinə cavab kimi istifadə olunması. Belə sözlərin sintaksisdə «söz- cümlə» adlanması.

### Rabitəli nitqin inkişafı (18 saat)

Nitqin üslubları. Publisist üslubda yiğcam təsvir elementləri olan nəqli xorakterli ifadə. Əməli yazı. Zəmanət, anket, rəy.

### Keçilmişlərin təkrarı (2 saat)

<b>SİNTAKSIS</b>	4	Vasitəsiz və vasitəli tamamlıqlar	63
VI - VII siniflərdə keçilmişlərin təkrarı	5	Vasitəsiz tamamlıq	64
<b>SÖZ BİRLƏŞMƏLƏRİ</b>	15	Vasitəli tamamlıq	65
Söz birləşmələrinin quruluşu	16	Təyin	67
Söz birləşməsi və söz	17	Təyinlərin ifadə vasitəleri	68
Söz birləşməsi və cümlə	17	Zərflik	69
Söz birləşməsində əsas və asılı tərəflər	18	Zərfliyin məna növləri	69
Söz birləşmələrinin növləri	19	Tərzi-hərəkət zərflikləri	70
İsmi birləşmələr	19	Yer zərflikləri	71
Təyini söz birləşmələri	20	Zaman zərflikləri	74
Təyini söz birləşmələrinin cümldə rolu	26	Kəmiyyət zərflikləri	75
Qeyri-teyini ismi birləşmələr	28	Səbəb zərflikləri	76
Feli birləşmələr	29	Məqsəd zərflikləri	78
Sintaktik əlaqələr	31	Cümə üzvlərinin quruluşca növləri	79
Sintaktik əlaqələrin növləri	31	Cümə üzvləri üzrə sintaktik təhlil	83
Tabesizlik əlaqəsi	32	Cümə üzvlərinin əlavəsi	87
Tabelilik əlaqəsi	32	Cümə üzvlərinin sırası	90
Uzlaşma əlaqəsi	33	Cümə üzvlərinin sırasının pozulması	93
İdarə əlaqəsi	35	Məntiqi vurğu	94
Yanaşma əlaqəsi	36	Cümlənin həmcins üzvləri	96
<b>CÜMLƏ</b>	40	Həmcins üzvlü cümlələr	100
Cümlə haqqında ümumi məlumat	40	Qramatik cəhətdən cümə üzvləri ilə əlaqədar olmayan sözlər	100
Cümlənin məqsəd və intonasiyaya görə növləri	43	Xitab	101
Nəqli cümlə	44	Ara sözlər	108
Sual cümləsi	45	Cümlənin quruluşca növləri	115
Əmr cümlələri	48	<b>SADƏ CÜMLƏLƏR</b>	116
Nida cümləsi	49	Sadə cümlələrin şəxsə görə növləri	117
Cümlənin tərkibi	51	Şəxslər cümlələr	117
<b>CÜMLƏ ÜZVLƏRİ</b>	52	Müəyyən şəxslər cümlələr	117
Cümlənin baş üzvləri	53	Qeyri-müəyyən şəxslər cümlələr	121
Mübtəda	54	Umumi şəxslər cümlələr	124
Xəber	56	Şəxssiz cümlələr	127
Feli və ismi xəbərlər	59	Adlıq cümlə	129
Cümlənin ikinci dərəcəli üzvləri	62	“Söz-cümlə”	131
Tamamlıq	62	Müxtəsər və geniş cümlələr	135
		Proqram	139

**Yusif Seyidov  
Təhminə Əsədova**

## **AZƏRBAYCAN DİLİ**

*Ümumtəhsil məktəblərinin  
8-ci sinifləri üçün dərslik*

Nəşriyyatın direktoru  
Mətbəənin direktoru  
Texniki redaktor  
Kompyuter dizaynı

E.A.Əliyev  
S.O.Mustafayev  
M.H.Xanbabayeva  
G.S.Talıbova

---

Çapa imzalanıb: 03.06.2010. Formatı 70x100  $\frac{1}{16}$ . F.ç.v. 9.  
Ş.ç.v. 11,61. Ş.r.o. 46,44. Məktəb qarnituru. Ofset kağızı.  
Sayı 66000 nüsxə. Pulsuz.

---

“Çaşioğlu” nəşriyyatı  
“Çaşioğlu” mətbəəsi  
Bakı şəhəri, M.Müşfiq küçəsi 2E. Tel.: 447-49-71.

